

1722_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1722 Beynəlxalq hüquq**

1 Jus cogens nədir?

- Regional normalar
- Ümumi beynəlxalq hüququn imperativ normalar
- Xüsusi hüququn normaları
- Beynəlxalq hüququn mənbələrindən biri
- Hüququn ümumi prinsiplərindən biri

2 Centlmen sazişləri hansı sazişlərdir?

- Yazılı saziş
- Beynəlxalq praktikada az təsadüf edilən, şifahi formada bağlanan sazişlə
- İqtisadi sazişlər
- 3 dövlət arasında bağlanan saziş
- Təşkilatlar arasında bağlanan saziş

3 Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- 5.0
- 2.0
- 6.0
- 4.0
- 3.0

4 Hüququn mənbəyi dedikdə nə başa düşülür?

- hüququn mənbəyi dedikdə məhz konkret subyektlərin yaratdığı hüquq normaları başa düşülür
- hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə forması başa düşülür
- hüququn mənbəyi dedikdə hüquq normalarını təkzib edən formalar başa düşülür
- hüququn mənbəyi dedikdə hüquq normalarının yaradıcılarının çoxsahəli tətbiq dairələri başa düşülür
- hüququn mənbəyi dedikdə hüquq normalarını tətbiq edən formalar başa düşülür

5 Hansı normalarda nəzərdə tutulmuş yeganə davranış variantlarından dövlətlər heç cür kənara çıxa bilməzlər?

- dövlətlərarası hüquq normaları
- coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- imperativ normalar
- beynəlxalq hüquq normalar
- ikitərəfli hüquq normaları

6 Formasına görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

7 Dispozitiv normalar hansı normalardır?

- onlarda nəzərdə tutulmuş davranış variantlarından xalqlar heç cür kənara çıxa bilməzlər
- dispozitiv normalar elə normlardır ki, beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asılı olaraq həll edə bilərlər

- dispozitiv normalar elə normalardır ki, onlar qeyrialternativ davranış variantı nəzərdə tutur
- dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn ancaq dövlətsubyekti qeyrikonkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilərlər
- dispozitiv normalar elə normalardır ki, xalqlar konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilərlər

8 Beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asılı olaraq həll edə biləcəkləri normlardır necə adlanır?

- coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- dispozitiv normalar normalar
- beynəlxalq hüquq normalar
- ikitərəfli hüquq normaları
- dövlətlərarası hüquq normaları

9 Beynəlxalq hüququn mənbələri hansı beynəlxalq sənəddə göstərilmişdir?

- hec bir beynəlxalq sənəddə
- BMT Beynəlxalq Məhkəməsi Statusunda
- BMT Baş Assambleyasının qətnaməsində
- BMTnin Hüquq Komissiyasının qərarında
- BMTnin IX sessiyasında

10 Azərbaycan Respublikası hansı dövlət quruluşuna malikdir?

- konfederasiya
- unitar
- böyük dövlət
- kiçik dövlət
- federasiya

11 Regional normalalar hansı normalardır?

- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır
- Yeganə davranış variantı nəzərdə tutan normalardır
- Yazılı təsbit olunmamış normalardır
- Müəyyən bir coğrafi regiondakı dövlətləri bağlayan normalardır

12 İkitərəfli normalalar hansı normalardır?

- Yazılı təsbit olunmuş normalardır
- Qüvvəsi müəyyən müddət üçün nəzərdə tutulan normalardır
- İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Yeganə davranış variantı nəzərdə tutan normalardır

13 Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının hansı növləri var?

- Maddi və prosessual normalar
- Müddətsiz və müddətli normalar
- Səlahiyyətverici və micburedici normalar
- Regional və ikitərəfli normalar
- Imperativ və dispozitiv normalar

14 Beynəlxalq ümumi hüququn nizama salma metodları hansılardır?

- Aynarın dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması
- Müstəqil dövlətlərin razılığı gəlməsi
- Beynəlxalq təşkilatların qətnaməsi

- Məhkəmə qərarları
- Təşkilatların razılığın gəlməsi

15 Beynəlxalq sistemdə qanunverici orqan kimi nə çıxış edir?

- Ümumi hüquq
- Belə bir orqan yoxdur
- Beynəlxalq təşkilatlar
- Beynəlxalq hüquq
- Xüsusi hüquq

16 İngilissakson hüquq sistemindən fərqli olaraq, beynəlxalq hüquqda ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- stare decisis prinsipi tanınır
- stare decisis prinsipi tanınmır
- stare decisis prinsipinin əhəmiyyəti artmaqdadır
- stare decisis prinsipinin əhəmiyyəti böyükdür
- stare decisis prinsipi tanınmalıdır

17 Beynəlxalq hüququn məcəllələşdirilməsi məqsədilə təsis edilmişdir

- Beynəlxalq Hüquq İnstitutu
- Beynəlxalq Hüquq Komissiyası
- BMT Baş Assambleyası
- Beynəlxalq ElmiTədqiqat İnstitutu
- Beynəlxalq Hüquq Assosiasiyası

18 Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafi işinin təşkili ... daxildir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- Aynayrı dövlətlərin səlahiyyətinə
- Beynəlxalq Hüquq İnstitutunun səlahiyyətinə
- Beynəlxalq Hüquq Assosiasiyanın səlahiyyətinə
- BMT Baş Assambleyasının səlahiyyətinə
- BMT Təhlükəsizlik Şurasının səlahiyyətinə

19 Müasir dövrdə qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- keyfiyyətcə kəskin surətdə fərqlənmir
- keyfiyyətcə kəskin surətdə fərqlənir
- fərqlənmir
- asılıdır
- çox cüzi fərqləri ola bilər

20 Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındaki fərqləri aydın başa düşmək üçün ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- BMTnin Nizamnaməsinə diqqət yetirilməsi kifayətdir
- us publicum və jus privatum bölgüsünə istinad edilməlidir
- beynəlxalq hüququn prinsiplərinə diqqət yetirmək lazımdır
- beynəlxalq müqavilələrə diqqət yetirilməlidir
- beynəlxalq adətlərə diqqət yetirilməlidir

21 Beynəlxalq hüququn predmeti nədir?

- yerli özünüidarəetmə orqanlarının hüquqi münasibətləri
- beynəlxalq hüququn tərəflərinin ayrı ayrı məsələlərlə bağlı hüquqi münasibətlərə girmə ləri

- hüquqi şəxslərin bağlılığı müqavilələr
- fiziki şəxslərin hüquqi münasibətləri
- istehsal müəssisələrinin hüquqi münasibətlər

22 Beynəlxalq hüquqda mənəviyyat anlayışı necə başa düşülür?

- hökumət qərarlar
- ideal sistem, norma və prinsiplərin sosial daşıyıcısı
- adətlər
- ənənələr
- Məhkəmə qərarları

23 Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında oxşarlıqlardan biri səhvdir:

- Hər ikisi beynəlxalq münasibətləri nizama salır
- Hər ikisi dövlətlərarası münasibətləri nizama salır
- Bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır
- Mülkihüquqi münasibətlərin nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququnəsas prinsiplərinə zidd ola bilməz
- Hər ikisi digər dövlətin hüquq subyekliyini tanıyır

24 Beynəlxalq xüsusi hüququn mənbələri hansılardır?

- Yoxdur
- Beynəlxalq adət
- Beynəlxalq adət və milli qanunvericilik
- Beynəlxalq adət və ticarət adətləri
- Milli qanunvericilik və ticarət adətləri

25 Beynəlxalq ümumi hüququn mənbələri hansılardır?

- Ticarət adətləri
- Beynəlxalq müqavilə və milli qanunvericilik
- Beynəlxalq müqavilə və beynəlxalq adət
- Milli qanunvericilik
- Beynəlxalq adət və milli qanunvericilik

26 Beynəlxalq xüsusi hüququn subyektləri hansılardır?

- Dövlətlər
- Fiziki və hüquqi şəxslər
- Dövlətlər və fiziki şəxslər
- Hüquqi və mülki şəxslər
- Beynəlxalq təşkilatlar

27 Beynəlxalq hüquq kimlər yaxud nələr tərəfindən yaradılır?

- Hüquqi şəxslər tərəfindən
- Dövlətlər tərəfindən
- Təşkilatlar tərəfindən
- Özözünə yaranır
- Fiziki şəxslər tərəfundən

28 Beynəlxalq ümumi hüququn subyektləri hansılardır?

- Dövlətlər və mülki şəxslər
- Hüquqi və mülki şəxslər
- Fiziki və hüquqi şəxslər
- Dövlətlər, beynəlxalq təşkilatlar

- Dövlətlər və fiziki şəxslər

29 Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında əlaqəni göstər

- bu sazişlər çox hallarda dövlətlərarası razılışmaların həyata keçirilməsi istiqamətində bağlanılır
- hər ikisi digər dövlətin hüquq subyekliyini tanır
- onların hər ikisi beynəlxalq münasibətləri nizama salır
- hamsi
- mülkihüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz

30 private international law tərcümə et

- heç bir
- sadə beynəlxalq hüquq
- ümumi beynəlxalq hüquq
- xüsusi beynəlxalq hüquq
- xalqın hüququ

31 public international law tercumə et

- ümumi beynəlxalq hüquq
- xalqın hüququ
- sade beynəlxalq hüquq
- xüsusi beynəlxalq hüquq
- heç biri

32 Dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi nədir

- hüquqi normaları
- xalqların hüququ
- hüquqi sistemidir
- beynəlxalq hüquq
- Xalqların doktrinası

33 jus gentium mənasını göstər

- beynəlxalq hüquq
- Xalqların doktrinası
- hüquqi sistemidir
- xalqların hüququ
- hüquqi normaları

34 Beynəlxalq hüquq ayrıayı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan.....tamamlı

- ümumi beynəlxalq hüquqdur
- hüquq doktrinasıdır
- hüquqi mənbəyidir
- hüquqi normalar sistemidir
- hüquqi normalarmarıdır

35 Beynəlxalq hüquq beynəlxalq münasibətlərdə hansı funksiyaları icra edir?

- tənzimləyici, məcburedici, qoruyucu
- əlaqələndirmə, tənzimləyici, məcburedici, qoruyucu
- əlaqələndirmə, tənzimləyici, məcburedici, qoruyucu
- əlaqələndirmə, tənzimləyici, təminədici, qoruyucu

- təmindedici, məcburedici, qoruyucu

36 Beynəlxalq hüququn anlayışı

- beynəlxalq hüquq "xalqlar arasındaki hüquq" mənasını anladır
- beynəlxalq hüquq xalqlar və dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir
- beynəlxalq hüquq xalqlar arasındaki münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi sistemdir
- beynəlxalq hüquq dövlətlər arasındaki münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir
- dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir

37 Beynəlxalq hüquqda norma nədir?

- hüquqi şəxslərin qəbul etdikləri normalar
- hökumətlərin qəbul etdikləri normalar
- dövlətlərin qəbul etdikləri normalar
- beynəlxalq hüququn subyektlərinin qarşılıqlı razılığı əsasında hüquq və vəzifələrin fəaliyyəti üçün müəyyən etdikləri qaydalar
- yerli özünüidarəetmə orqanlarının qəbul etdikləri qərarlar

38 Beynəlxalq hüququ obyekti nədir?

- ikitərəfli bağlanmış müqavilələr
- beynəlxalq təşkilatların qərarları
- regional təşkilatların qəbul etdikləri qərarlar
- beynəlxalq münasibətlər
- bağlanmış kollektiv müqavilələ

39 Beynəlxalq hüquq hansı ictimai quruluşda yaranıb?

- sosializm quruluşunda
- ibitadi icma quruluşu
- quldarlıq quruluşunda və ya cəmiyyətdə siniflərin yaranmasında
- feodalizm quruluşunda
- kapitalizm quruluşunda

40 Praktikada beynəlxalq hüquq əvəzinə hamı üçün anlaşıqlı olan hansı termin işlədirilir?

- Mülki hüquq
- Siyasi hüquq
- Xüsusi hüquq
- Ümumi hüquq
- Hüquq

41 Fiziki və hüquqi şəxslər və dövlət arasındaki münasibətləri nizama salan hüquq necə adlanır?

- Hüquq sistemi
- Hüquqi norma
- Beynəlxalq hüquq
- Dövlətdaxili hüquq
- Ümumi hüquq

42 Beynəlxalq hüququn üzvi surətdə bağlı olduğu sahələr hansılardı?

- Heç bir elmlə
- Təbiət elmlər
- Daxili siyaset
- Diplomatiya və xarici siyaset

- Bütün siyasi elmlər

43 Dövlətlər arasındaki münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi necə adlanır?

- Hüquq sistemi
- Hüquqi norma
- Hüquq
- Beynəlxalq hüquq
- Xüsusi hüquq

44 Məhkəmə qərarları hansı səbəbdən beynəlxalq hüququn köməkçi mənbəyi kimi xarakterizə olunur?

- onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir
- çünkü, onlar bilavasitə mövcud hüquqların tamlığına xitam verir
- çünkü, onlar bilavasitə mövcud hüquqları təkmilləşdirir
- çünkü, onlar bilavasitə hüquq yaratır, artıq mövcud olan hüququ bəyan edir
- çünkü, onlar bilavasitə beynəlxalq hüquq normalarını tətbiq edərək, onların konkretsituasiya ilə bağlı uyğunsuzluğunu şərh edir

45 Ümumi beynəlxalq konvensiyalar dedikdə nə başa düşülür?

- ümumi beynəlxalq konvensiyalar dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə biləcəyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə bütün beynəlxalq birliklər üçün məcburi olan normalar, yəni ümumi beynəlxalq hüququn normaları əks edilir
- ümumi beynəlxalq konvensiyalar dedikdə, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır
- ümumi beynəlxalq konvensiyalar dedikdə, konvensiya üzvdövlətlərinin qəbul etdiyi dövlətlərin iştirak edə biləcəyi müqavilələr başa düşülür
- ümumi beynəlxalq konvensiyalar dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi (birgə imzaladığı müqavilələr) müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq regional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir
- ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür

46 Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin təcrübəsi hansı tələblərə cavab verməlidir?

- dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir
- ardıcıl, lakin müxtəlif olmalıdır; xüsusi olmalıdır, yəni konkret dövlətin bu təcrübədə "payı" olmalıdır
- ardıcıl, lakin müxtəlif olmalıdır; ümumi olmalıdır; dövlətlərin təcrübəsi öz daxili məkanında mövcud olmalıdır
- ardıcıl, eyni cür olmalıdır; ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə "payı" olmalıdır; təcrübə uzunmüddətli olmalıdır
- ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə "payı" olmalıdır; dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir

47 Xüsusi konvensiyaların məzmunu və hüquqi təbiəti

- iki dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır
- xüsusi konvensiyalara müvafiq problem, predmet ilə bağlı müqavilələr aiddir və müqavilələrin müddəaları iştirakçılar üçün məcburi xarakter daşıdır
- xüsusi konvensiyalara regional səviyyədə müvafiq iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələr iştirakçılar üçün deklorativ xarakter daşıyır
- xüsusi konvensiyalara məhdud sayda iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələrin müddəaları həmin iştirakçılar üçün məcburi xarakter daşıyır
- xüsusi konvensiyalara ancaq BMT tərəfindən qəbul edilmiş konvensiyalar aiddir və orada qeyd edilən müddəalar iştirakçılar üçün əsas məcburi xarakter daşıyır

48 Beynəlxalq hüququn mənbələri?

- beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; məhkəmə qərarları; tanınmış alımların rəyləri
- beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; sivil millətlərin tanıdlıqları hüququn ümumi prinsipləri
- beynəlxalq hüquqi adət; məhkəmə qərarları

- beynəlxalq konvensiya; sivil millətlərin tanıdları hüququn ümumi prinsipləri; məhkəmə qərarları; tanınmış alımların rəyləri
- beynəlxalq konvensiyalar; beynəlxalq hüquqi adət; məhkəmə qərarları

49 Beynəlxalq hüquqi adətin anlayışı?

- beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır
- beynəlxalq hüquqi adət dövlətlər tərəfindən yaradılan, lakin elə dövlətlər üçün məcburi xarakter daşımayan normalardır
- beynəlxalq hüquqi adət dövlətlərin və xalqların qəbul etdiyi hüquqi normadır
- beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır
- beynəlxalq hüquqi adət məcburi norma kimi tanınmayan, lakin beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır

50 Hazırda dünyanın bütün dövlətlərinin iştirakçı olduğu müqavilə hansıdır?

- İnsan hüquq və azadlıqları ilə bağlı müqavilə
- Genosid haqqında müqavilə
- Təcavüz haqqında müqavilə
- Elə bir müqavilə yoxdur
- Narkotik haqqında müqavilə

51 Hansı fikir səhvdir?

- Hüquq normasının ifadə formasına hüququn mənbəyi deyilir
- Dövlətlər arasında münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi bey nəlxalq hüquq adlanır
- Hüququn ümumi prinsipləri hüququn təbiətini eks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi olan prinsip və normalar başa düşülür
- Beynəlxalq müqavilə beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır
- Beynəlxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındaki qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir

52 Hansı fikir səhvdir?

- Hazırda elə bir beynəlxalq müqavilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun
- Beynəlxalq müqavilə iki və daha artıq dövlət arasında münasibətləri nizama salır
- Beynəlxalq hüquqi adətin əsas ünsürlərindən biri dövlətlərin praktikasıdır
- Beynəlxalq təşkilatların qətnamələri beynəlxalq hüququn əsas mənbələrindən hesab olunur
- Beynəlxalq hüquq öz mənşeyini beynəlxalq adətlərdən götürmüştür

53 Hansı fikir səhvdir?

- Hüquq normasının ifadə forması hüququn mənbəyi adlanır
- Görkəmli alımların əsərləri hüququn köməkçi mənbəyidir
- Dövlət yalnız öz razılığı ilə beynəlxalq müqavilənin iştirakçısı ola bilər
- Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır
- Məhkəmə qərarları köməkçi mənbədir

54 Hansı fikir düzgündür?

- "Təkidlə etiraz edən dövlət "prinsipi mövcud deyil"
- Dünyanın eksər ölkələrinin bu praktikada payı olması vacib deyil
- Dövlətlərin praktikasının uzunmüddətli olması vacib deyil
- Dəniz hüququ ilə bağlı normaların təşəkkül tapmasında dəniz yanı dövlətlərin praktikası dənizə çıxışı olmayan Əfqanistan və Avstriyanın praktikasından daha önemlidir
- Dövlətlərin praktikanı məcburi norma kimi tanımıması vacib deyil

55 Bu və ya digər ölkədə hansı hüquq mənbələrinin mövcudluğunu necə müəyyən etmək olar?

- Hüququn ümumi prinsiplərinə əsasən
- Ölkənin məhkəmə qərarlarından
- BMTnin nizamnaməsindən
- Ölkənin konstitusiyası və qanunvericilik aktlarından
- Görkəmli alımlərin əsərlərindən

56 Eyni hüquq pozuntusuna iki dəfə cəza ola bilməz . Yalan heç bir hüquqi nəticə doğurmur kimi fikirlər hüququn hansı mənbəyinə aiddir?

- Beynəlxalq təşkilatların qətnamələri
- Hüquqi adət
- Beynəlxalq müqavilə
- Hüququn ümumi prinsipləri
- Məhkəmə qərarları

57 Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

58 Müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normaları necə adlanır?

- coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- ikitərəfli hüquq normaları
- beynəlxalq hüquq normaları
- regional beynəlxalq hüquq normaları
- dövlətlərarası hüquq normaları

59 Beynəlxalq hüquqi adətin maddi əsasını nə təşkil edir?

- tarixi qarşılıqlı əlaqələri
- xalqların yaddaş məcmusu
- dövlətlərin qarşılıqlı əlaqəsi
- dövlətlərin praktikası
- xalqların qarşılıqlı əlaqələr

60 Dövlətlərin immuniteti əsasən hansı beynəlxalq normada öz əksini tapmışdır?

- Avropa Birliyinin sənədlərində
- NATOnun sənədlərində
- MDBnin sənədlərində
- BMTnin direktiv sənədlərində
- Avropa Şurasının sənədlərində

61 Beynəlxalq hüquq normaları hansı hallarda əsas götürülüb dövlətlərin ərazisində icra olunması üçün ali qüvvəyə malikdir?

- bağlanmış müqavilələrin məzmununda ziddiyyət olduqda
- konstitusiya ilə ziddiyyət olduqda
- məhkəmə qərarları ilə ziddiyyət olduqda
- milli qanunlarla ziddiyyət olduqda
- hökumət qərarları ilə ziddiyyət olduqda

62 Səhv fikri göstərin

- Regional normalar müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan normalardır

- Dispozitiv normalalar alternatif davranış variantı nəzərdə tutan normalardır
- Qadağanedici normalalar müəyyən hərəkətin edilməsini qadağan edən normalardır
- Məcburedici normalalar hər hansı hərəkəti etmək hüquq verən normalardır
- Müddətli normalalar müəyyən müddət üçün nəzərdə tutulan normalardır

63 Formasına görə beynəlxalq hüquq normaları necə təsnif olunur?

- Maddi və prosessual normalar
- İmperativ və dispozitiv normalar
- Müddətsiz və müddətli normalar
- Yazılı təsbit olunmuş və yazılı təsbit olunmamış normalar
- İkitərəfli və regional normalar

64 Qeyrişmi məcəllələşdirilmə necə aparılır?

- Belə məcəllələşdirilmə mövcud deyil
- Avropa Şurası tərəfindən
- Avropa parlamenti tərəfindən
- Alimlər, milli institutlar və QHT'lər tərəfindən
- BMT çərçivəsində

65 Daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsi necə adlanır?

- Regional normalar
- Beynəlxalq hüququn sistemləşdirilməsi
- Jus cogens normaları
- Beynəlxalq hüququn məcəllələşdirilməsi
- İkitərəfli normalar

66 İerarxiya nədir?

- İkitirəfli normadır
- Yazılı təsbit olunmuş normadır
- Normaların növlərindən biri
- Hüquqi qüvvəsinə görə hüquq normalarının biribirindən asılı olmasıdır
- Yazılı təsbit olunmamış normadır

67 Prosessual normalar hansı normalardır?

- İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Yazılı təsbit olunmuş normalardır
- Maddi normaların həyata keçirilməsinin təşkilatpro sedur aspektlərini müəyyən edən normalardır
- Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır

68 Maddi normalar hansı normalardır?

- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır
- Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır
- Dövlətin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəliklərinin ehtiva olunduğu normalardır
- Yazılı təsbit olunmuş normalardır

69 posteriori derogat legi priori prinsipi ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- heç bir mənə ifadə etmir
- «dövlətlərin inamı» mənasını ifadə edir
- «təkidlə etiraz edən dövlət» mənasını ifadə edir

- «əvvəlki norma sonrakı normanı ləğv edir» mənasını ifadə edir
- «müqavilə iştirakçısı olan dövlətin öhdəlikləri» mənasını ifadə edir

70 Hüququn ümumi prinsiplərinə beynəlxalq məhkəmə praktikasında ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- daim müraciət edilir
- hər bir halda müraciət edilməlidir
- nadir hallarda müraciət edilir
- müraciət edilmir
- teztez müraciət edilir

71 Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq hüququn sisteminin ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- «yardımçı» mənbəyi hesab edilir
- köməkçi mənbəyi hesab edilir
- normativ hüquqi əsasını təşkil etmir
- normativ hüquqi əsasını təşkil edir
- köməkçi mənbəyi hesab edilə bilər

72 Beynəlxalq hüquqda prosessual normaların... fərqləndirilir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- 3 və daha artıq növü
- 3 növü (təşkilati, prosedur, taktiki)
- 2 növü (təşkilati və prosedur)
- 3 növü (təşkilati, prosedur, protokol)
- 2 növü (imperativ və dispozitiv)

73 Beynəlxalq hüququn rəsmi məcəllələşdirilməsi əsasən ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- Beynəlxalq Hüquq Assosiasiyası və Beynəlxalq Hüquq İnstitutu tərəfindən həyata keçirilir
- beynəlxalq məhkəmə tərəfindən aparılır
- bütün dövlətlər tərəfindən aparılır
- BMT çərçivəsində aparılır
- beynəlxalq hüququn subyektləri tərəfindən həyata keçirilir

74 Beynəlxalq hüququn ... məcəllələşdirilməsi vardır. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- yalnız elmi
- 3 (üç) cür (rəsmi, qeyrirəsmi və konkret)
- 2 (iki) cür (ümumi və xüsusi)
- 2 (iki) cür (rəsmi və qeyrirəsmi)
- bir cür

75 hüquqda maddi normalar ... bölünür. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- (üç) yerə (təşkilati, prosedur və protokol normalara) bölünür
- 4 yerə (jus cogens, BMT Nizamnaməsinin normaları, beynəlxalq təşkilatların qətnamələri və məhkəmələrin qərarı)
- eç bir bölgüsü mövcud deyildir
- 2 (iki) yerə (tənzimləyici və mühafizədici normalara) bölünür
- 2 (iki) yerə imperativ və dispozitiv normalara bölünür

76 Beynəlxalq hüquqda müddətli normalar dedikdə ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- qüvvəsi 5 (beş) ildən 20 ilə qədər olan normalar başa düşülür
- qüvvəsi olma müddəti beş il olan normalar başa düşülür
- qüvvəsi bir ildən 10 ilə qədər olan normalar başa düşülür
- qüvvəsi adətən bir ildən 20 ilə qədər olan normalar başa düşülür

- qüvvəsi 3 (üç) ildən 20 ilə qədər olan normalar başa düşülür

77 Hər hansı ümumi beynəlxalq hüquq normasının yaranması üçün ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- həm BMT, həm də bütün dövlətlərin razılığı zəruridir
- heç bir qayda nəzərdə tutulmamışdır
- bütün dünya dövlətlərinin razılığı tələb olunur
- bütün dünya dövlətlərinin razılığı tələb olunmur
- bütün dünya dövlətlərinin razılığa gəlməsi zəruridir

78 Partikulyar beynəlxalq hüquqa ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- dövlətlər arasında mövcud olan və beynəlxalq öhdəliklər yaradan bütün normalar daxildir
- yalnız iki dövlət arasında mövcud olan normalar daxildir
- müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxil deyil
- müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir
- bütün beynəlxalq müqavilə və öhdəliklər daxildir

79 Səhv cavabı seçin

- Hüququn mənbəyi və hüquq norması birbiri əlaqəli anlayışlardır
- Hüquq normasının ifadə forması hüququn mənbəyidir
- ikitərəfli normalar iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- Genosid beynəlxalq cinayət deyil
- Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutur

80 Hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi prinsip və normalar necə adlanır?

- Məhkəmə qərarları
- Hüquqi adət
- Hüquqi norma
- Hüququn ümumi prinsiplər
- Beynəlxalq hüququn mənbəyi

81 Hansı fikir düzgündür?

- Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır
- Ümumi hüquq beynəlxalq hüquq deməkdir
- Beynəlxalq məhkəmə mübahisələri həll edərkən görkəmli alımların rəylərinə əsaslanı bilməz
- Məhkəmə qərarları hüququn əsas mənbəyidir
- Beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi dövlətlər üçün məcburidir

82 Beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydası necə adlanır?

- Hüququn prinsipi
- Hüququn mənbəyi
- Beynəlxalq müqavilə
- Beynəlxalq hüquqi adət
- Hüquq norması

83 Beynəlxalq hüququn mənbəli hansılardır?

- beynəlxalq doktrina
- beynəlxalq müqavilələr, dövlətlərarası təşkilatın qərarları
- fiziki şəxslərin bağlılığı müqavilələr
- hüquqi şəxslərin bağlılığı müqavilələr
- beynəlxalq present

84 Beynəlxalq hüquqi adətin hansı əsas ünsürləri var?

- Sərəncamlar
- Hüquqi aktlar
- Konstitusiya
- Dövlətlərin praktikası və bu praktikanın nəcibri norma kimi tanınması
- Təşkilatların nizamnaməsi

85 Aşağıdakılardan hansı köməkçi mənbə deyil?

- Beynəlxalq hüququn əsas mənbəyi yoxdur
- Görkəmli alımlərin əsərləri
- Məhkəmə qərarları
- Hüquqi adət
- Beynəlxalq təşkilatların qətnamələri

86 Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının hansı iki növü var?

- Müddətsiz və müddətli
- Ümumi və regional
- Müddətsiz və müddətli
- imperativ və dispozitiv
- Maddi və prosesual

87 Subyekt ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının hansı 3 növü fərqləndirilir?

- Maddi və prosesual
- Səlahiyyətverici və məcburedici
- imperativ və dispozitiv
- Ümumi, regional və ikitərəfli
- Müddətsiz və müddətli

88 Dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydalar necə adlanır?

- Siyasi hüquq
- Xüsusi hüquq
- Beynəlxalq hüquq
- Hüquq normaları
- Ümumi hüquq

89 Beynəlxalq hüququn təsir dairəsi nədir?

- müqavilələrin təsir göstərməsi
- qanunların təsir göstərməsi
- qərarların təsir göstərməsi
- beynəlxalq hüququn vasitəsilə tənzimlənən obyektiv normaların tətbiq olunmasına təsir göstərməsi
- inzibati normaların təsir göstərməsi

90 Beynəlxalq hüquqda normaların tətbiq olunması anlayışı necə başa düşülür?

- məhkəmə orqanlarının qərarlarının icra olunması
- hökumətlərin qərarlarının icra olunması
- dövlətlərin qanunlarının icra olunması
- subyektlərin məqsədyönlü fəaliyyəti üçün beynəlxalq hüquq normalarının həyata keçirilməsinin təmin edilməsi
- icra orqanlarının qəbul olunmuş qərarlarının icraolunması

91 Beynəlxalq nəzarət necə başa düşülür?

- transmilli koorporasiyanın bağıladığı müqavilələrin icrasına nəzarət etmək
- çoxtərəfli müqavilələrin icrasına nəzarət etmək
- bağlanmış ikitərəfli müqavilələrin icrasına nəzarət etmək
- proseslərdə məlumatlar əsasında beynəlxalq hüquq normalarına uyğun beynəlxalq subyektlərin davranışını müəyyən etmək
- hüquqi şəxslərin bağıladığı müqavilələrin icrasına nəzarət etmək

92 Səhv fikri göstərin

- Beynəlxalq ümumi hüquqla beynəlxalq hüquq eyni anlayışdır
- Beynəlxalq ümumi hüquqda ortaya çıxan məsuliyyət bey nəlxalqhüquqi məsuliyyət adlanır
- Müasir beynəlxalq hüquq təkcə sivil və xristian dövlətləri deyil, bütün dünya birliyini əhatə edir
- Beynəlxalq ümumi hüququn subyekti fiziki və hüquqi şəxslərdir
- Beynəlxalq xüsusi hüquqda ortaya çıxan məsuliyyət mülki hüquqi məsuliyyət adlanır

93 Beynəlxalq xüsusi hüququn nizama salma metodları hansılardır?

- Təşkilatların razılığa gəlməsi
- Beynəlxalq təşkilatların qətnaməsi
- Müstəqil dövlətlərin razılığa gəlməsi
- Ayrı ayrı dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması
- Məhkəmə qərarları

94 Aşağıdakılardan hansı hüququn mənbəyi sırasına daxil deyil?

- Məhkəmə qərarları
- Beynəlxalq təşkilatların qətnamələri
- Hüquqi adət
- BMTnin nizamnaməsi
- Beynəlxalq müqavilə

95 Ümumi beynəlxalq hüquq normalarının hüquqi məzmunu

- beynəlxalq hüquqda sırf dövlətlər arasındaki münasibətləri tənzimləyir
- beynəlxalq hüququn dövlətlərdən başqa digər subyektləri arasındaki münasibətləri tənzimləyir
- beynəlxalq hüququn subyekti olan dövlətlər tərəfindən yaradılır
- beynəlxalq hüququn bütün subyektlərinin münasibətlərini tənzimləyir və ümumi beynəlxalq hüququn əsasını təşkil edir
- beynəlxalq hüquqda xalqlar arasındaki münasibətləri tənzimləyir

96 Subyekt ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının neçə növü fərqləndirilir?

- 2.0
- 6.0
- 5.0
- 4.0
- 3.0

97 Prosessual normalar öz növbəsində hansı normalara bölünür?

- protokol; prosessual; inzibati
- prosedur; təşkilat
- təşkilati; prosessual inzibati
- təşkilati; prosedur; protokol
- təşkilati; prosedur

98 Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- 6.0

- 2.0
- 4.0
- 3.0
- 5.0

99 Maddi normalar öz növbəsində hansı normalara bölünür?

- mühafizədici, tam olaraq qoruyucu
- tənzimedici, təmindedici
- təmindedici, mühafizədici
- tənzimləyici, mühafizədici
- qoruyucu, təmindedici

100 Beynəlxalq hüquqda siyasi normalar hansılar hesab olunur?

- beynəlxalq arbitrajın qəbul etdiyi qərarlar
- ATƏTin qəbul etdiyi normalar
- dövlətin qəbul etdikləri qanunlar
- BMTnin qəbul etdiyi normalar
- beynəlxalq məhkəmənin qəbul etdiyi normalar

101 Rəsmi məcəllələşdirilmə necə aparılır?

- Avropa Şurası tərəfindən
- QHTlər tərəfindən
- Avropa parlamenti tərəfindən
- BMT çərçivəsində
- Alimlər, milli institutlar tərəfindən

102 Rəsmi məcəllələşdirmə, əsasən, hansı təşkilat tərəfindən aparılır?

- Avropa parlamenti
- NATO
- Avropa Şurası
- BMT
- Avropa Birliyi

103 Hansı təşkilatın nizamnaməsinin hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür?

- ATƏT
- Avropa Şurası
- NATO
- BMT
- Avropa birlüyü

104 Kodifikasiya nədir?

- Hüquqi qüvvəsinə görə hüquq normalarının biribirindən asılı olmasıdır
- Normanın növlərindən biri
- Hüquqi sistem
- Məcəllələşdirmə
- İkitərəfli norma

105 Müqavilə normaları hansı normalara daxildir?

- İkitərəfli normalara
- Imperativ normalara
- Dispozitiv normalara

- Yazılı rəsmi təsbit olunmuş normalara
- Regional normalara

106 Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normaları necə fərqləndirilir?

- Maddi və prosessul normalar
- imperativ və dispozitiv normalar
- Regional normalar
- Səlahiyyətverici, məcburedici və qadağanedici normalar
- Müddətsiz və müddətli normalar

107 Dispozitiv normalar hansı normalardır?

- Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş normalardır
- Müəyyən bir coğrafi regiondakı dövlətləri birləşdirən normalardır
- Yeganə davranış variantı olan normalardır
- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- ki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır

108 Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BTM Baş Assambleyası neçənci ildə xüsusi kömikçi orqan Beyəlxalq hüquq komissiyası təsis edilmişdir

- 195002.0
- 1965.0
- 1948.0
- 1947.0
- 1977.0

109 Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı hansı vəzifələri yerinə yetirir:

- hamsı
- beynəlxalq hüququn müvafiq sahəsini və ya insitutunu bir normativ kompleks şəklində salmaq
- köhnəlmış normaları kənar etmək və mövcud normalar arasında ziddiyətləri aradan qaldımaq
- ona tələb olunan yeri hüquq normaları əlavə etmək
- qüvvədə olan beynəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün təlabatına uyğunlaşdırmaq

110 Beynəlxalq hüququn məcəllələşdirilməsi

- heç biri
- iri hüquqi akttlərin ləgv edilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- daxilən uzlaşdırılmış adı hüquqi akttlərin yaradılması məqsədilə hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- daxilən uzlaşdırılmış iri hüquqi akttlərin yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- daxilən uzlaşdırılmış ayrı ayrı kiçik hüquqi akttlərin birləşdirilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir

111 Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normaları hansılardır

- ümumi
- imerativ
- regional
- səlahiyyətverici, məcburedici, qadağanedici
- dispozitiv

112 Beynəlxalq hüquqda Dispozitiv normalar

- heç biri
- müqaiilə üzrə davranış normalarıdır
- yeganə davranış variantı nəzərdə tutulan normalardır

- alternativ davranış variantı nəzərdə tutulan normalardır
- beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan normalardır

113 beynəlxalq hüquqda Imperativ normaların anlayışını göstər

- hamsı
- imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər istədiklərini edirlər
- imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından beynəlxalq təşkilatlar heç cür kənara çıxa bilməzlər
- imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər
- imperativ normalar nəzərdə tutulmuş yeganə olmayan davranış variantıdır

114 İkitərəfli normalar nəyi müəyyən edir

- heç biri
- iki təşkilatın arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- iki dövlətlətin dövlətdaxili normalarını
- iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normaları
- iki idarənin arasında bağlanmış müqavilədə əks olunmuş normalardır

115 jus cogens nəyi göstərir ?

- bu norma yalnız ümumi beynəlxalq hüququn eyniyələ bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər.
- bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və tanınır
- ümumi beynəlxalq hüququn normasıdır
- hamsı
- bu cür normadan geri çəkilmək yolverilməzdir

116 jus cogens normasının anlayışı harada və nə vaxt verilib

- BMTnin Nizamnamzsının 2 maddəsinin 3 bəndində
- Beynəlxalq müqavilələr hüququ haqqında 1953cu il Vyana Konvensiyasının 69cü maddəsində
- BMTnin Nizamnamzsının 2 maddəsində
- Beynəlxalq müqavilələr hüququ haqqında 1969cu il Vyana Konvensiyasının 53cü maddəsində
- BMTnin Nizamnamzsının 7 maddəsində

117 Beynəlxalq hüquq normaları

- heç biri
- dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındaki qarşılıqlı münasibətləri nizama salan töfsiyyə xarakterli qaydalara deyilir
- dövlətlərin qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir
- dövlətlər bətənəlxalq hüququn digər subyektləri arasındaki qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.
- dövlətlər qarşılıqlı münasibətləri nizama salan ümumi qaydalara deyilir

118 Hüququn mənbəyi nədir?

- Siyasi sistemdir
- Hüquq sistemidir
- Dövlətlər arasında qarşılıqlı münasibətləri nizama salan ümum məcburi qaydalardır
- Hüquq normasının ifadə forması
- Beynəlxalq praktikada təşəkkül tapmış məcburi normaları

119 Hansı fikir düzgündür?

- Beynəlxalq praktikada təşəkkül tapmış məcburi davranış qaydası hüququn mənbəyi adlanır
- Beynəlxalq müqavilə üçüncü tərəflər üçün öhdəlik yaradır
- Görkəmli alımların əsərləri beynəlxalq hüququn əsas mənbələ rindəndir

- İki və daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələri müəyyən edən razılaşma beynəlxalq müqavilə adlanır
- Məhkəmə qərarları beynəlxalq hüququn əsas mənbələrindəndir

120 Beynəlxalq hüququn mənbələri hansı təşkilatın nizamnaməsində öz əksini tapıb?

- NATO
- Avropa Birliy
- Avropa Şurası
- BMT
- ATƏT

121 Aşağıdakılardan hansı hüququn mənbələri sırasına daxil deyil?

- Məhkəmə qərarlar
- Hüquqi adət
- Görkəmlı alımların əsərləri
- Hüquq normaları
- Beynəlxalq müqavilə

122 Səhv fikri tapın

- Silahlı təcavüz yolverilməzdir
- Öhdəlikləri vicdanla yerinə yetirmək müqavilələri yerinə yetirməkdir
- Özünümüəyyənetmə demokratik idarəetmə hüququ deməkdir
- Özünümüdafiə məqsədilə güc tətbiqi yol verilməzdir
- Dövlətin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz

123 Səhv fikri tapın

- Dövlətlərin sərbəst olaraq birbiri ilə əməkdaşlıq hüququ var
- Humanitar müqavilə hüquqa ziddir
- Xalqlar sərbəst şəkildə öz müqəddərətini həll edə bilər
- Beynəlxalq öhdəlikləri yerinə yetirmək müqavilələrə riayət etmək mənasında anlaşılır
- Bütün dövlətlər əsas insan hüquq və azadlıqlarına hörmət etməlidir

124 Yeni yaranmış dövlətlər hansı hallarda tanınır?

- beynəlxalq məhkəmə tanıdıqdan sonra
- dövlətlər tərəfindən tanıdıqdan sonra
- regional təşkilatlar tərəfindən tanıdıqdan sonra[yeni cavab]
- BMT tərəfindən üzvlüyü qəbul olunduqdan sonra
- digər beynəlxalq təşkilatlar tərəfindən tanıdıqdan sonra

125 Hərbi gücün tətbiq olunmaması prinsipi hansı hallarda pozula bilər?

- dövlət rəhbərinin verdiyi fərman əsasında
- hökumətin qərarı əsasında
- qanunverici orqanın qəbul etdiyi qanun əsasında
- BMTnin mandatı əsasında
- digər təşkilatların qərarı əsasında

126 Sülh şəraitinin mövcudluğu prinsipi hansı beynəlxalq sənəddə öz əksini tapmışdır?

- İstanbul deklarasiyasında
- Dehli deklarasiyasında
- London deklarasiyasında
- BMTnin nizamnaməsində
- Moskva deklarasiyasında

127 Beynəlxalq qanunçuluq anlayışı nədir?

- hüquqi şəxslərin qəbul etdikləri qərarların yerinə yetirilməsidir
- mədəni sahədə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməsidir
- iqtisadi sahədə bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsidir
- beynəlxalq sistemdə münasibətlərin əsas prinsipləri əsasında öhdəliklərin məsuliyyətlə beynəlxalq hüquq prinsipləri ilə yerinə yetirilməsinin təmin edilməsidir
- hökumət qərarlarının yerinə yetirilməsidir

128 Dövlətlərin suverenliyi prinsipinin mahiyyəti nədir?

- Beynəlxalq mübahisələr dinc yolla həll edilməlidir
- Heç bir dövlət digər dövlətin daxili yuridiksiyاسında olan işə qarışmamalıdır
- BMTnin bütün üzvləri güc tətbiqindən çəkinməlidir
- Hər bir dövlət öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir
- Dövlətlərin sərhədi toxunulmazdır

129 Dövlətlərin daxili işinə qarışılmaması prinsipi hansı beynəlxalq təşkilat tərəfindən pozula bilər?

- böyük dövlətlər tərəfindən
- regional təşkilatlar tərəfindən
- digər beynəlxalq təşkilatlar tərəfindən
- BMT tərəfindən
- hərbi bloklar tərəfindən

130 Mübahisələrin sülh yolu ilə həll olunması prinsipi hansı qaydada və kim tərəfindən həll oluna bilər?

- hökumətlər tərəfindən
- regional təşkilatlar tərəfindən
- digər beynəlxalq təşkilatlar tərəfindən
- BMT tərəfindən
- ölkələr tərəfindən

131 Beynəlxalq hüququn prinsipləri hansılardır?

- idarə, müəssisə və təşkilatların qəbul etdikləri qərarlar
- dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri normalar
- beynəlxalq təşkil etdiyi qərarlar
- ali hüquqi qüvvəyə malik olan ümumiləşdirilmiş beynəlxalq hüquq normaları
- ictimai təşkilatların qəbul etdikləri normalar

132 Beynəlxalq hüquqda hüquq noormalarının yaradıcılığı nədir?

- yerli özünüidarəetmə orqanlarının hüquq normalarının yaradıcılığı
- ictimai təşkilatların hüquq normalarının yaradıcılığı
- dövlətlərin hüquq normalarının yaradıcılığı
- beynəlxalq təşkilatların hüquq normalarının yaradıcılığı
- istehsal birliklərinin hüquq normalarının yaradıcılığı

133 Beynəlxalq hüquqda suverenlik nədir?

- inzibati ərazilərin hüquqi müstəqilliy
- beynəlxalq təşkilatların hüquqi müstəqilliyi
- muxtar və ərazi vahidlərinin hüquqi müstəqilliyi
- dövlətlərin suveren hüquqi hakimiyyəti
- xalqların hüquqi müstəqilliyi

134 Beynəlxalq hüququn əsas prinsipləri harda öz əksini tapıb?

- Konstitusiyalarda

- ATƏT nizamnaməsində
- Avropa Birliyinin nizamnaməsində
- BMT nizamnaməsində
- Avropa Şurasının nizamnaməsində

135 Hər bir xalqın xarici müdaxilə olmadan sərbəst olaraq öz situasiyasını təyin etməsi hansı prinsipin mahiyyətidir?

- Öhdəlikləri vicdanla yerinə yetirmə
- Sərhədlərin toxunulmazlığı
- Ərazi bütövlüyü
- Özünümüəyyənetmə
- Əməkdaşlıq

136 Güc tətbiq etməmək prinsipi hansı prinsiplə sıx bağlıdır?

- Ərazi bütövlüyü prinsipi
- Hər bir xalqın xarici müdaxilə olmadan sərbəst olaraq öz situasiyasını təyin etməsi hansı prinsipin mahiyyətidir?
- Özünümüəyyənetmə prinsipi
- Əməkdaşlıq prinsipi
- Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi

137 Dövlətin suverenliyinə qarşı olmayan, bərəətverici məqsədlə birtərəfli güc tətbiqi necə adlanır?

- Silahlı təcavüz
- Təcavüz
- Silahlı müdaxilə
- Humanitar müdaxilə
- Suverenliyə müdaxilə

138 Beynəlxalq hüququn əsəs prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- Beynəlxalq hüququn əsas prinsipləri birbiri üzvi surətdə bağlıdır
- Beynəlxalq hüquq normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır
- Ən yüksək hüquqi qüvvəyə malik olan normalardır
- Beynəlxalq hüququn əsas prinsipləri Avropa Birliyinin nizamnaməsində əks olunmuşdur
- Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüquq yoxdur

139 Təcavüzün tərifi haqqında Qətnamə neçənci ildə verilib

- 1955-ci il
- 1959-cu il
- 1999-cu il
- 1974-cü il
- 1946-ci il

140 Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə neçənci ilə aiddir

- 1947-ci il
- 1974-cü il
- 1948-ci il
- 1960-ci il
- 1975-ci il

141 Ümumdünya İnsan Hüquqları Bəyannaməsini neçənci ildə qəbul edilib

- 1955.0
- 1959.0
- 1999.0

- 1948.0
- 1946.0

142 Genosid cinayətinin alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildədi qəbul edilib?

- 1947-ci il
- 1950-ci il
- 1949-cu il
- 1948-ci il
- 1958-ci il

143 Beynəlxalq hüquqi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına nə daxil deyil

- milli məhkəmələrin qərarları
- tanınmış alımların rəyləri
- dövlətlərin "faktik" fəaliyyəti (hərəkət və ya hərəkətsizlik)
- konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar
- dövlətdaxili qanunvericilik

144 Nikaraqua işi üzrə neçənci ildə qərar verilib?

- 1969 – cu il
- 1986-ci il
- 1975-ci il
- 1989-cu il
- 1988-ci il

145 Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə neçənci ildə baş tutmuşdur?

- 1969cu i
- 1989cu il
- 1988ci il
- 1986ci il
- 1975ci il

146 Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən hansı mənbələrə muraciət edir

- beynəlxalq müqaviləyə; beynəlxalq hüquqi adətə;
- tanınmış alımların rəylərinə əsaslana bilər
- məhkəmə qərarlarına
- hüququn ümumi prinsiplərinə; hüquq normalarını məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi
- həmsi

147 BTM Beynəlxalq Məhkəməsi Statunun neçənci maddəsində, beynəlxalq hüququn mənbələri göstərilmişdir

- 28ci maddəsində
- 38ci maddəsində
- 48ci maddəsində
- 39ci maddəsində
- 30ci maddəsində

148 Sadalanan qadağalardan hansısı zor işlətməmək prinsipinin normativ məzmununa daxildir?

- başqa dövlətin ərazisində vətəndaş mühəribəsinin və ya terror aktlarının təşkili, yaxud buna köməklik və ya bu aktlarda iştirak
- terror aktlarının təşkili
- dövlətlərin öz ərazisini ondan üçüncü dövlətə qarşı təcavüzkarlıq məqsədi ilə istifadə etmək istəyən dövlətin ixtiyarına verməməsi

- birbirleri ilə silahlı münaqişə vəziyyətində olan dövlətlərin nümayəndələrinin eyni statuslu beynəlxalq təşkilatlarda iştirakı
- münaqişə dövlətlərindən hər hansı birinin diplomatik nümayəndəliklərinin, digər dövlətlər tərəfindən geriyə çağırılması

149 Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- 01 avqust 1974cü il, ATƏM tərəfindən
- 01 avqust 1978ci il, BMT tərəfindən
- 01 avqust 1979cu il, BMT tərəfindən
- 01 avqust 1975ci il, ATƏM tərəfindən
- 01 avqust 1973cü il, Beynəlxalq hüquq Cəmiyyəti tərəfindən

150 Dövlət sərhədlərinin pozulmazlığı prinsipi hansı beynəlxalq təşkilatın sənədində və nə vaxt təsbit edilmişdir?

- 1974cü il BMTnin Bəyannaməsində
- 1975ci il ATƏM üzrə Müşavirənin Yekun aktında
- 1945ci il BMT Nizamnaməsində
- 1978ci il Vyana Konvensiyası
- 1946ci il BMT Nizamnaməsində

151 Sərhədlərin toxunulmazlığı prinsipi hansı beynəlxalq hüquqi sənəddə öz əksini tapmışdır?

- BMTnin nizamnaməsində
- NATOnun nizamnaməsində
- Avropa Şurasının nizamnaməsində
- Avropa Birliyinin nizamnaməsində
- ATƏTin nizamnaməsində

152 Dövlətlərin ərazi bütövlüyü prinsipi pozulduqda hansı beynəlxalq təşkilat ilk tədbiri görməlidir?

- BMTnin Baş Assambleyası
- BMTnin Təhlükəsizlik Şurası
- Avropa Şurası
- ATƏT
- digər beynəlxalq təşkilatlar

153 Beynəlxalq hüququn əsas prinsipləri hansı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə öz əksini tapmışdır?

- Avropa Birliyi tərəfindən
- BMT tərəfindən
- YUNESKO tərəfindən
- Avropa Şurası tərəfindən
- ATƏT tərəfindən

154 Beynəlxalq hüquq sisteminə nələr daxildir?

- sərəncamlar
- beynəlxalq hüquq normaları
- milli normalar
- ictimai təşkilatların qəbul etdikləri qərarlar
- müqavilələr

155 Azərbaycan Konstitusiyasına əsasən sərhədlərin dəyişdirilməsi ilə bağlı razılıq hansı halda əldə oluna bilər?

- Heç bir halda

- Referendumla
- Açıq səsvermə ilə
- Milli Məclisin qərarı ilə
- Prezidentin qərarı ilə

156 İki şəxs arasında hər hansı hüquq normasına və fakta görə fikir aylığı nə adlanır?

- erarxiya
- Mübahisə
- Prinsipiallıq
- Norma
- Suverenlik

157 BMT nizamnaməsində beynəlxalq hüquqa uyğun olaraq güc hansı mənada başa düşülür?

- Siyasi güc
- İqtisadi güc
- Hərbi, silahlı güc
- Mədəni güc
- Humanitar güc

158 Hansı halda güc tətbiqi yolveriləndir?

- Silahlı təcavüz
- Özünümüdafiə
- Silahlı müdaxilə
- Vətəndaş müharibəsi zamanı
- Əvəzçixma

159 Güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin ən ağır pozuntusu nə hesab olunur?

- Sərhədləri pozmaq
- Silahlı təcavüz
- Humanitar müdaxilə
- Lobbiçilik
- Vətəndaş müharibəsinə yardım

160 Hansı hərəkət hüquqazidd deyil?

- Vətəndaş müharibəsinin təşkili
- Humanitar müdaxilə
- Silahlı bandaların təşkili
- Sərhədləri pozmaq məasədilə müdaxilə
- Silahla əvəzçixma

161 Beynəlxalq hüququn əsas prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- Beynəlxalq hüququn ən mühüm normalarıdır
- Beynəlxalq hüquq normalarının hüququn əsas prinsiplərinə uyğun olması vacib deyil
- Dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır
- Ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır
- Öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır

162 Dövlətin hüquqi varisliyi anlayışı nədir?

- ölkədə yeni parlamentin seçilməsi
- ölkədə siyasi rejimin dəyişməsi
- ölkədə hakimiyyətin dəyişməsi
- beynəlxalq hüquqda bir dövlətin hüquq və vəzifələrinin digər dövlətə keçirilməsi

ölkədə hökumətin dəyişməsi

163 Vatikan hansı təşkilatın üzvüdür? 1.MAQATE 2.BMT 3.YUNESKO 4.Ümumdünya poçt ittifaqı
5.Beynəlxalq elektron rabitəsi ittifaqı

- heç biri
- 2,3,5
- 1,2,3
- 1,4,5
- 2,4,5

164 Vatikanın Beynəlxalq hüquqi statusunu müəyyən edən Lateran müqaviləsi bağlanıb?

- 1975.0
- 1969.0
- 1933.0
- 1929.0
- 1951.0

165 İnvəstisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya neçənci ildə bağlanıb?

- 1975.0
- 1969.0
- 1933.0
- 1964.0
- 1951.0

166 Dövlətlərin hüququ və vəzifələri haqqında Montevideo Konvensiyası neçənci ildə bağlanıb?

- 1957.0
- 1951.0
- 1969.0
- 1933.0
- 1975.0

167 Beynəlxalq hüquqi subyekliyin əsas ünsürləri bütövlükdə məxsusdur 1.dövlətə 2.bəzi beynəlxalq təşkilatlara 3.fərdlərə 4.bütün beynəlxalq təşkilatlara

- 1.3
- 3.4
- 2.3
- 1.2
- 1.4

168 Tərsinə moniz nəzəriyyəsinin banisi kimdir

- H. Kelzendir
- Hegel
- V.I. Lenin
- Sokrat
- Kant

169 Məhdud beynəlxalq hüquqi subyekliyin xüsusiyyətlərinə aid deyil

- əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada və həcmində beynəlxalq instansiyalar arasında bu pozuntunu törətmüş dövlətə qarşı iddia qaldırı bilər
- fərdin beynəlxalq hüquqi subyekliyi bütünlükə dövlətlərin razılığından asılıdır
- fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir
- onlar beynəlxalq hüquqi subyekliyi törəmə xarakteri daşıyır

- birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır

170 Vatikanın beynəlxalq – hüquqi statusu nə vaxt müəyyən edilmişdir

- heç biri
- 1984cü ildə Lateran müqaviləsi ilə müəyyən olunmuşdur
- 1929cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında müəyyən edilmişdir
- 1929cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və 1984cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur
- 1929cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur

171 Vatikan beynəlxalq hüquq subyekliyinin hansı növünə aiddir

- heç biri
- transmilli korporasiya
- dövlət
- dövlətəbənzər qurum
- təşkilat

172 Dövlət əldə edilmisinə görə hansı növ beynəlxalq hüquq subyekliyinə aiddir

- heç biri
- birinci
- törəmə
- ilkin
- sonuncu

173 1933cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyasına görə Beynəlxalq hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır:

- başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti
- müəyyən ərazi
- daimi əhali
- hamsı
- hökumət

174 Beynəlxalq hüquqi subyekliyin əldə olunma qaydasını göstərin

- heç biri
- hüquqi
- birinci dərəcəli
- ilkin və törəmə
- dövlətdaxili

175 Beynəlxalq hüquqi subyekliyin əsas ünsürləri hansılardır

- digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq
- məhkəmə qarşısında iddia qaldırmaq hüququ
- beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq
- hamsı
- beynəlxalq hüquqi normalar yaratmaq səlahiyyəti

176 Beynəlxalq hüquqi subyekliyin əsas ünsürləri bütövlükdə məxsusdur

- bütün beynəlxalq təşkilatlara
- qurumlara
- fərdlərə
- dövlətə
- Dövlətəbənzər qurumlara

177 Beynəlxalq hüquq subyektiyin əsas ünsürü deyi

- hüquqların bərpası məqsədilə beynəlxalq məhkəmə qarşısında iddia qaldırmaq
- digər dövlətlərin məhkəmələrinin yuridiksiyasından tam və ya qismən immunitetə malik olmaq
- beynəlxalq hüquqi normalar yaratmaq səlahiyyəti
- dövlət tərəfindən yaradılması
- beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq

178 1933cü ildə bağlanmış Montevideo Konvensiyası adlanır

- Müqavilərlə bağlı dövlətlərin varisliyi haqqında
- Beynəlxalq toqquşmaların dinc yolla həlli haqqında
- Beynəlxalq müqavilələr hüququ haqqında
- Dövlətlərin hüququ və vəzifələri haqqında
- İnvəstisiya mübahisələrinin həll edilməsi haqqında

**179 Hansı təşkilatlar yanında Vatikanın daimi müşahidəçisi vardır? 1.MAQATE 2.BMT 3.YUNESKO
4.Ümumdünya poçt ittifaqı 5.Beynəlxalq elektron rabitəsi ittifaqı**

- heç biri
- 1,4,5
- 1,2,3
- 2,3
- 4,5

180 Vatikanın hüquqi statusu neçənci ildə müəyyən olunub?

- 1986.0
- 1957.0
- 1945.0
- 1929.0
- 1969.0

181 Biri məhdud beynəlxalq hüquqi subyektiyin xüsusiyyəti sayılmır

- fərd beynəlxalq hüququ normalarının yaradılmasında iştirak etmir
- insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada pozuntunu törətmmiş dövlətə qarşı iddia qaldıra bilər
- birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır
- fərdin beynəlxalq hüquqi subyektiyi bütünlükdə dövlətlərin razılığından asılıdır
- dövlət tərəfindən yaradılır

182 Vatikan hansı beynəlxalq təşkilatın üzvüdür?

- NATO
- YUNESKO
- BMT
- MAQATE
- FAO

183 XIX –XX əsrlərdə hansı azad şəhərlər olmuşdur? 1.Krakov 2.Vatikan 3.Dansiq 4.Triyest 5.Strasburq

- 2,3,5
- 2,3,4
- 1,2,3
- 3,4,5
- 1,3,4

184 Beynəlxalq təşkilatların beynəlxalq hüquq subyekliyi hansı xarakter daşıyır? 1.törəmə 2.universal 3.ilkin 4. funksional

- 3.4
- 1.2
- 2.3
- 1.4
- 2.4

185 Dövlət hansı xarakterli beynəlxalq hüquq subyekliyinə malikdir? 1.törəmə 2.universal 3.ilkin 4.funksional

- 3.4
- 1.3
- 1.2
- 2.3
- 2.4

186 Beynəlxalq mübahisənin əlamətlərini göstər

- tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi
- mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması
- iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması
- hamsi
- mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması

187 Beynəlxalq toqquşmaların dinc həlli haqqında Haqa Konvensiyası neçənci ildə baş tutub

- 1976ci ii
- 1978ci il
- 1974cü il
- 1907ci il
- 1945ci il

188 Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi harada və nə vaxt təsbit edilib

- BMT Nizamnaməsinin 2ci maddəsinini 7ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 2ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 1ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 3ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 4ci bəndi

189 Təcavüzün tərifi nə vaxt və harada verilib

- BMT Beynəlxalq məhkəməsində 14 dekabr 1974cü il də
- BMT Baş Assambleyasının XX sessiyasında 30 dekabr 1974cü il də
- BMT Baş Assambleyasının X sessiyasında 14 dekabr 1974cü il də
- BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1974cü il də
- BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1975cü il də

190 BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974cü il) qəbul olunmuş 3314 sayılı qətnamə nəyə tərif verib

- heç biri
- sülhün tərifi verilib
- gücün tərifi verilib
- təcavüzün tərifi verilib
- mənbələrin tərifi verilib

191 Təcavüzün tərifi nə aşağıda göstərilən aktlardan hansı aiddir?

- bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etmisi
- hamsi
- bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işgal
- bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi
- bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması

192 dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi harada təsbit olunub

- BMT Nizamnaməsinin 2ci maddəsinini 4ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 2ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 1ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 7ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 3ci bəndi

193 dövlətlərin suveren bərabərliyi prinsipi harada təsbit olunub

- BMT Nizamnaməsinin 2ci maddəsinini 7ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 3ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 2ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 1ci bəndi
- BMT Nizamnaməsinin 2ci maddəsinini 4ci bəndi

194 beynəlxalq hüququn əsas prinsipləri hansı deyil

- təqsirsizlik prezumsiyası
- əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi
- dövlətlərin ərazi bütövlüyü prinsipi
- sərhədlərin toxunulmamazlığı prinsipi
- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri

195 beynəlxalq hüququn əsas prinsipləri hansılardır

- sərhədlərin toxunulmamazlığı prinsipi
- dövlətlərin suveren bərabərliyi prinsipi
- xalqların hüquq bərabərliyi və özünü müəyyənetmə prinsipi
- hamsi
- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri

196 beynəlxalq hüququn əsas prinsipləri hansılardır

- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq birbiri ilə əməkdaşlıq etmək prinsipi
- beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
- güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi
- hamsi
- dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi

197 Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsi neçənci ildə keşirilib

- 8 avqust 1976ci il
- 1 avqust 1945ci il
- 5 avqust 1970ci il
- 1 avqust 1975ci il
- 1 mart 1975ci il

198 Tanımanın ad hoc formasının məzmunu

- qeyrirəsmi tanımadır
- bu faktik, rəsmi tanımadır
- iki birbirini tanımayan dövlət konkret məsələlərin həlli üçün birbirlərini həmişəlik tanıtmaya məcbur olur
- iki birbirini tanımayan dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyrirəsmi tanımadır. Yəni mövcud şəraitdə, konkret iş üçün
- bu formal, qeyrirəsmi tanımadır

199 İlkin subyektliyin hüquqi məzmunu?

- bu yalnız xalqdır
- bu yalnız xalqlar və millətlərə məxsusdur
- bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir
- bu yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso fakto beynəlxalq hüququn subyektidir
- bu yalnız fəndlərin beynəlxalq hüquq subyektiyinə aiddir

200 Beynəlxalq hüquqi subyektlərin əldə olunma qaydasına görə hansı növləri vardır?

- törəmə subyektlik; xüsusi subyektlik
- xüsusi subyektlik; törəmə subyektlik
- sabit subyektlik; ilkin subyektlik
- ilkin subyektlik; törəmə subyektlik
- tam subyektlik; ilkin subyektlik; törəmə subyektlik

201 Beynəlxalq hüququn subyekti hansılardır?

- muxtar ərazi vahidləri
- inzibati ərazi vahidlər
- millətlər
- dövlətlər və dövlətlərarası təşkilatlar
- xalqlar, millətlər

202 Beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin imtiyaz və immunitetləri hansı xarakter daşıyır?

- törəmə
- ilkin
- diplomatik
- funksional
- məhdud

203 Hansı məhdud beynəlxalq hüquq subyektliyinə malikdir?

- korporasiyalara
- təşkilatlara
- dövlətlərə
- fəndlər
- qurumlara

204 Hansı dövlətəbənzər qurumdur?

- Berlin
- Strasburq
- London
- Vatikan
- Lixtenştейn

205 Bunlardan hansı Montevideo Konvensiyasına görə Beynəlxalq hüquqi şəxs kimi dövlətin meyarı hesab olunmur?

- başqa dövlətlərlə əlaqəyə girmək qabiliyyəti

- hökümət
- daimi əhali
- partiyalar
- müəyyən ərazi

206 İlkin subyektlilik kimə addır?

- korporasiyalara
- təşkilatlara
- vətəndaşlara
- dövlətlərə
- qurumlara

207 Aşağıdakılardan hansı doğru müddəə hesab edilməlidir

- beynəlxalq hüquq beynəlxalq öhdəliklərin ən geniş və ən zəruri sistemini müəyyən edən normalar sistemidir
- beynəlxalq hüquq dövlətlər arasındaki münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir
- beynəlxalq hüquq dövlətlərlə beynəlxalq hüququn digər subyektləri arasında ən ümumi münasibətləri tənzim edən normalar sistemidir
- beynəlxalq dövlətlər və beynəlxalq təşkilatların qarşılıqlı razılığı əsasında yaradılan, beynəlxalq hüququn əsas prinsiplərinin özündə əks etdirən normalar sistemidir
- beynəlxalq hüquq beynəlxalq müqavilələr sistemidir

208 Beynəlxalq hüquq ayrıayı dövlətlərin milli hüquq sistemlərindən ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- az fərqli olan və onlardan asılı olmaqla tətbiq edilən hüquqi normalar sistemidir
- fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir fərqli olmayan hüquqi normalar sistemidir
- fərqli olmayan və beynəlxalq hüquq subyektlərinin müəyyən etdikləri və qarşılıqlı razılıqla tətbiq etdikləri hüquqi normalar sistemidir
- fərqli olmayan hüquqi normalar sistemidir
- fərqli olmayan və BMT Nizamnaməsinə uyğunluğu gözlənilməklə tətbiq edilə bilən hüquqi normalar sistemidir

209 Beynəlxalq hüquqda dövlətlərin suveren bərabərliyi prinsipinin məzmunu ... ibarətdir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- xüsusi öhdəliklərdən
- vahid bir ünsürdən
- 2 (iki) ünsürdən
- 2 və daha artıq ünsürdən
- konkret və ümumi öhdəliklərdən

210 Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- tətbiq olunmurdı
- tətbiq olunurdu
- xüsusi qaydada tətbiq olunurdu
- müstəsna hallarda tətbiq olunurdu
- qəbul edilən hesab edilmirdi

211 Doğru müddəəni göstərin

- Dövlətlər yalnız beynəlxalq müqaviləyə əsasın jus cogens normasının ziddinə hərəkət edə bilərlər
- Dövlətlər hətta qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər
- Dövlətlər yalnız qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilərlər
- Dövlətlər yalnız zəruri olduqda jus cogens normasının ziddinə hərəkət edə bilərlər
- Dövlətlər yalnız BMTnin və digər beynəlxalq hüquq subyektlərinin qarşılıqlı razılığı əsasında jus cogens normasının ziddinə hərəkət edə bilərlər

212 Beynəlxalq hüquqda dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi prinsipi hansı sənəd əsasında meydana gəlir?

- BMTnin üzvü olduqdan sonra BMTnin nizamnaməsinin tələbləri əsasında
- dövlətlərin qəbul etdikləri qanunlar əsasında
- hökumətlərin qəbul etdəkləri qərarlar əsasında
- məhkəmə orqanlarının qəbul etdikləri qərarlar əsasında
- bağlanmış ikitərəfli müqavilələr əsasında

213 Aşağıdakılardan hansı səhvdir?

- Beynəlxalq təşkilatlar orqanları və vəzifəli şəxslərinin əməllərinə görə məsuliyyət daşıyır
- Beynəlxalq cinayət beynəlxalqhüquq pozuntusunun xüsusi kateqoriyasıdır
- Kompnsasiya beynəlxalqhüquqi məsuliyyətin formalarına aididir
- Dövlətin məsuliyyətini istisna edən hallar mövcud deyil
- Əks tədbirlər 2 cür olur fərdi və kollektiv

214 Aşağıdakı misallardan hansı restitusiyaya aid edilə bilməz?

- Zəbt edilmiş ərazinin azad edilməsi
- Qeyriqanuni ələ keçirilmiş ərazinin azad edilməsi
- Qeyriqanuni həbs edilmiş şəxsin azad dilməsi
- Hüquq pozuntusu törədilməmişdən əvvəlki vəziyyətin bərpası
- Əks tədbirlərin həyata keçirilməsi

215 Hansı əməllər beynəlxalqhüquq ilə qadağan olunmadığı halda dövlətlərin məsuliyyətinə səbəb olur?

- Özünümüdafia ilə bağlı həyata keçirilən əməllər
- Yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri ilə əlaqədar həyata keçirilən əməllər
- Qabaqcadan planlaşdırılmamış əməllər
- Razılıq alındıqdan sonra həyata keçirilən əməllər
- Son zərurət halında tətbiq olunmuş əməllər

216 Əks tədbirlərin tətbiqi zamanı müəyyən olunmuş qadağalara aid deyil

- Əsas insan hüquqlarına, diplomotik və konsul agentlərinin toxunulmazlığına xələl gətirməmək
- Dövlətin iqtisadi müstəqilliyinin təhlükə altına almamaq
- Beynəlxalqhüququn ümumi imperativ normalarından irəli gəln hüquqları pozmamaq
- Güclə hədələməyə və güc tətbiqinə əsaslanmamaq
- Dövlətin ərazi bütünlüyünü təhlükə altına almamaq

217 Əks tədbirlər haqqında göstərilənlərdən hansı səhvdir?

- Əks tədbirlər istənilən vaxt tətbiq oluna bilər
- Əks tədbirlər zərər çəkmiş dövlətin hərəkətidir
- Əks tədbirlər məsuliyyəti aradan qaldıran hallardandır
- Əks tədbirlərin konkret məqsədi vardır
- Əks tədbirlər zərərçəkmiş dövlətin hüquqdur

218 Təkrar etməmə təminatı nəyə deyilir?

- Hər hansı dövlətin beynəlxalqhüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Beynəlxalqhüquq pozuntusu törətmış dövlətin qeyrimaddi məsuliyyətinin əsas forması
- Dövlətə və beynəlxalqhüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

219 Satisfaksiya nədir?

- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Beynəlxalq hüquq pozuntusu törətmış dövlətin qeyrimaddi məsuliyyətinin əsas forması
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Hər hansı dövlətin beynəlxalq hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Dövlətə və beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

220 Restitusiya nədir?

- Hər hansı dövlətin beynəlxalq hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Dövlətə və beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Beynəlxalq hüquq pozuntusu törətmış dövlətin qeyrimaddi məsuliyyətinin əsas forması
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

221 Aşağıdakılardan hansı səhvdir?

- Silahlı basqına məruz qalan dövlətin kollektiv özünümüdafiə hüququ vardır
- Dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır
- Fəlakət halında beynəlxalq hüquq norması şüurlu surətdə pozulur
- Son zərurət halında törədilmiş əməl bacqua dövlətlərə ciddi zərər yetirə bilər
- Dövlət özünümüdafiə məqsədilə hərbi gücə əl ata bilər

222 Dövlətlərin Beynəlxalq əməkdaşlıq prinsipi hansı əsaslar üzərində qurulmalıdır?

- güclü dövlətlərin təsiri ilə
- qarşılıqlı maraqların uyğunluğuna görə
- iqtisadi sistemlərin uyğunluğuna görə
- siyasi sistemlərin uyğunluğuna görə
- beynəlxalq təşkilatların tapşırığı əsasında

223 Beynəlxalq hüquqi məsuliyyətin ifadə formalarına aiddir

- Restorsiya
- Beynəlxalq səviyyədə təzyiqlərə məruz qalmaq
- Suvernliyin itirilməsi
- Kompensasiya ödəmək
- Beynəlxalq təşkilatların üzvlüyündən təcrid edilmək

224 Aşağıdakılardan hansı səhvdir?

- Beynəlxalq cinayət törədən dövlət üçün xüsusi məsuliyyət rejimi yaranır
- Əks tədbirlər cəza deyildir
- Məsuliyyət delikvent dövlətin üzərinə qoyulan vəzifədir
- Beynəlxalq təşkilatlar yalnız qeyrimaddi məsuliyyət daşıya bilər
- Forsmajordan fərqli olaraq fəlafət halında beynəlxalq hüquq norması şüurlu surətdə pozulur

225 Beynəlxalq hüquqda kompensasiya nəyə deyilir?

- Hər hansı dövlətin beynəlxalq hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Beynəlxalq hüquq pozuntusu törətmış dövlətin qeyrimaddi məsuliyyətinin əsas forması
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Dövlətə və beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik

226 Əks tədbirlər nəyə deyilir?

- Hər hansı dövlətin beynəlxalq hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Dövlətə və beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Beynəlxalq hüquq pozuntusu törətmış dövlətin qeyrimaddi məsuliyyətinin əsas forması

- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

227 Beynəlxalq cinayəti beynəlxalq hüquq pozuntularından fərqləndirən xüsusiyyətlər hansılardır? 1. Pozulmuş öhdəliklərin xarakteri 2. Pozulmuş öhdəliklərin subyektləri 3. Göstərilən öhdəliklərin ciddiliyi 4. Əməlin beynəlxalq birlik tərəfindən cinayət sayılması 5. Pozulmuş öhdəliklərin obyektləri

- 1,2,5
- 1,2,4
- 1,3,5
- 1,3,4
- 1,4,5

228 Aşağıdakı fikirlərdən hansı səhvdir?

- Beynəlxalq cinayət törətmış dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır
- Beynəlxalq təşkilat həm maddi, həm də qeyrimaddi məsuliyyət daşıya bilər
- Dövlət yalnız öz orqanlarının əməllərinə görə məsuliyyət daşıyır
- Dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə oluna bilməz
- Razılıq dövlətin məsuliyyətini istisna edən haldır

229 Hansı şərtlər ödəndikdə əməli dövlətin beynəlxalq hüquq pozuntusu saymaq olar? 1) Əməl dövlətin özünə aid olduqda 2) Əməli dövlətin fiziki və hüquqi şəxsləri törətdikdə 3) Əməl daxili qanunverciliyə zidd olduqda 4) Əməl dövlətin beynəlxalq öhdəliklərinə zidd olduqda

- 1,3
- 3,4
- 1,2
- 1,4
- 2,4

230 Hansı dövlətlərə delikvent dövlət deyilir?

- Beynəlxalq cinayət törətmış dövlətə
- Məsuliyyətə cəlb olunan dövlətə
- Zərərçəkmiş dövlətə
- Beynəlxalq hüquq pozuntusu törətmış dövlətə
- Beynəlxalq öhdəliklərini yerinə yetirən dövlətə

231 Hansı beynəlxalq hüquqi məsuliyyətin ifadə formalarına aid deyil?

- Təkrar etməmə təminatları
- Satisfaksiya
- Restitusiya
- Restorsiya
- Kompensasiya

232 Beynəlxalq hüquqi məsuliyyətin hansı növləri vardır?

- Sadə və mürakkəb
- Siyasi və iqtisadi
- Fərdi və kollektiv
- Qeyrimaddi və maddi
- Məcburi və könüllü

233 Forsmajar hadisələrə aiddir

- Əks tədbirlər nəticəsində yaranan hadisələr
- Səhv nəticəsində razələq vermək

- Qarşısı alına bilən hadisələr
- Qarşısı alınmaz qüvvələr
- Güc tətbiqi nəticəsində razılıq vermək

234 Dövlətin məsuliyyətini istisna edən hallara aiddir

- Şantaj
- Soyqırımı
- Müharibə
- Əks tədbirlər
- Məlumatsızlıq

235 Dövlətin məsuliyyətini istisna edən hallara aid deyil

- Özünü müdafiə
- Fəlakət
- Razılıq
- Məlumatsızlıq
- Son zərurət Fəlakət Fəlakət

236 Beynəlxalq hüquq pozuntusu törətmış dövlətin beynəlxalq məsuliyyətinə aiddir?

- Hamısı
- Dövlətin beynəlxalq hüquq subyektliliyi məhdudlaşdırılır
- Dövlətin suverenliyi məhdudlaşdırılı
- Sadəcə dəymış ziyan ödənilir
- Dövlətlə yanaşı təqsirli fəndlərin də cinayər məsuliyyəti yaranır

237 Hansı əməllər dövlətin əməlləri sayılır?

- Beynəlxalq təşkilatların əməlləri
- Ölkənin hüquqi şəxslərinin əməlləri
- Ölkənin fiziki şəxslərinin əməlləri
- Dövlətin daxili qanunvericiliyinin müəyyən etdiyi orqanların əməlləri
- Beynəlxalq təşkilatların əməlləri

238 Beynəlxalq hüquqi məsuliyyət nəyə əsaslanır? 1) Adət normalarına 2) Ölkə daxili qanunvericiliyə 3) Prezidentlərə 4) İkitirəfli müqavilələrə

- 1, 4
- 2, 3
- 1, 2
- 1, 3
- 2, 4

239 Hansı ixtisaslaşmış təsisatlar Beynəlxalq Məhkəmədən məsləhət xarakterli rəy xahiş edə bilər?

- MAQATE
- Təhlükəsizlik Şurası
- Qeyd edilənlərdən başqa bütün
- BMTnin Baş Assambleyası
- Ümumdünya Poçt İttifaqı

240 Barışdırma ilə bağlı fikirlərdən hansı düzdü?

- Bu zaman mübahisə 3cü tərəfə verilir
- Barışdırma komissiyalarının məruzələri tərəflər üçün məcburidir
- Danışçıqlar və araştırma arasında orta mövqə tutur
- Məhkəmə vasitələrinə aiddir

- Vasitəçilik və arbitraj arasında orta mövqe tutur

241 Aşağıdakılardan hansı ATƏTin dinc nizamlama mexanizminin təkmil sisteminin ünsürlərinə aid deyil?

- Barışdırma üzrə Komissiya
- ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya
- Direktiv barışdırma haqqında Müddəalar
- Vasitəçilik üzrə Komissiya
- Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi

242 Barışdırma komissiyaları araştırma komissiyalarından nə ilə fərqlənir?

- 1ci 2cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
- Köklü fərqi yoxdur
- 2ci 1cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
- 1cinin məruzələri 2cidən fərqli olaraq tərəflər üçün məcburidir
- 2cinin məruzələri 1cidən fərqli olaraq tərəflər üçün məcburidir

243 Ratione temporis qeydşərtlərinin mənası nədir?

- Subyektlərlə bağlı məhdudiyyətdir
- Dövlətin daxili məsələləri ilə bağlı məhdudiyyətdir
- Heç biri deyil
- Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası müəyyən müddət ərzində qüvvədə olur
- Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası yalnız müəyyən ərazidə qüvvədə olur

244 Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında dövlətin verdiyi bəyanətlərlə bağlı hansı fikir səhvdir?

- Şərtsiz və qeydşərtlə verilə bilər
- Bəyanətlərdəki şərtlər Məhkəmə tərəfindən etibarsız sayıla bilməz
- “Avtomatik” və “dövlətin öz mühakiməsinə əsaslanan” qeydşərtlər ola bilər
- Bu bəyanətlə onlar Məhkəmənin məcburi yurisdiksiyasını tanımış sayılırlar
- Vaxt məhdudiyyəti qoyula bilər

245 Aşağıdakılardan hansı dövlətin məhkəmə yurisdiksiyasına razılıq verməsi forması sayılır?

- Erga omnes razılıq
- Post hoc razılıq
- Ante hoc razılıq xüsusi bəyanət vasitəsilə
- Ante hoc razılıq – müqavilələr vasitəsilə
- Ad hoc razılıq

246 Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- Məhkəmə öz yurisdiksiyasının həddlərini özü müəyyən edi
- Dövlətlərlə yanaşı TMK da Məhkəmə karşısındaki işin tərəfləri ola bilər
- Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərə bilər
- Məhkəmə işi öz icraatına götürmək üçün mübəhisənin hüquqi mübahisə olmasını müəyyən etməlidir
- Onun mübahisə ilə bağlı işlərdə yurisdiksiyası dövlətlərin razələğindən asılıdır

247 Daimi Beynəlxalq Ədalət Məhkəməsi 1930cu ildə qeyd etmişdi ki, «dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin» həcmi ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- bu barədə beynəlxalq Ədalət Məhkəməsinin heç bir qeydi yoxdur
- sabit deyildir və beynəlxalq hüququn inkişafı ilə dəyişə bilər
- sabitdir və beynəlxalq hüququn inkişafı üçün hüquq baza rolunu oynayır
- sabitdir və beynəlxalq hüququn inkişafından asılı deyildir
- qeyd edilən məsələ yalnız BMT Nizamnaməsində nəzərdə tutulmuşdur

248 Hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- həmin dövlətin yalnız insan hüquqlarına zidd fəaliyyəti və davranışının başa düşülməlidir
- həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması başa düşülür
- həmin dövlətin yalnız BMT Nizamnaməsində göstərilən öhdəliyi pozması başa düşülür
- həmin dövlətin beynəlxalq cinayətlərə görə cəza müəyyən etməməsi başa düşülür
- həmin dövlətin yalnız beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti başa düşülür

249 Doğru olanı seçin

- dövləti yalnız bütün dövlətlərin yekdil razılığına əsasən beynəlxalq məhkəməyə vermək olar
- ən ağır beynəlxalq hüquq pozuntusu törətmış dövləti onun razılığı olmadan beynəlxalq məhkəməyə vermək olmaz
- ən ağır beynəlxalq hüquq pozuntusu törətmış dövləti hər bir halda beynəlxalq məhkəməyə vermək olar
- ən ağır beynəlxalq hüquq pozuntusu törətmış dövləti yalnız BMTnin xüsusi razılığı ilə beynəlxalq məhkəməyə vermək
- dövləti heç bir halda beynəlxalq məhkəməyə vermək olmaz

250 ATƏMin adı nə vaxt dəyişdirilərək ATƏT olmuşdur?

- 1995.0
- 1992.0
- 1991.0
- 1994.0
- 1993.0

251 Aşağıdakılardan hansı səhv fikirdir?

- Beynəlxalq Məhkəmə BMTnin orqanıdır
- Beynəlxalq Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərə bilər
- Beynəlxalq Məhkəmə 15 hakimdən ibarətdir
- Beynəlxalq Məhkəmə Arbitraj qərarından verilmiş apellyasiyaya baxır
- Beynəlxalq Məhkəmədə yalnız dövlətlər işlərin tərəfləri ola bilər

252 Beynəlxalq Məhkəmənin tərkibi ilə bağlı fikirlərdən hansı səhvdir?

- Hakimlər müxtəlif dövlətlərin vətəndaşı olur
- Hakimliyə namizədlər Daimi Arbitraj məhkəməsinin milli qrupları tərəfindən irəli sürürlər
- 15 hakimdən ibarətdir
- Onlar beynəlxalq hüquq sahəsində nüfuzlu hüquqsunas olmalıdır
- Məhkəmə işlərə yalnız tam tərkibdə baxır

253 Müayinə termininin əvəzinə indi hansı termin istifadə edilir?

- Barışdırma
- Nəzarət altında saxlama
- Yoxlama
- Araşdırma (təhqiqat)
- Vasisəcilik

254 Aşağıdakılardan hansı beynəlxalq arbitrajın xüsusiyyətlərinə aid deyil?

- Arbitraj məhkəməsinin çıxardığı qərara Beynəlxalq Məhkəmə yenidən baxa bilməz
- Arbitraj mühakiməsi icraatında tərəflər arbitrları özləri seçə bilər
- Bir qayda olaraq arbitraj məhkəməsinin qərarları tərəflət üçün hüquqi cəhətdən məcburidir
- Hüquqi mübahisənin həlli üçün mexanizmdir
- Tərəflər həm məhkəmə heyətinin tərkibi, həm də prosesin özü ilə bağlı birbaşa nəzarət imkanına malikdirlər

255 Aşağıdakılardan hansı beynəlxalq arbitraja aid xüsusiyyətlərə aid deyil?

- Mübahisənin tərəfləri qabaqcadan mübahisənin həllinə razılıq verməlidirlər
- Könüllüdür
- Mübahisənin məhkəmə həllidir
- Mübahisənin diplomatik həllidir
- Kəkçə dövlətlər arasındaki mübahisələrin həlləri ilə məhdudlaşdırır

256 Aşağıdakılardan hansı ATƏTin dinc nizamlama mexanizminin təkmil sisteminin ünsürlərinə aid deyil?

- Direktiv barışdırma haqqında Müddəalar
- ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya
- Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi
- Araşdırma üzrə Komissiya
- Barışdırma üzrə Komissiya

257 Barışdırma ilə bağlı fikirlərdən hansı düzdü?

- Danışıqlar və araştırma arasında orta mövqe tutur
- Barışdırma komissiyalarının məruzələri tərəflər üçün məcburidir
- Mübahisə həllində 3cü tərəf olmur
- Konkret təkliflər verilir
- Məhkəmə vasitələrinə aiddir

258 Diplomatik vasitələrə hansı aid deyil?

- Regional orqan və ya sazişlərə meraciət
- Danışıqlar
- Vasitəçilik
- Beynəlxalq Məhkəmə
- Müayinə

259 Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- Yalnız dövlətlər Beynəlxalq Məhkəmə qarşısındaki işlərin tərəfləri ola bilər
- Onun tərkibi dünyanın əsas hüquqi sistemlərini təmsil etməlidir
- 15 hakimdən ibarətdir
- O, dövlətlər arasındaki mübahisələri həll etmək üçün əsas vasitədir
- BMTnin əsas orqanlarındandır

260 Aşağıdakılardan hansı BMTnin Təhlükəsizlik Şurasına aid deyil?

- Əsasən siyasi mübahisələrlə məşğul olur
- Əsas vəzifəsi sülhü qorumaqdır
- TŞ siyasi orqandır
- Yalnız BMTnin üzvləri mübahisə tərəflərinin razılığı olmadan mübahisəni TŞa verə bilər
- BMTnin əsas qurumlarındandır

261 Aşağıdakılardan hansı BMTnin Baş Assambleyasına aid deyil?

- BMTnin əsas qurumlarındandır
- Mənşeyindən asılı olmayıataq əminəmanlığı poza bilən hər kansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə edə bilər
- O, siyasi orqandır
- Onun tövsiyələri hüquqi cəhətdən məcburidir
- Təklif etdiyi tədbirlərdə hüquq əsas rol oynamır

262 Araşdırma (təhqiqat) komissiyalarının vəzifəsi nədən ibarətdir?

- Tərəflərin etibarını qazanmaqdan
- Tərəflərə konkret təkliflər verməkdən

- Dünyada sülhü qorumaqdan
- Zəruri faktların obyektiv müəyyən edilməsindən
- Hər 2 tərəfi qane edən qərar çıxarmaqdan

263 Aşağıdakılardan hansı xeyirxah xidmətlərə və vasitəçiliyə xas xüsusiyyətlərə aid deyil?

- Mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir
- Birbaşa danışqları təmin eləyir
- Çox vaxt danışqlarla bir vaxtda tətbiq olunur
- Bu zaman mübahisə tərəflərinin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir
- Vasitəçiyə mütləq hər 2 tərəfin etibarı olmalıdır

264 Danışqlara aid olmayan xüsusiyyət hansıdır?

- Nəticə vermedikdə tərəflərdən biri məsələni Beynəlxalq Məhkəməyə və ya arbitraj məhkəməsinə verə bilər
- Burada tərəflərin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir
- Beynəlxalq mübahisələrin həll olmasının ən geniş yayılmış vasitəsidir
- Dövlətlər arasındaki mübahisənin faktik əsasını müəyyən etmək üçün istifadə olunur
- Danışqlara başlamış dövlət onu vicdanla aparmağa borcludur

265 Aşağıdakılardan hansı diplomatik vasitələrə aid deyil?

- Barışdırma mənbəyi
- Regional orqan və ya sazişlərə müraciət
- Araşdırma (təhqiqat)
- Beynəlxalq arbitraj
- Vasitəçilik

266 Aşağıdakılardan hansı beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrinə aid deyil?

- Vasitəçilik
- Müayinə
- Danışqlar
- Əlaqələndirmə
- Barışdırma

267 Müqavilə hansı hallarda 1 tərəfli qaydada ləğv olunmur. 1.müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması 2.denonsasiya 3.müqavilənin bağlılığı vaxt mövcud olmuş halların əsaslı sürətdə dəyişməsi 4.müqavilənin yerinə yetirilməsinin qeyrimümkünlüyü

- heç biri
- 3.0
- 1.0
- 2.0
- 4.0

268 Hansı müqavilənin təfsirinin növü deyil 1.müqavilənin ayriayı iştirakçıları tərəfindən edilən təfsir 2.açıq təfsir 3.autentik təfsir 4.beynəlxalq təfsir 5.qapalı təfsir

- 4.5
- 1.2
- 2.5
- 2.4
- 3.4

269 Müqavilənin əslini və onunla bağlı bütün sənədlərisaxlaşmaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət, beynəlxalq təşkilatın baş vəzifəli şəxsi adlanır

- autentifikasiya

- preambula
- paraflama
- depozitari
- konsensus

270 Ratifikasiya sənədində göstərilir 1.müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı 2.müqavilənin məqsədi 3.müqaviləni vicdanla yerinə yetirəcəyinə haqqında dövlətin bəyanatı 4.müqavilənin bütöv mətni 5.tərəflərin hüquq və vəzifələri

- 3,4,5
- 2,3,4
- 1,2,3
- 1,3,4
- 1,2,4

271 Hansı müqaviləyə razılığın üsulu deyil

- təsdiq etmə
- qəbul etmə
- ratifikasiya
- paraflama
- müqaviləyə qoşulma

272 Hansı söz yunancadan tərcümədə 'həqiqilik,əslinə uyğun mənasını verir?

- preambula
- konsensus
- referendum
- autentifikasiya
- paraflama

273 1969 Vyana konvensiyasına görə müqavilənin bağlanması üçün vəkalətin alınması lazımdır

- dövlətlərin başçılarına
- xarici işlər nazirlərinə
- Hökumətlərin başçılarına
- dövlətin nümayəndələrinə
- diplomatik nümayəndəliklərin başçılarına

274 Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956ci il Cenevrə Konvensiyasının IIci fəsli beynəlxalq daşımalarının hansı məsələsini tənzimləyir?

- Konvensiyanın tətbiq olunmasına dair məsələni
- Bir neçə daşıyıcı tərəfindən ardıcıl olaraq həyata keçirilən daşima qaydalarını
- Daşıyıcıının məsuliyyəti halları barədə məsələsini
- Barəsində daşıyıcıının məsuliyyət daşılığı şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi məsələsini
- Pretenziya və iddiaların verilməsi qaydalarını

275 Əmtəələrin beynəlxalq alqışatqısında iddia müddəti hansı çoxtərəfli beynəlxalq müqavilə ilə tənzimlənir?

- 1989cu il Haaqa Protokolu ilə
- 1967ci il Stokholm Konvensiyası ilə
- 1980ci il BMT Konvensiyası ilə
- 1974cü il Nyu York Konvensiyası ilə
- 1993cü il MDB Konvensiyası ilə

276 Beynəlxalq maliyyə lizinq barədə Ottava Konvensiyası nə vaxt qəbul edilib?

- 1989cu ildə
- 1990ci ildə
- 1987ci ildə
- 1988ci ildə
- 1991ci ildə

277 Birbaşa beynəlxalq qarışiq dəmiryolsu yükdaşımaları haqqında 14.12.1959cu il tarixli Saziş nəyi müəyyəb etmişdir?

- Su nəqliyyatı ilə yükdaşımı müqaviləsinin şərtlərini
- Daşıyıcıının məsuliyyəti halları barədə məsələni
- Daşıyıcıya pretenziyaların verilməsinə dair qaydalar
- Yüklərin Dunay çayı ilə daşınma qaydalarını
- Vurulmuş zərərə görə iddia müddətini

278 Yüklərin beynəlxalq yol daşımaları müqaviləsi haqqında Cenevrə Konvensiyası nə vaxt qəbul edilmişdir?

- 1962ci ildə
- 1958ci ildə
- 1954cü ildə
- 1956ci ildə
- 1960ci ildə

279 Hansı növ müqavilənin bağlanmasından əvvəl tendirlərin keçirilməsi nəzərdə tutulur?

- konsessiya müqaviləsinin
- lizinq müqaviləsinin
- kooperasiya müqaviləsinin
- Podrat müqavilənin
- alqısatçı müqaviləsinin

280 Beynəlxalq maliyyə lizinqi barəs ində UNİPRUA Konvensiyası nə vaxt və hansı şəhərdə keçirilmişdir?

- 2001ci ildə Hamburqda
- 1999cu ildə Brusseldə
- 1996ci ildə Varşavada
- 1998ci ildə Ottavada
- 2000ci ildə Moskvada

281 Hansı beynəlxalq aktlar birbaşa qüvvədə ola bilər?

- Beynəlxalq müqavilələr
- Dövlətin ratifikasiya etdiyi beynəlxalq aktlar
- Beynəlxalq təşkilatların sənədləri
- İkitərəfli beynəlxalq müqavilələr
- BMTnin Nizamnaməsi

282 Əmtəələrin beynəlxalq alqısatqısında iddia müddəti hansı çoxtərəfli beynəlxalq müqavilə ilə tənzimlənir?

- 1989cü il Haaqa Protokolu ilə
- 1967ci il Stokholm Konvensiyası ilə
- 1980ci il BMT Konvensiyası ilə
- 1974cü il Nyu York Konvensiyası ilə
- 1993cü il MDB Konvensiyası ilə

283 Bu beynəlxalq müqavilələrdən hansı biri məzmununa görə fərqləndirilən müqavilələrə aiddir?

- Reqional beynəlxalq müqavilə
- İkitərəfli beynəlxalq müqavilə
- İdarələrarası beynəlxalq müqavilə
- İqtisadi beynəlxalq müqavilə
- Universal beynəlxalq müqavilə

284 Bu beynəlxalq çoxtərəfli müqavilələrdən hansı biri beynəlxalq ticarətə aid olmayan müqavilədir?

- Beynəlxalq mal alqışatqısına tətbiq olunan hüquq barədə 1986ci il Konvensiyası
- Beynəlxalq ticarətdə mallara mülkiyyət hüququnun keçməsinə tətbiq edilən hüquq barədə 1958ci il Haaqa Konvensiyası
- Daşınar maddi əşyaların beynəlxalq alqışatqısına tətbiq olunan hüquq barədə 1955ci il Haaqa Konvensiyası
- Beynəlxalq daşımalar haqqında 1980ci il BMT Konvensiyası
- Beynəlxalq alqışatqı müqavilələri barədə 1980ci il Vyana Konvensiyası

285 Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956ci il Cenevrə Konvensiyasının IIIcü fəsli hansı məsələləri tənzimləyir?

- Pretenziya və iddiaların verilməsi qaydalarını
- Konvensiyanın tətbiq olunma məsələsini
- Konvensiyaya zidd olan müqavilə şərtlərinin etibarsızlığı məsələsini
- Daşıma müqaviləsinin bağlanması və icra edilməsi məsələləri
- Daşıyıcıının məsuliyyəti hallarını

286 Bu çoxtərəfli beynəlxalq müqavilələrdən hansı biri dəmir yolu ilə həyata keçirilən beynəlxalq daşımaları nizama salır?

- Dəmir yolu ilə daşınma barədə 1890ci il Bern Konvensiyası
- Yüklərin beynəlxalq qarışq daşınmaları haqqında 1980ci il BMT Konvensiyası
- Beynəlxalq yük daşınması haqqında 1956ci il Cenevrə Konvensiyası
- Beynəlxalq dəmir yolu daşınmaları haqqında 1980ci il tarixli saziş
- Təhlükəsiz konteynerlər üzrə 1972ci il Beynəlxalq Konvensiyası

287 Beynəlxalq müqavilələr şifahi formada bağlanıa bilərmi?

- milli qanunlara zidd olduğuna görə şifahi müqavilələrin bağlanması mümkün deyil
- beynəlxalq hüququn bütün subyektlərinin razılığı ilə bağlanıa bilər
- BMT Nizamnaməsində tutulan konkret hallarda bağlanıa bilər
- bağlanıa bilər
- heç bir halda bağlanıa bilməz

288 Dövlət ... hər hansı beynəlxalq müqavilənin iştirakçısı ola bilər. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- müstəsna hallarda BMTnin razılığı ilə
- BMT və digər beynəlxalq təşkilatların razılığı ilə
- digər dövlətlərin razılığı ilə
- yalnız öz razılığı ilə
- heç bir razılıq olmadan

289 erga omnes öhdəliyi dedikdə ... başa düşülür. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- belə bir öhdəlik mövcud deyil
- beynəlxalq hüquqla müəyyən edilən xüsusi öhdəliklər başa düşülür
- regional müqavilə və öhdəliklər başa düşülür
- bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər
- beynəlxalq adət hüququ ilə müəyyən edilən öhdəliklər başa düşülür

290 Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- 01 avqust 1978ci il, BMT tərəfindən
- 01 avqust 1979cu il, BMT tərəfindən
- 01 avqust 1974cü il, ATƏM tərəfindən
- 01 avqust 1975ci il, ATƏM tərəfindən
- 01 avqust 1973cü il, Beynəlxalq hüquq Cəmiyyəti tərəfindən

291 Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlıqla dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- 24 oktyabr 1970ci il, ATƏT
- 24 oktyabr 1970ci il, BMT Baş Məclisi
- 24 oktyabr 1969cu il, BMT Baş Məclisi
- 24 oktyabr 1971ci il, ATƏT
- 24 oktyabr 1972ci il, ATƏT

292 Beynəlxalq hüququn funksiyası nədir?

- məhkəmə hakimiyyətinin fəaliyyətini təşkil etmək
- istehsal sahələrinin fəaliyyətinin təşkil etmək
- təşkilatların fəaliyyətini təmin etmək
- ictimai təyinatlı, sosial mühitə təsir etmək beynəlxalq hüququn sistemli fəaliyyətini təmin etmək
- hökumətlərin fəaliyyətini təşkil etmək

293 Dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında Vyana konvensiyası neçənci ildə qəbul olunub?

- 1957.0
- 1951.0
- 1969.0
- 1986.0
- 1975.0

294 Müqavilənin xitam olunması üçün əsas hesab olunmur

- müqavilənin bağlılığı müddətin başa çatması
- eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması
- denonsasiya
- müqavilə öhdəliklərinin icra olunması
- müqavilənin icra olunmaması

295 Dövlətin,müqavilədə göstərilən şərtlərlə,digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə,müqavilədən imtina etməsi nə adlanır?

- autentifikasiya
- preamble
- depozitari
- denonsasiya
- konsensus

296 Bunlardan hansı nisbi etibarsızlığın əsası deyil

- dövlətin danışqlarda iştirak edən digər dövlət tərəfindən aldadılması
- müqavilənin bağlanması zamanı mövcud olmuş və müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmiş fakt və ya situasiya ilə bağlı səhvin olması
- dövlətdaxili qanunvericiliyin,beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq şəkildə pozulması
- müqavilənin jus cogens normasına zidd olması
- dövlət nümayəndəsinin qeyriqanuni yolla ələ alınması

297 Beynəlxalq müqavilənin etibarsızlığı neçə cür olur

- 5.0
- 3.0
- 1.0
- 2.0
- 4.0

298 Beynəlxalq müqavilənin mətninin tərtib olunmasında neçə formadan istifadə olunur

- 5.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

299 Müqavilənin bağlanma mərhələlərini ardıcıl yazıldığı variant hansıdır? 1.müqavilə mətninin autentikliyinin müəyyən olunması 2.müqavilənin məcburiliyinə razılığın ifadə olunması 3.müqavilənin mətninin tərtib olunması və qəbulu

- 2,3,2,1
- 3,2,1
- 1,2,3
- 3,1,2
- 2,1,3

300 Beynəlxalq müqavilənin mətninin quruluşunu ardcıl olaraq hansı variantda yazılıb? 1.əsas hissə 2.müqavilənin adı 3.yekun hissə 4.preamble 5.səlahiyyətli şəxslərin imzaları

- 4,5,1,3,2
- 2,1,4,5,3
- 1,2,3,4,5
- 2,4,1,3,5
- 2,1,5,4,3

301 Müqavilələr dövlətlərin həmin beynəlxalq müqavilədə iştirak etmə imkanına görə bölünür 1.açıq 2.siyasi 3.çoxtərəfli 4.iqtisadi 5.qapalı 6.ikitərəfl

- 5.6
- 4.6
- 1.3
- 1.5
- 3.4

302 Bu hansı müqavilə növüdürübə müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz üzərlərinə öhdəlik götürürərləki,hər hansı əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər.

- qarşılıqlı yardım haqqında müqavilələr
- beynəlxalq hesablaşmalar haqqında müqavilələri
- sülh müqavilələri
- neytirallıq haqqında müqavilələri
- müttəfiqlik haqqında müqavilələri

303 siyasi müqavilələr aiddir

- sülh müqavilələri
- qarşılıqlı yardım haqqında müqavilələr
- müttəfiqlik haqqında müqavilələr
- həmsi
- neytirallıq haqqında müqavilələr

304 iqtisadi müqaviləyə aiddir

- elmi əməkdaşlıq məsələləri üzrə
- rabitə sahəsində
- nəqliyyat sahəsində
- gömrük məsələləri və s. üzrə sazişlər
- kənd təsərrufatı sahəsində

305 iqtisadi müqavilələr daxildir

- beynəlxalq hesablaşmalar haqqında sazişlər
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- ticarət müqavilələri
- hamsi
- texniki yardım haqqında və ya elmitexniki əməkdaşlıq haqqında sazişlər

306 xüsusi məsələlər üzrə sazişlərə aiddir

- gömrük məsələləri və s. üzrə sazişlər
- texniki yardım haqqında və ya elmitexniki əməkdaşlıq haqqında sazişlər
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- hüquqi məsələlər üzrə; ətraf mühitin mühafizəsi sahəsində
- beynəlxalq hesablaşmalar haqqında sazişlər

307 xüsusi məsələlər üzrə sazişlərə aiddir

- hamsi
- kənd təsərrufatı sahəsində
- rabitə sahəsində
- nəqliyyat sahəsində
- elmi əməkdaşlıq məsələləri üzrə

308 məzmununa görə beynəlxalq müqavilələrin növlərini göstərin:

- heç biri
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- ticarət müqavilələri
- siyasi, iqtisadi, xüsusi məsələlər üzrə
- texniki yardım haqqında və ya elmitexniki əməkdaşlıq haqqında sazişlər

**309 beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir
sitati hansı konvensiyada göstərilib**

- 1958ci il konvensiyası
- 1983cü il Vyana Konvensiyası
- 1975cü il Haaq\uaKonvensiyası
- yalnız 1986ci il Vyana Konvensiyası
- 1957ci il konvensiyası

310 Avropa İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi neçənci ildə bağlanıb

- heç biri
- 1969cu ildə
- 1987ci ildə
- 1957ci ildə
- 2005ci ildə

311 Beynəlxalq müqavilənin strukturuna aid olmayan variant hansıdır?

- müqavilənin adı
- əsas hissə
- preambula
- xüsusi hissə
- yekun hissə

312 Təfsirin neçə üsulu var

- 5.0
- 3.0
- 1.0
- 2.0
- 6.0

313 Preambula müqavilənin hansı hissəsidir?

- protokollar, texniki şərtlər, standartlar olan hissəsidir
- müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı vəzifələri ifadə olunur
- müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı hüquqları ifadə olunur
- müqavilənin giriş hissəsidir
- bu hissədə müqavilənin qüvvəyə minməsi və xitamı olunması şərtlər

314 Müqavilələr məzmununa görə bölünür 1.açıq 2.siyasi 3.çoxtərəfli 4.iqtisadi 5.qapalı 6.ikitərəfli

- 4.5
- 4.6
- 1.3
- 2.4
- 1.6

315 Siyasi müqavilələrə aid deyil

- neytrallıq haqqında müqavilələr
- müttəfiqlik haqqında müqavilələr
- sülh haqqında müqavilələr
- ticarət haqqında müqavilələr
- qarşılıqlı yardım haqqında müqavilələr

316 Vyana konvensiyasına görə Müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlətadlanır

- danışılarda iştirak edən dövlət
- razılaşan dövlət
- üçüncü dövlət
- iştirakçı dövlət
- əsas dövlət

317 Vyana konvensiyasına görə ``müqavilənin tərəfləri`` anlayışına hansı aid deyil?

- üçüncü dövlət
- razılaşan dövlətlər
- danışılarda iştirak edən dövlət
- əsas dövlət
- iştirakçı dövlətlər

318 Müqavilənin məqsədi göstərilir

- müqavilənin adında
- Yekun hissədə

- Əsas hissədə
- Preambulada
- Əlavələrdə

319 Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda aşağıdakılardan hansı başlıca aktlar hesab olunur?
1.1969 Vyana konvensiyası 2.1982 BMT konvensiyası 3.1986 Vyana konvensiyası 4.1907 Haaqa konvensiyası

- 2.4
- 3.4
- 1.2
- 1.3
- 2.3

320 Regional səviyyədə terroçuluqla mübarizə hansı çərçivələrdə həll edilir?

- BMT, Avropa Şurası, Avropa İttifaqı
- Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asyanın Regional Əməkdaşlıq Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asyanın Regional əməkdaşlıq Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyyası, BMT

321 Aşağıdakılardan hansı Təhlükəsizlik Şurasının qərar qəbul ola bilər 1.silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində 2.iqtisadi və sosial məsələlər barəsində 3.inzibati məsələlər barəsində 4.silahlı tədbirlər barəsində 5.humanitar məsələlər barəsində

- 2.5
- 3.4
- 2.3
- 1.4
- 1.2

322 İKTnin neçə üzvü var?

- 37.0
- 13.0
- 50.0
- 55.0
- 9.0

323 Bu orqan Avropa şurasında yoxdu

- Nazirlər Komitəsi
- Parlament Assambleyası
- katiblik
- Vasitəcilik, barışdırma və arbitraj üzrə komissiya

324 İKTnin ali orqanı hansıdır

- arbitraj komissiya
- Nazirlər Komitəsi
- Vasitəcilik və barışdırma üzrə komissiya
- dövlət və hökumət başçılarının Konfransı
- Vasitəcilik və barışdırma üzrə komissiya

325 Bunlardan hansı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamə deyil

- 853.0
- 850.0

- 884.0
- 874.0
- 822.0

326 Biri təşkilatın inzibati orqanının funksiyası deyil

- büdcənin layihəsinin hazırlanması
- təşkilatın fəaliyyəti barədə hesabatların tərtib edilməsi
- təşkilatın orqanları tərəfindən qəbul edilmiş sənədlərin dərc edilməsi
- təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi
- təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat toplanması

327 Beynəlxalq təçkiliatın icra orqanının funksiyasıdır

- təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi
- təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- təşkilata yeni üzvlərin qəbulu
- təşkiltin səmərəli fəaliyyətinətəmin edilməsi
- büdcənin müəyyən edilməsi

328 Aşağıdakılardan hansı prosessual normaların pozulmasına görə beynəlxalq təşkilatlarda üzv dövlətlərə qarşı tətbiq olunan sanksiya deyil

- dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdırılması
- təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə
- səsvermə hüququndan vəsəssiyə və ya iclasın yekun aktını imzalamaqdanhüququndan məhrum etmə
- təşkila üzvlükdən irəli gələn hüquq və imtiyazların dayandırılması
- səsvermənin nəticələrinin etibarsız hesab olunması

329 Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin ... tarixli Yekun aktında ... göstərilmişdir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- 1975ci il 1 avqust tarixli, 13 prinsip
- 1975ci il 1 avqust tarixli, 3 (üç) prinsip
- 1975ci il tarixli, yeddi prinsip
- 1975ci il 1 avqust tarixli, on prinsip
- 1975ci il tarixli, 17 prinsip

330 Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- 1969cu ildə bağlanmışdır
- 1937ci ildə bağlanmışdır
- 1947ci ildə bağlanmışdır
- 1933cü ildə bağlanmışdır
- 1973cü ildə bağlanmışdır

331 İslam konfransı təşkilatı (İKT) neçənci ildə yaradılmışdır?

- 1948ci il
- 1949cü il
- 1979cu il
- 1969cu il
- 1973cü il

332 Beynəlxalq Valyuta Fondu (BVF) neçənci ildə yaradılmışdır?

- 1949ci il
- 1954ci il

- 1984cü il
- 1945ci il
- 1965ci il

333 Beynəlxalq təşkilatlar hansı məsələləri müzakirə edə bilərlər?

- yerli icra orqanlarının səlahiyyətinə aid olan məsələlər
- hökumətin səlahiyyətinə aid olan məsələlər
- ölkə daxilindəki məsələlər
- Təşkilatın nizamnaməsində nəzərdə tutulmuş beynəlxalq əhəmiyyətli məsələlər
- qanunverici orqanlarının səlahiyyətinə aid olan məsələlər

334 Beynəlxalq Məhkəməyə neçə hakim daxildir?

- 25.0
- 10.0
- 5.0
- 15.0
- 20.0

335 Avropa Şurası neçə Avropa dövləti tərəfindən yaradılmışdır?

- 19.0
- 23.0
- 8.0
- 10.0
- 21.0

336 Amerika Dövlətləri Təşkilatının (ADT) üzvləri Baş Assambleya tərəfindən neçə il müddətinə seçilir?

- 6.0
- 9.0
- 8.0
- 4.0
- 5.0

337 Ticarət və inkişaf üzrə BMT Konfransı (YUNİKTAD) neçənci ildə təsis olunmuşdur?

- 1944cü il
- 1984cü il
- 1954cü il
- 1964cü il
- 1974cü il

338 MDB hansı məqsəddən ötəri yaranmışdır?

- yalnız iqtisadi məsələlərlə bağlı
- yalnız hərbi məsələlərlə bağlı yalnız mədəni məsələlərlə bağlı
- yalnız təhlükəsizlik məsələlərlə bağlı
- yalnız mədəni məsələlərlə bağlı
- MDB birliyinin üzvü olanlar arasında bütün sahələrdə əlaqənin yaranması üçün

339 İqtisadi və Sosial Şuraya (EKOCOK) üzv dövlətlər Baş asambleya tərəfindən neçə il müddətinə seçilir?

- 7.0
- 4.0
- 5.0
- 3.0
- 6.0

340 İqtisadi və Sosial Şuranın neçə regional komissiyası vardır?

- 8.0
- 6.0
- 3.0
- 5.0
- 7.0

341 İqtisadi və Sosial Şuranın Baş Assambleya tərəfindən hər il seçilən üçdə biri neçə üzv dövlətdir?

- 15.0
- 17.0
- 19.0
- 18.0
- 16.0

342 İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı neçənci ildən fəaliyyət göstərir?

- 1949ci il
- 1954ci il
- 1984cü il
- 1948ci il
- 1965ci il

343 ATƏTin əsas funksiyası hansı istiqamə yönəldilib?

- ticarət əlaqələrinin yaranmasına
- gömrük əlaqələrinin yaranmasına
- iqtisadi əlaqələrin yaranmasına
- Avropada sülh və təhlükəsizlik əməkdaşlığının təşkil olunmasına
- mədəni əlaqələrin yaranmasına

344 İKTnin ali orqanı olan dövlət və hökümət başçılarının Konfransı neçə ildən bir çağırılır

- daimidir
- 1.0
- 2.0
- 3.0
- 6 ay

345 Təhlükəsizlik şurasının daimi üzvü deyil

- ABŞ
- Fransa
- Rusiya
- Almaniya
- Çin

346 Təhlükəsizlik şurasının qeyri daimi üzvləri neçə ilə seçilir

- 7.0
- 1.0
- 3.0
- 2.0
- 5.0

347 Baş Assambleyanın neçə əsas komitəsi var

- 2.0

- 7.0
- 5.0
- 3.0
- 4.0

348 Hansı beynəlxalq təşkilatın orqanı deyil

- inzibati orqan
- ali orqan
- xüsusi komitə və komissiya
- əsas orqan
- icra orqanı

349 Beynəlxalq təşkilatlar hansı əlamətlərə görə 1.universal və 2.regionallərə təşkilatlara bölünür

- idarəetmə formasına görə
- malik olduğu səlahiyyətlərin həcmində və xarakterininə görə
- məzmununa görə
- üzv dövlətlərin əhatə dairəsinə görə
- təşkilata daxil olma qaydasına görə

350 BMTnin ixtisaslaşdırılmış təsisatlarının düzgün anlayışını göstərin

- beynəlxalq əməkdaşlığın bu və ya digər ümumi sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Təşkilatı ilə əlaqəsi olan xüsusi xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, dünya birlikləri ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlətarası təşkilatlardır
- ikitərəfli əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq təşkilatlararası təşkilatlardır

351 Ali orqan aşağıdakı hansı səlahiyyətləri hətata keçirir:

- hamsı
- icra orqanı üzvlərinin seçilməsi; büdcənin müəyyən edilməsi
- Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- Təşkilata yeni üzvlərin qəbul edilməsi
- Təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi, Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi

352 beynəlxalq təşkilat aşağıdakı hansı orqanlardan ibarət olur:

- xüsusi komitə və komissiyalar
- icra orqanı
- ali orqan
- Hamsı
- inzibati orqan

353 Beynəlxalq hüquq hansı fuksiyaları həyata keçirir

- nəzarət funksiyası: operativ fuksiyaları
- məcəllələşdirmə funksiyası
- normayaratma funksiyası
- hamsı
- informasiya funksiyası

354 Beynəlxalq təklilatların əlamətlərini göstərin:

- beynəlxalq hüquq və öhdəliklərə malikdir
- müvafiq təşkilati struktura malikdir
- müqavilə əsasında yaradılır
- hamsi
- müəyyən məqsəd və vəzifələri vardır

355 beynəlxalq təşkilatlar nə vaxt meydana gəlməyə başlamışdır

- XX əsrin birinci yarısında
- X əsrin ikinci yarısında
- XX əsrin ikinci yarısında
- XIX əsrin ikinci yarısında
- XI əsrin birinci yarısında

356 Birləşmiş Millətlər Təşkilatı?

- XİN nəzdində təşkilatdır
- ABŞ təşkilatıdır
- Regional təşkilatdır
- Beynəlxalq Təşkilatdır
- ictimai təşkilatdır

357 Müsəlman ölkələrini birləşdirən təşkilat hansıdır?

- MDB
- NATO
- ATƏT
- İKT
- YUNESKO

358 Keçmiş Varşava müqaviləsinə qarşı yaradılmış hərbi birlik hansıdır?

- YUNESKO
- Avropa Şurası
- BMT
- NATO
- MDB

359 Keçmiş Sovetlər İttifaqı dağılıandan sonra onu əvəz edən hansı qurum yaradılmışdır?

- GUAM
- NATO
- SSRİ
- MDB
- ATƏT

360 Aşağıdakılardan hansı beynəlxalq dövlətlərarası təşkilatı təmsil edir?

- Təhsil və maarif işçiləri ittifaqı
- Arxitektorlar İttifaqı
- Muzeylər idarəsi
- BMT nümayəndəliyi
- Əmək birjası

361 Bunlardan hansı beynəlxalq dövlətlərarası təşkilatdır?

- Birləşmiş Millətlər Təşkilatı
- Dünya Gənclər İttifaqı
- Ümumdünya Həmkarlar Təşkilatı

- Ümumdünya Sərhədsiz Həkimlər İttifaqı
- Ümumdünya Tələblər Cəmiyyəti

362 Azərbaycan Respublikası nə vaxt BMTyə tam hüquqlu üzv olub?

- 1992ci ilin aprel ayında
- 1992ci ilin mart ayında
- 1990ci ilil may ayında
- 1991ci ilin noyabr ayında
- 1993cü ilin avqust ayında

363 Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına (İKT) neçənci ildə üzv qəbul edilmişdir?

- 1996ci ildə
- 1993cü ildə
- 1992ci ildə
- 1994cü ildə
- 1995ci ildə

364 Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hansı ölkələrə aiddir?

- NATO ölkələri
- Avropa ölkələri
- Afrika ölkələr
- Asiya ölkələri
- Amerika ölkələri

365 Aşağıdakılardan hansı təşkilat Avropa təşkilatıdır?

- EKO
- YUNESKO
- UKT
- ATƏT
- NATO

366 Beynəlxalq Ticarət Palatası neçənci ildə təsis olunmuşdur?

- 1940ci il
- 1950ci il
- 1976ci il
- 1948ci i
- 1920ci i

367 Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSİTRAL) neçənci ildə təsis olunmuşdur?

- 1976ci il
- 1966ci il
- 1986ci il
- 1956ci il
- 1946ci il

368 Beynəlxalq iqtisadi hüquq sahəsini hansı beynəlxalq təşkilat tənzimləyir?

- Müstəqil Dövlətlər Birliyi
- Beynəlxalq Ticarət Təşkilatı
- Avropa Şurası
- Avropa Birliyi
- BMTnin sosialiqtisadi şurası

369 Avropa İttifaqının əsası neçənci lildə qoyulmuşdur?

- 1951ci il
- 1944cü il
- 1974cü il
- 1949cu il
- 1963cü il

370 Avropa bərpa və inkişaf Bankı neçənci ildə təşkil olunmuşdur?

- 1980ci il
- 1990ci il
- 2000ci il
- 1940ci il
- 1970ci il

371 Amerika Dövlətləri Təşkilatının (ADT) neçə üzvdən ibarətdir?

- 9.0
- 7.0
- 14.0
- 8.0
- 12.0

372 Afrika dövlətləri təşkilatı (ADT) neçənci ildə yaradılmışdır?

- 1988ci il
- 1948ci il
- 1978ci il
- 1958ci il
- 1989cu il

373 Afrika birliyi təşkilatı (ABT) neçənci ildə yaradılmışdır?

- 1973cü il
- 1963cü il
- 1953cü il
- 1943cü il
- 1983cü il

374 Ərəb dövlətləri liqasının (ƏDL) halhazırda neçə üzvü var?

- 21.0
- 61.0
- 51.0
- 31.0
- 41.0

375 Ərəb dövlətləri liqası (ƏDL) neçənci ildə yaradılmışdır?

- 1975ci il
- 1965ci il
- 1985ci il
- 1955ci il
- 1945ci il

376 Beynləxalq iqtisadi hüquq sahəsini hansı beynəlxalq təşkilat tənzimləyir?

- Müstəqil Dövlətlər Birliyi

- BMTnin sosialıqtisadi Şurası
- Beynəlxalq Ticarət Təşkilatı
- Avropa Birliyi
- Avropa Şurası

377 MDB hansı məqsədlə yaradılmışdır?

- MDB birliyinin üzvü olan dövlətlər arasında bütün sahələrdə əlaqələrin yaranması üçün yalnız hərbi məsələlərlə bağlı yalnız mədəni məsələlərlə bağlı yalnız iqtisadi məsələlərlə bağlı yalnız təhlükəsizlik məsələleri ilə bağlı

378 Avropa Şurası Avropa ölkələrinin hansı təşkilatlarını özündə birləşdirir?

- hökumətləri özündə birləşdirən təşkilatdır
- Avropa ölkələrinin dövlətlərini özündə birləşdirən təşkilatdır
- Avropa ölkələrinin parlamentlərini özündə birləşdirən təşkilatdır
- ictimai təşkilatları özündə birləşdirən təşkilatdır
- iqtisadi qurumları özündə birləşdirən təşkilatdır

379 BMTnin Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qərarlar hüquqi məcburi qüvvəyə malikdirmi?

- bütün qərarlar hüquqi məcburi qüvvəyə malikdir
- daxili intizamla qəbul olunmuş qərarlar
- bir təşkilatın fəaliyyəti ilə qəbul olunmuş qərarlar
- təşkilatın fəaliyyəti ilə bağlı qəbul olunmuş qərarlar
- müəyyən məsələlərlə bağlı qəbul olunmuş qərarlar

380 BMTnin 6 əsas orqanı hansı təşkilat qarşısında hesabat verir?

- ATƏT qarşısında
- Avropa Şurası qarşısında
- Avropa Birliyi qarşısında
- BMTnin Baş Assambleyası qarşısında
- Beynəlxalq Məhkəmə qarşısında

381 Beynəlxalq təşkilatlar hansı məsələləri müzakirə edə bilərlər?

- yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan məsələlər
- təşkilatın nizamnaməsində nəzərdə tutulan beynəlxalq əhəmiyyətli məsələlər
- hökumətin səlahiyyətinə dair məsələlər
- ölkə daxilindəki məsələlər
- qanunverici orqanların səlahiyyətinə aid olan məsələlər

382 Avropa Şurası neçənci ildə yaradılıb

- 1975.0
- 1940.0
- 1949.0
- 1950.0
- 1945.0

383 Beynəlxalq Məhkəmə hansı şəhərdə yerləşir

- Vaşinqton
- Haaqa
- Strasburq
- London

Paris

384 BMnin neçə əsas orqanı var

- 5.0
- 6.0
- 2.0
- 4.0
- 3.0

385 Beynəlxalq təşkilatın üzvləri neçə cür olur?

- 1.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

386 Beynəlxalqtəşkilatların funksiyası hesab olunmur

- məcəllələşdirmə
- norma yaratma
- nəzarət
- tənzimləmə
- informasiya

387 Beynəlxalq təşkilatlar hansı əlamətlərə görə 1.açıq və 2.qapalı təşkilatlara bölünür

- idarəetmə formasına görə
- təşkilata daxil olma qaydasına görə
- məzmununa görə
- malik olduqları səlahiyyətlərin həcmində və xarakterininə görə
- üzb dövlətlərin əhatə dairəsinə görə

388 Beynəlxalq təşkilatın əlaməti deyil

- beynəlxalq hüququ və öhdəliklərə malikdir
- müəyyən məqsəd və vəzifələri vardır
- ərazisi olmalıdır
- müqavilə əsasında yaradılır
- müqavilənin təçkilati struktura malikdir

389 Hansı ilk beynəlxalq təşkilat deyil?

- Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq
- Birləşmiş Millətlər Təşkilati
- Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq
- Beynəlxalq teleqraf ittifaqı
- Beynəlxalq ölçü və çəki komitəsi

390 Hansı ilk beynəlxalq təşkilatdır?

- NATO
- Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq
- Birləşmiş Millətlər Təşkilati
- ATƏT
- Avropa birlüyü

391 Konsulun missiyası hansı hallarda sona yetir:

- təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması
- Hamsi
- konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması
- konsulluq idarəsinin bağlanması
- konsulluq münasibətlərinin xitam olunması

392 Beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin funksiyaları hansılardır:

- öz dövlətinə təşkilatın fealiyyəti haqqında məlumat verilməsi və s
- hamsi
- nümayəndəliyi göndərən dövlətin təmsil olunması
- təşkilatda həmin dövlətin mənafelərinin qorunması
- təşkilatla əlaqədar saxlanılması

393 Nümayəndəliyin binalarının toxunulmazlığı

- nümayəndəliyin binalarının toxunulmazlığı
- gömrük rüsumundan azad olma
- fiskal immuniteti
- arxiv və sənədlərin toxunulmazlığı
- yurisdiksiya immuniteti

394 Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azad olması hansı diplomatik imtiyazlara aiddir

- yurisdiksiya immuniteti
- fiskal immuniteti
- nümayəndəliyin binalarının toxunulmazlığı
- arxiv və sənədlərin toxunulmazlığı
- gömrük rüsumundan azad olma

395 Şəxsi imtiyaz və immunitetlərə hansılar aid deyi

- şəxsiyyət toxunulmazlığı
- bayraq və emlemdən istifadə hüququ
- fiskal immuniteti
- yurisdiksiya immuniteti
- mənzil toxunulmazlığı

396 Konsul missiyasına nə vaxtdan başlamış sayılır?

- etimadnamə təqdim ediləndən
- konsul patenti alındıqdan sonra
- xarici işlər idarəsi tərəfindən təyin olunandan
- konsulluğun açılması haqqında qərar qəbul ediləndən
- ekzekvatura verilən andan

397 Ekzekvatura nədir?

- əsasnamə
- etimadnamə
- qəbul edən dövlət (xarici işlər idarəsi) əgər təyin olunmuş şəxsə konsula etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazədir
- konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd
- konsulluq nizamnaməsi

398 Fəxri konsullar:

- konsulluğun yerləşdiyi dövlətdə konsulluğun aid edildiyi dövlətin vətəndaşı olan şəxs

- konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur
- konsul tərəfindən təyin olunaraq məvacib alan şəxs
- konsulluğun yerləşdiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş
- konsulluğun aid edildiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş

399 Konsulluq idarələrinin növləri və buna uyğun olaraq konsul dərəcələri (dolğun cavabı göstərin):

- vitse konsulluq vitse konsul; konsul agentlikləri konsul agenti
- baş konsulluq baş konsul; konsulluq konsul
- baş konsulluq baş konsul; konsulluq konsul; vitse konsulluq vitse konsul
- konsulluq konsul; vitse konsulluq vitse konsul
- baş konsulluq baş konsul; konsulluq konsul; vitse konsulluq vitse konsul; konsul agentlikləri konsul agenti

400 Duayen

- səfirlər
- təşkilat rəhbəri
- diplomatik korpusa rəhbərlik edir
- nuntsilə
- xüsusi missiya rəhbəri

401 Dövlətin hüquqi tanınma forması hansıdır?

- müqavilə ilə
- deyure
- defakto
- sazişlə
- bəyanatla

402 Dövlətin faktiki tanıma forması hansıdır?

- defakto
- müqavilə ilə
- sazişlə
- deyure
- bəyanatla

403 Diplomatiyada əhəmiyyətlidir?

- diplomatik mühitdən təcrid olunmaq
- qəbullara getməmək
- heç kəslə görüşməmək
- şəxsi əlaqələri genişləndirmək
- şəxsi əlaqələri yaratmamaq

404 Diplomatın əsas məlumat mənbəyinə aşağıdakılardan hansı aiddir?

- qiraət zallarında çox oxumaq
- dedektiv romanlar
- təzə kinofilmlər
- kütləvi informasiya vasitələri
- rəsm qalereyasına baxmaq

405 Diplomatın əsas hərəkət və fəaliyyət normaları nə ilə tənzim olunur?

- patentle
- yaddaş məktubu ilə diplomatik pasportla
- talimatla
- diplomatik protokol normaları ilə

aqremanla

406 Diplomatik korpusun adından kim danışa bilər?

- baş konsul
- birinci dərəcəli müşavir
- duuyen
- səfirlər
- hərbi attaşə

407 Bir ölkədə diplomatik nümayəndəlik hansı tanınma formasından sonra açılır?

- hərbi müqavilədən sonra
- defakto
- dövlətlərarası müqavilədən sonra
- deyure
- defakto və deyure

408 Başqa ölkəyə təzə təyin olunmuş səfir öz ölkə başçısından getdiyi ölkənin başçısına təqdim etmək üçün hansı sənədi almalıdır?

- yaddaş məktubu
- etimadnamə
- aqreman
- patent
- ekzekvatura

409 Başqa ölkəyə göndərilən konsul işə başlaması üçün öz ölkəsindən nə alır?

- aqreman
- ikitərəfli müqavilə
- protokol
- patent
- ekzekvatura

410 Ştatdan kənar konsulların vəzifələri dövlətin hansı orqanları tərəfindən müəyyənləşdirilir?

- Təhlükəsizlik Nazirliyi tərəfindən
- Prezident Adminstrasiyası tərəfindən
- nazirlər Kabinet tərəfindən
- Xarci İşlər nazirliyi tərəfindən
- Ölkədəki səfirlilik tərəfindən

411 Diplomatik fəaliyyətə dair əsas beynəlxalq sənəd hansıdır?

- NATO ilə "Sülh naminə tərəfdashlıq" çərçivəsi
- BMTnin nizamnaməsi
- NATOnun bəyanatı
- Vyana Konvensiyası
- Helsinki İnsan Hüquqları Konvensiyası

412 Ştatdankənar konsulları kim təyin edir?

- Fəxri konsul
- Baş konsul
- Prezident
- XİN
- Konsul agenti

413 Konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd verilir. Bu sənəd necə adlanır?

- protokol
- etibarnamə
- etimadnamə
- konsul patenti
- ekzekvatura

414 Missiyalara kim başçılıq edir?

- konsul
- attaşə
- fövqəladə və səlahiyyətli səfir
- fövqəladə və səlahiyyətli elçi və müvəqqəti işlər müvəkkili
- katiblər

415 Müəyyən məsələlər üzrə danışıqlar aparmaq və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədi ilə (yubiley və ya dəfn mərasimlər) başqa bir dövlətə onun razılığı ilə göndərilən rəsmi nümayəndə heyəti necə adlanır?

- hökumət
- konsulluq
- səfirlilik
- xüsusi missiya
- attaşə

416 Diplomatik nümayəndəliklərin başçılarının dərəcələri: (dolğun cavabı göstər)

- işlər müvəkkilləri
- səfir və konsullar
- dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər
- dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər; XİN yanında akkreditə olunan işlər müvəkkillər
- nuntsilər

417 Dövlət başçısı, hökumət, XİN (Xarici İşlər Nazirliyi) dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici əlaqələrini həyata keçirən orqanlar hansı növ orqanlara aid edilir:

- xarici orqan
- daimi orqan
- dövləti hər hansı bir məsələ üzrə təmsil edən orqanlar
- dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar
- müvəqqəti orqan

418 Konsulluğun təsdiq etdiyi sənəd necə adlandırılır?

- konsulluq markası
- konsulluq leqləzasiyası
- konsulluq vəsiqəsi
- konsulluq dairəsi
- konsulluq patenti

419 Konsul işə başlamaq üçün gəldiyi ölkədən nə alır?

- aqreman
- patent
- protokol
- ekzekvatura

- ikitərəfli müqavilə

420 Konsul xidmətinin əsas funksiyalarına daxildir?

- getdiyi ölkədə siyasi bəyənat vermək
- təşkilatarası müqavilələr bağlamaq
- hərbi münaqişələri dayandırmaq
- öz ölkəsinin vətəndaşlarının hüquqlarını müdafiə etmək
- öz hökuməti adından danışmaq

421 Konsul dərəcəsinə aid olmayan variant hansıdır?

- konsul
- vitse konsul
- baş konsul
- konsul brokeri
- konsul agenti

422 Diplomatın diplomat olduğunu təsdiq edən sənəd hansıdır?

- pasport
- arayış
- diplomatik dərəcə
- vəsiqə
- döş nişanı

423 Diplomatik yazışmanın dili necə olmalıdır?

- ətraflı izahatla
- atalar sözlərindən və məsələlərdən çox istifadə olunmalıdır
- müxtəlif cür izah olunan sözlər işlənməlidir
- lokonik və aydın
- xalq deyimləri ilə başlamalı və qurtarmalıdır

424 Diplomatik nümayəndəliyin yeni təyin olunmuş başçısına onu qəbul edən ölkə hansı razılıq sənədi?

- patent
- göndəriş
- arayış
- aqreman
- nota

425 Bəzi ölkələrdə gömrükdə diplomi gömrük yoxlamasından azad edən sənəd nədir?

- diplomatik nəzakət
- diplomatik yarışma
- diplomatik dərəcə
- diplomatik nota
- diplomatik kart

426 Aşağıdakılardan hansılar diplomatik sənəd sayılır?

- verbal nota, memerandum
- elmi konfransın bülleteni
- konfransların tezisləri
- məruzə
- çıkışlarının mətni

427 Aşağıdakılardan hansı diplomatik ranqdır?

- üçüncü katib
- birinci katib
- Fövqəladə və Səlahiyyətli Nümayəndə
- ikinci dərəcəli müşavir
- ikinci katib

428 Konsulluğun fəaliyyət göstərdiyi ərazi necə adlandırılır?

- konsulluq qapalı zonası
- konsulluq mərkəzi
- konsulluq rayonu
- konsulluq dairəsi
- səfirlilik dairəsi

429 Diplomatik hüquq hansı beynəlxalq münasibətdə istifadə olunur?

- hərbi əməkdaşlıqda
- iqtisadi münasibətlərin yaradılmasında
- mədəni münasibətlərin yaradılmasında
- diplomatik münasibətlərin yaradılmasında və fəaliyyətinin təşkil olunmasında
- ticarət münasibətlərinin yaradılmasında

430 Azərbaycan Respublikası Konsul Nizamnaməsi nə zaman qəbul edilib?

- 20010628
- 19940304
- 20010608
- 19940208
- 20040129

431 Diplomatik xidmət haqqında AR Qanunu nə vaxt qəbul edilib?

- 20010628
- 20040129
- 19940304
- 20010608
- 19940208

432 Konsullar kim tərəfindən təyin olunur?

- attaşé
- səfir
- Prezident
- xarici işlər idarəsi
- elçi

433 Diplomatik heyətə daxildir:

- dəftərxana müdirləri, hesabdarlar, tərüməçilər
- yerli vətəndaşlar
- sürücülər, tərcüməçilər
- səfirlər, elçilər, müşavirlər, xüsusi attaşelər
- karguzarlar, səfirlər

434 Diplomatik nümayəndəliyin heyəti:

- elçilər
- xidmətçi heyət
- Diplomatik heyət, texniki heyət

- Diplomatik heyət, inzibati texniki heyət, xidmətçi heyət
- attaşelər

435 Diplomatik nümayəndəliklərin növləri

- missiya, təşkilatar
- təşkilatar, nümayəndəliklər
- konsulluqlar, təşkilatar
- səfirlilik, missiya
- konsulluqlar, səfirlilik

436 Dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibəti həyata keçirən orqan:

- Nazirliklər
- XİN
- nazirliklər
- diplomatik nümayəndəliklər
- Beynəlxalq təşkilatar

437 Daimi xarici orqanlar

- Beynəlxalq təşkilatar
- prezident
- konfranslarda iştirak edən nümayəndə heyəti
- diplomatik nümayəndəliklər, konsulluqlar
- XİN

438 Dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusu:

- Təşkilatlar hüququ
- İnsan hüququ
- Humanitar hüquq
- Diplomatiya və konsulluq hüququ
- Beynəlxalq hüquq

439 İnsan hüquqları üzrə BMTnin Ali Komissarı institutu neçənci ildə təsis edilmişdir.

- heç biri
- 1981ci il insan haqlarının pozulması əsasında yaradılmışdır.
- 1971ci il Afrika Xartiyasının əsasında yaradılmışdır
- 1993cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993cü il tarixli 48/141 sayılı qətnaməsi ilə
- 1973cü ildə BMT 20 dekabr 1993cü il tarixli 48/14 sayılı qətnaməsi ilə

440 İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası neçənci ildə və nəyin əsasında yaradılmışdır

- 1981ci il Avropa Xartiyasının əsasında yaradılmışdır
- 1981ci il insan haqlarının pozulması əsasında yaradılmışdır
- 1971ci il Afrika Xartiyasının əsasında yaradılmışdır
- 1981ci il Afrika Xartiyasının əsasında yaradılmışdır.
- 1881ci il Avropa Xartiyasının əsasında yaradılmışdır

441 Amerika İnsan Hüquqları Konvensiyasının hansı funksiyası vardır:

- Heç biri
- yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı tədqiqatların aparılması
- dövlətlərin müvafiq müzafiq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənilməsi

- Şikayətlərə baxmaq və Konvensiyasının müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xaraqterli röylər vermək
- insan hüquqlarının pozulması iddia edən fərdi, dövlətlərarası şikayetlərə baxılması

442 Dövlət təmin etməlidir ki, türmə gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla təftar haqqında BMTnin minumal standart qaydaları ilə tanış edilsinlər bu hal hansı öhdəliyi yaradır

- umumi öhdəlik
- davranış öhdəliyi
- nəticə öhdəliyi
- pozitiv öhdəlik
- neqativ öhdəlik

443 Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- təşkilatların qərarları
- bu sahədə qəbul olunmuş bütün beynəlxalq normalar
- bağlanmış ikitərəfli iqtisadi müqavilələr
- müəssisələrin qərarları
- məhkəmə qərarları

444 İnsan hüquqlarına hörmət prinsipi hansı tarixi hadisədən sonra beynəlxalq aləmin diqqətini cəlb edir və normaya çevrilmişdir?

- Kubada inqilab qələbə çaldıqdan sonra
- ikinci dünya müharibəsindən sonra
- çində inqilab qələbə çaldıqdan sonra
- birinci dünya müharibəsindən sonra
- Macarıstanda baş vermiş tarixi hadisədən sonra

445 Beynəlxalq hüquqda insan hüququ hansı beynəlxalq hüquqi sənəddə əsas norma kimi öz əksini tapmışdır?

- Avropa Birliyinin sənədlərində
- digər beynəlxalq təşkilatların sənədlərində
- Avropa Şurasının sənədlərində
- BMTnin nizamnaməsində
- ATƏTin sənədlərində

446 İnsan hüquqları sahəsində tövsiyyə xarakterli sənədlər:

- Avropa Sosial Xartiyası
- “ İqtisadi, sosial və mədəni hüquqlar haqqında “ Beynəlxalq Pakt
- “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt
- 1992-ci ildə qəbul edilmiş “ Milli, etnik, dil və dini azadlıqlara mənsub olan şəxslərin hüquqları haqqında ” Bəyannamə
- Afrika Xartiyası

447 1503 proseduru öz adını hansı sənəddən götürüb:

- 1981-ci il Afrika Xartiyasından
- 1966-ci ildə qəbul edilmiş “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt
- 1973-cü ildə qəbul edilmiş “ Apartheid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında ” Beynəlxalq Konvensiyadan
- EKOSOKun 1970-ci il 27 may tarixli 1503 sayılı qətnaməsindən
- 1959u il ADT orqanlarından birinin XİN Məsləhət görüşünün qətnaməsindən

448 1984-cü il Konvensiyası əsasında yaradılan İşgəncə əlehinə komitədə ekspertlərin seçilmə müddəti və sayı nə qədər olmalıdır?

- 5 il müddətinə 5 ekspert
- 2 il müddətinə 5 ekspert
- 5 il müddətinə 10 ekspert
- 2 il müddətinə 10 ekspert
- 3 il müddətinə 10 ekspert

449 Universal səviyyədə mövcud olan müqavilə mexanizmlərini seçin

- Uşaq hüquqları komitəsi, İnsan hüquqları üzrə BMT Ali Komissarı, " 1503 proseduru"
- BMT sistemində köməkçi təsisatlar, İnsan hüquqları üzrə BMT Ali Komissarı
- Uşaq hüquqları komitəsi, " 1503 proseduru ", tematik mexanizmlər
- İnsan hüquqları komitəsi, İraqi ayrıseçkiliyin ləğvi üzrə komitə, İşgəncə əlehinə komitə
- Üçlər qrupu, " 1503 proseduru ", Qadınlara qarşı ayrıseçkiliyin ləğvi üzrə komitə

450 K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində III nəslə aiddir:

- vicedan azadlığı
- iqtisadi, sosial, mədəni hüquqlar
- vətəndaş və siyasi hüquqlar
- kollektiv hüquqlar və həmrəylilik hüququ
- təhsil hüququ

451 K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində II nəslə aiddir:

- inkişaf hüququ
- sülh hüququ
- vətəndaş və siyasi hüquqlar
- iqtisadi, sosial, mədəni hüquqlar
- sağlamlıq hüququ

452 K. Vasakın konsepsiyasına əsasən insan hüquqları öz inkişaf tarixində neçə mərhələdən keçib?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

453 Universal müqavilələrə aiddir:

- Təhsil sahəsində ayrıseçkilik əlehinə 1960cı il YUNESKO konvensiyası
- İcbari əməyin ləğvi haqqında 1957ci il BƏT konvensiyası
- Avropa Sosial Xartiyası
- 1966ci il İqtisadi, sosial, mədəni hüquqlar haqqında Beynəlxalq Paktı
- Uşaq hüquqları haqqında 1989cu il Konvensiyası

454 Apatrid vətəndaş kimə deyilir?

- ikili vətəndaşlığı olan şəxsə
- dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
- dövlətlə siyasi əlaqəsi olmayan şəxsə
- vətəndaşlığı olmayan şəxsə
- əcnəbi və mühacir olan şəxsə

455 İnsan hüquqları haqqında nəzəriyyələr hansılardır?

- bərabərlik nəzəriyyəsi
- siyasi nəzəriyyə, sosial xidmət nəzəriyyəsi
- azad icma nəzəriyyəsi, dövlət nəzəriyyəsi

- təbii insan hüquqları nəzəriyyəsi, pozitiv nəzəriyyə, rasional nəzəriyyə
- sosial xidmət nəzəriyyəsi

456 Vətəndaşlığın əldə edilməsinin iki əsas üsulu hansıdır?

- anadangəlmə və qazanılma
- naturalizasiya və kvota
- anadangəlmə və sonradan
- naturalizasiya və qazanılma
- anadangəlmə və naturalizasiya

457 Avropa İttifaqının vətəndaşlığı neçənci ildən mövcuddur?

- 1966ci ildə
- 1976.0
- 1955.0
- 1992.0
- 1948.0

458 Hansı demokratik dövlətin konstitusiyasında əsas sosialıqtisadi hüquqlar, ümumiyyətlə, xatırlanır?

- Yaponiya
- Fransa
- Almaniya
- ABŞ
- Böyük Britaniya

459 İnsan və vətəndaşın hüquqi statusunun təsbit edildiyi ilk rəsmi sənəd hansıdır

- "Hüquqlar haqqında Bill"
- Manu qanunları
- Hammurapi qanunlar toplusu
- 1789cu il Fransa insan və vətəndaş hüquqları bəyannaməsi
- ABŞın "İstiqlaliyyət bəyannaməsi"

460 İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası nə vaxt qəbul edilmişdir?

- 1945ci ildə
- 1948ci ildə
- 1776ci ildə
- 1950ci ildə
- 1966ci ildə

461 Uşaq hüquqları haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- 1950ci ildə
- 1776ci ildə
- 1966ci ildə
- 1989 cu ildə
- 1948ci ildə

462 Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- 1966ci ildə
- 1776ci ildə
- 1950ci ildə
- 1979cu ildə

- 1948ci ildə

463 Qadınların siyasi hüquqları haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- 1966ci ildə
- 1948ci ildə
- 1950ci ildə
- 1953cü ildə
- 1776ci ildə

464 İslam hüququnun insan haqlarını təsbit edən əsas mənbəyi hansıdır?

- Fətva
- Qiyyas
- Sünnlər
- QuraniKərim
- İcma

465 İslam hüququnda insan haqlarını təsbit edən ilk normativ akt?

- İcma və fətva
- Vida Xütbəsi
- Sünə və qiyyas
- Mədinə Konstitusiyası
- Qiyyas və fətva

466 Böyük Azadlıqlar Xartiyası nə vaxt qəbul edilmişdir?

- 1950ci ildə
- 1948ci ildə
- 1776ci ildə
- 1215ci ildə
- 1945ci ildə

467 Fransada İnsan və vətəndaş hüquqları Bəyannaməsi nə vaxt qəbul edilmişdir?

- 1966ci ildə
- 1945ci ildə
- 1776ci ildə
- 1789cu ildə
- 1950ci ildə

468 Virciniya insan haqları Bəyannaməsi nə vaxt qəbul edilmişdir?

- 1950ci ildə
- 1776ci ildə
- 1789cu ildə
- 1945ci ildə
- 1948ci ildə

469 Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt nə vaxt qəbul edilmişdir?

- 1966ci ildə
- 1945ci ildə
- 1789cu ildə
- 1950ci ildə
- 1948ci ildə

470 İnsanın təbii hüquqları hansılardır?

- azad sahibkarlıq hüququ, hüquqi yardım almaq hüququ, birləşmək hüququ
- dövlətin idarə olunmasında iştirak etmək hüququ, vətəndaşlıq hüququnun təminatı
- yaşamaq hüququ, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı
- bərabərlik hüququ, azadlıq hüququ, təhlükəsiz yaşamaq hüququ
- yaşamaq hüququ, bərabərlik hüququ, seçki hüququ, birləşmək hüququ

471 İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipinin mahiyyəti nədən ibarətdir?

- cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi
- dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
- insan və vətəndaş hüquq və azadlıqlarının beynəlxalq qurumlar tərəfindən təmin edilməsi
- hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olması
- hər bir vəzifəli şəxsin qanunla yol verilən hər şeyi etmək imkanı

472 Əgər fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.) çəkinmək tələb olunursa bu hal hansı öhdəliyi yaradır

- pozitiv öhdəlik
- davranış öhdəliyi
- nəticə öhdəliyi
- neqativ öhdəlik
- umumi öhdəlik

473 Avropa Sosial Xartiyasının 7ci maddəsinin 2ci bəndində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minumal yaş həddini müəyyən etsinlər bu hal hansı öhdəliyi yaradır

- xüsusi öhdəlik
- konkret öhdəlik
- nəticə öhdəliyi
- davranış öhdəliyi
- umumi öhdəlik

474 Əgər polis hər hansı şəxsı özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər bu hal hansı öhdəliyi yaradır.

- umumi öhdəlik
- onkret öhdəlik
- davranış öhdəliyi
- nəticə öhdəliyi

475 Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989cu il 169 sayılı BƏT Konvensiyası

- Ayrışıklık məsələlərinə aid olan müqavilələr
- ümumi, unversal
- xüsusi, regional
- Aynanın qruplarının müdafiəsinə yönəlmüş müqavilələr
- ümumi

476 Vətəndaşların siyasi hüquqları necə başa düşülməlidir?

- yaşadığı ərazidə fəaliyyəti
- ölkənin iqtisadi həyatında iştirak etmələr
- işlədiyi kollektivdə fəaliyyəti
- ölkənin siyasi həyatında iştirak etmələri
- ölkənin mədəni həyatında iştirak etmələr

477 İnsan hüquqları dedikdə nə başa düşülür?

- cəmiyyətin hüquq qabiliyyətli fərdinin azadlıqları
- dövlət tərəfindən məhdudlaşdırılan qeyriazadlıqlar
- cəmiyyət üzvünün ona təqdim edilmiş azadlığı
- cəmiyyətin üzvü olan fərdin, şəxsiyyətin hüquqları
- beynəlxalq çərçivədə sazişlərdə müəyyənləşdirilən azadlıqlar

478 Vətəndaşların siyasi hüquqları necə başa düşülməlidir?

- yaşıdığı ərazidə fəaliyyəti
- ölkənin mədəni həyatında iştirak etmələri
- ölkənin iqtisadi həyatında iştirak etmələri
- ölkənin siyasi həyatında iştirak etmələri
- işlədiyi kollektivdə fəaliyyəti

479 Üçlər qrupu hansı işlərin həyata keçirilməsinə nəzarət edir?

- 1966ci ildə qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında” Paktın maddələrinin icrasına
- uşaqların hüquqlarının müdafiəsinə
- irqi ayrıseçkiliyin ləğvinə
- qadınlara qarşı ayrıseçkiliyin ləğvinə
- 1973cü ildə qəbul edilmiş “Apartheid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Beynəlxalq Konvensiyانın maddələrinin icrasına

480 Dövlətdən aktiv müdaxilə , yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edən öhdəlik növü:

- ümumi
- davranış
- neqativ
- pozitiv
- nəticə

481 Fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən və s.), yəni şəxsi azadlıqlar sferasına müdaxilə etməkdən çəkinmək tələb olunarsa, bu, hansı növ öhdəlikdir?

- davranış
- konkret
- ümumi
- neqativ
- nəticə

482 insan hüquqlarına hörmət etmək, insan hüquqlarını həyata keçirərkən ayrı seçkiliyə yol verməmək, qanunvericilik və digər tədbirləri həyata keçirmək və s. hansı növ öhdəliklərə aiddir:

- ümumi
- pozitiv
- neqativ
- konkret
- nəticə

483 İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələrin kateqoriyaları:

- əsas və törəmə
- fakultativ, ilkin müqavilələr
- ümumi və xüsusi
- ümumi və xüsusi, ayrıayı qrupların müdafiəsinə yönəlmüş, ayrıseçkilik məsələsinə aid olan müqavilələr

- universal, regional müqavilələr

484 Soyqırım cinayətinin qarşısının alınması və cəzalanması haqqında 1948ci il Konvensiyası beynəlxalq müqavilənin hansı kateqoriyasına aiddir?

- ayrıseçkilik məsələsinə aid olan müqavilələr
 regional müqavilələr
 universal müqavilələr
 xüsusi müqavilələr
 ayrıayıı qrupların müdafiəsinə aid olan müqavilələr

485 Genosid termini ilk dəfə olaraq kim tərəfindən işlədilib?

- ingilis Rozenberq Q
 rus Saşa Vinoqradov
 polyak Rafael Lemkin
 alman Bekya Keyn
 rus Bordunov Aleq

486 İnsan hüquq və azadlıqları sahəsində beynəlxalq əməkdaşlıqdan məqsəd nədən ibarətdir?

- beynəlxalq normativ aktların işləyib hazırlanması
 bu sahədə müvafiq nöqsanlar mövcud olan dövlətlərə normativ xarakterli yardım göstərmək
 milli qanunvericiliyin unifikasiyasıdır
 dövlətin öz milli qanunvericiliyini qurması üçün özünəməxsus çıxış nöqtəsi olan standartları (modelləri) işləyib hazırlamaq
 beynəlxalq normativ aktların, paktların və model qanunların işləyib hazırlanması

487 Hansı hallarda vətəndaşa məcburi qaçqın statusu verilir?

- vətəndaşlığı olmayan şəxslərə
 adi vətəndaşa
 siyasi məhbəslərə
 dövlətdə dini, irqi, sosial və siyasi ayrıseçkiliyə məruz qaldığı üçün ölkəsini tərk edən şəxslər
 iş adamlarına

488 Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- bağlanmış ikitərəfli iqtisadi müqavilələr
 təşkilatın qərarları
 məhkəmə qərarları
 bu sahədə qəbul olunmuş bütün beynəlxalq və mili hüquqi normalar
 müəssisələrin qərarları

489 BMT Ali Komissarı institutu nə zaman təsis edilib:

- 6 oktyabr 1999cu ildə
 15 mart 2006ci ildə
 27 may 1970ci ildə
 20 dekabr 1993cü ildə
 9 iyun 1998ci ildə

490 Konkret öhdəliyin növləri:

- dərhal və tədricən yerinə yetirilməli olan öhdəliklər
 pozitiv və neqativ öhdəliklər
 maddi, implementasiya öhdəlikləri
 əsas və törəmə öhdəliklər
 nəticə və davranış öhdəliyi

491 K. Vasakin konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində I nəslə aiddir

- sülh hüququ
- iqtisadi, sosial, mədəni hüquqlar
- iqtisadi, siyasi hüquqlar
- vətəndaş və siyasi hüquqlar
- sağlamlıq hüququ

492 Vətəndaş siyasi hüquqlar haqqında Beynəlxalq Pakt nə zaman qüvvəyə minib?

- 1980.0
- 1969.0
- 1960.0
- 1966.0
- 1976.0

493 İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt nə vaxt imzalanmışdır?

- 1980.0
- 1973.0
- 1962.0
- 1966.0
- 1976.0

494 BMT Baş Məclisinin qətnaməsi ilə Ümumdünya İnsan hüquqlarının Bəyannaməsi nə vaxt qəbul olunmuşdu?

- 20 dekabr 1948ci il
- 27 noyabr 1947ci il
- 10 dekabr 1945ci il
- 10 dekabr 1948ci il
- 10 dekabr 1949cu il

495 Mühərribə aparılmasıının qadağan edilmiş üsulu?

- bütün variantlar düzdür
- qorxaqlıq
- satğincılıq
- xəyanət
- vədə əməl etməmək

496 Kombatantlar ələ keçərkən müqəssir bilinsələr hansı Konvensiya ilə himayədə olurlar ?

- Haaqa Konvensiyası
- I Cenevrə Konvensiyası
- II Cenevrə Konvensiyası
- III Cenevrə Konvensiyası
- IV Cenevrə Konvensiyası

497 Silahlı qüvvələrin heyyətindən olan şəxslər hərbi cinayətkar kimi məhkəməyə verildikdə belə, onlar kombatant kimi öz hüquqi statusunu saxlayırlarmı?

- bu hal BHHla tənzimlənmir
- müəyyən şərtlər daxilində saxlayırlar
- saxlamırlar
- saxlayırlar
- müəyyən şərtlər daxilində saxlamırlar

498 Kombatantlar partizan döyüşülər kimi fəaliyyətdə olarkən, özlərini kombatant kimi tanıtmalıdırları?

- beynəlxalq təşkilatların iştirakı ilə tanıtmalıdırlar
- müəyyən şərtlərlə tanıtmalıdırlar
- tanıtmalı deyillər
- tanıtmalıdırlar
- müəyyən şərtlərlə tanıtmalı deyillər

499 BMTnin Baş Məclisinin Silahlı münaqişələrdə insan hüququna hörmət edilməsi adlanan 2444 sayılı qətnaməsi nə vaxtı qəbul edilmişdir?

- 19 dekabr 1967ci il
- 19 dekabr 1963cü il
- 19 dekabr 1965ci il
- 19 dekabr 1966ci il
- 19 dekabr 1968ci il

500 Silahlı qüvvələrin heyyətindən olan şəxslər mülki müdafiə təşkilatlarında təmsil oluna bilərlərmi ?

- düzgün cavab yoxdur
- təmsil oluna bilməzlər
- heç bir şərt əvvəlcədən qoyulmadan təmsil oluna bilərlər
- təmsil oluna bilərlər bir şərtlə ki onlar hər hansı hərbi vəzifə yerinə yetirməsinlər
- beynəlxalq təşkilatların iştirakı ilə təmsil oluna bilərlər

501 Yaşamaq üçün zəruri olan ərzaq məhsullarının ümumi çatışmamazlığı olarsa, döyüşən tərəflərin bütün əhalisi üçün yardım əməliyyatlarının aparılması müddəas hansı Protokolda müəyyənləşdirilmişdir?

- bütün variantlar düzdür
- III Əlavə Protokolda
- II Əlavə Protokolda
- I Əlavə Protokolda
- IV Əlavə Protokolda

502 Mülki əhaliyə yardım prinsipləri hansı Konvensiyada təsbit edilmişdir?

- I Konvensiyadan 23cü maddəsində
- III Konvensiyada
- II Konvensiyadan 23cü maddəsində
- IV Konvensiyadan 23cü maddəsində
- Haaqa Konvensiyasında

503 İnternə edilənlərə aid bütün məlumatlar hansı orqan vasitəsilə hansı Beynəlxalq Təşkilata göndərilməlidir?

- düzgün cavab yoxdur
- İnformBüro vasitəsilə İHTERPOLA
- Mərkəzi Məlimat Bürosu vasitəsilə BMTnin Axtarış Bürosuna
- Milli Məlumat Bürosu vasitəsilə BQXKnin Mərkəzi Axtarış Agentliyinə
- Tərəflərin Məlumat Mərkəzlərinə

504 İşgal edilmiş ərazidə yaşayan şəxslərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

- düzgün cavab yoxdur
- II Konvensiya
- I Konvensiya
- IV Konvensiya
- III Konvensiya

505 Hərbi işgal haqqında qanunvericiliyin əsas vəzifəsi nədir?

- bütün variantlar düzdür
- silahlı münaqişənin gücünü azaltmaqdır
- mövcud vəziyyəti kökündən dəyişməkdir
- Mövcud vəziyyəti, Status auo anteni saxlamaqdır
- tərəfləri güclü hücum əməliyyatlarından saxlamaqdır

506 Münaqışə tərəfin ərazisində olan əcnəbilərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

- düzgün cavab yoxdur
- II Konvensiyada
- I Konvensiyada
- IV Konvensiyada
- III Konvensiyada

507 Döyüş əməliyyatları teatrında fəaliyyət göstərən jurnalistlər hər cəhətdən hansı statusda hesab edilməlidirlər?

- bütün variantlar düzdür
- tibbi heyyət
- kombatantlar
- mülki şəxslər
- digər şəxslər

508 I Protokola əsasən necə yaşıdan az olan uşaqlar silahlı qüvvələrə çağrila bilinməz?

- bütün vəeiantlar düzdür
- 16 yaşıdan az
- 14 yaşıdan az
- 15 yaşıdan az
- 17 yaşıdan az

509 I Protokola əsasən necə yaşıdan az olan uşaqlar döyüş əməliyyatlarında iştirak edə bilməzlər?

- bütün variantlar düzdür
- 16 yaşıdan az
- 14 yaşıdan az
- 15 yaşıdan az
- 17 yaşıdan az

510 Qadınların müdafiəsi haqqında müddialar hansı Konvensiyada öz əksini tapmışdır?

- düzgün cavab yoxdur
- III Konvensiyada
- II Konvensiyada
- I Konvensiyada
- IV Konvensiyada

511 Düşmənin tabeliyində olan mülki əxslərin hüquqü statusu və himayə olunması hansı konvensiyada qaydaya salınmışdır?

- düzgün cavab yoxdur
- II Konvensiyada
- I Konvensiyada
- IV Konvensiyada
- III Konvensiyada

512 Beynəlxalq Humanitar hüququn məqsədinə görə hər bir ayrıca müdafiə tədbiri tələb edən neçə tip təhlükə fərqləndirilir?

- iki
- beş
- dörd
- üç
- altı

513 Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında (IY) Konvensiya nə vaxtı, hansə konfransda qəbul edilib?

- 1945ci il Diplomatik konfransda
- 1947ci il Diplomatik konfransda
- 1948ci il Diplomatik konfransda
- 1949cu il Diplomatik konfransda
- 1946ci il Diplomatik konfransda

514 Hərbi əsirlərin repatriasiyasının əsassıs olaraq təxirə salınması hansı protokolun ciddi şəkildə pozulması deməkdir?

- bütün variantlar düzdür
- (III) Protokolun
- (II) Protokolun
- (I) Protokolun
- (IV) Protokolun

515 Hərbi əsirlər bir qayda olaraq repatriasiyadan imtina edə bilərlərmi?

- beynəlxalq təşkilatların birbaşa iştirakı ilə
- müəyyən şərtlərlə edə bilərlər
- edə bilərlər
- edə bilməzlər
- müəyyən şərtlərlə edə bilməzlər

516 Müharibədə əir götürünlərin vəziyyəti ətraflı hansı Konvensiyada nəzərdən kecirilir?

- düzgün cavab yoxdur
- (I) Cənəvrə Konvensiyası
- Haaqa Konvensiyası
- Hərbi əsirlər haqqında (III) Cənəvrə Konvensiyası
- (II) Cənəvrə Konvensiyası

517 Xəstəxana gəmilərinin funksiyaları hansı Konvensiyənən himayəsi altına düşür?

- IV Cənəvrə Konvensiyası
- Haaqa Konvensiyası
- I Cənəvrə Konvensiyası
- II Cənəvrə Konvensiyası
- III Cənəvrə Konvensiyası

518 Dənizdə quru qospitallarının funksiyasını hansı obyektlər yerinə yetirir?

- bütün variantlar düzdür
- xüsusi quru qospitalları
- döyüş gəmiləri
- xəstəxana gəmiləri
- liman qospitalları

519 Səhra qospitallarının neytrallığını bəyan edən ilk Konvensiya hansıdır?

- 1860ci il Konvensiyası

- 1863cü il Konvensiyası
- 1865ci il Konvensiyası
- 1864cü il Konvensiyası
- 1861ci il Konvensiyası

520 Kombatantların anlayışı hansı Protokolun necənci maddəsində verilir?

- 1973cü ilin I Əlavə Protokolun 43cü mad.2ci bəndi
- 1975ci ilin I Əlavə Protokolun 43cü mad.2ci bəndi
- 1976ci ilin I Əlavə Protokolun 43cü mad.2ci bəndi
- 1977ci ilin I Əlavə Protokolun 43cü mad.2ci bəndi
- 1974cü ilin I Əlavə Protokolun 43cü mad.2ci bəndi

521 Kombatant termini yalnız hansı Əlavə Protokolunda müəyyənləşdirilmişdir?

- 1971ci ilin I Əlavə Protokolunda
- 1975ci ilin I Əlavə Protokolunda
- 1976ci ilin I Əlavə Protokolunda
- 1977ci ilin I Əlavə Protokolunda
- 1974cü ilin I Əlavə Protokolunda

522 insan Hüquqları ümumi Bəyannaməsi nə vaxtı qəbul edilmişdir?

- 10 dekabr 1952ci il
- 10 dekabr 1950ci il
- 10 dekabr 1949cu il
- 10 dekabr 1948ci il
- 10 dekabr 1951ci il

523 İnsan Hüquqları ümumi Bəyannaməsi hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- MDB
- Avropa Birliyi
- ATƏT
- BMT
- Avropa Şurası

524 Həddən artıq zərər vuran və ya seçilmsiz təsir göstərən silah hesab edilən adı silahların konkret növlərinin qadağan olunması və ya məhdudlaşdırılması haqqında konvensiya və onun üç protokolu nə vaxtı qəbul edilmişdir?

- 10 oktyabr 1990ci il
- 10 oktyabr 1982ci il
- 10 oktyabr 1981ci il
- 10 oktyabr 1980ci il
- 10 oktyabr 1987ci il

525 Bakterioloji (bioloji) və toksin silahlarının işlənib hazırlanması, istehsalı və ehtiyatının artırılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya nə vaxtı qəbul edilmişdir?

- 10 aprel 1979cu il
- 10 aprel 1975ci il
- 10 aprel 1971ci il
- 10 aprel 1972ci il
- 10 aprel 1978ci il

526 Mədəni Sərvətlər üçün Qırmızı Xaç yaradıldıqdan sonra onun icrasına nəzarət hansı beynəlxalq təşkilata həvalə edildi?

- Avropa Şurası
- ATƏM
- YUNSİTRAL
- YUNESKO
- ATƏT

527 Quruda döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında I Cenevrə Konvensiyası nə vaxt qəbul edilmişdir?

- 12 avqust 1952ci il
- 12 avqust 1950ci il
- 12 avqust 1948ci il
- 12 avqust 1949cu il
- 12 auqust 1951ci il

528 Döyüş meydanlarında ordu tibb birləşmələrinin fəaliyyətinin hüquqi əsasını hansı Konvensiya qoymuşdur?

- Quruda mühəribə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1889cu il tarixli Konvensiya
- Quruda mühəribə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1865ci il tarixli Konvensiya
- Quruda mühəribə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1964cü il tarixli Konvensiya
- Quruda mühəribə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1864cü il tarixli Konvensiya
- Quruda mühəribə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1866ci il tarixli Konvensiya

529 Beynəlxalq humanitar hüququn dirçəlişinin ideya əsası necənci əsrdə qoyulmuşdur?

- XVI əsrдə
- XX əsrin əvvəlində
- XVIII əsrдə
- XIX əsrдə
- XVII əsrдə

530 Implementasiya nədir?

- Mühəribə qurbanlarının beynəlxalq hüquqi müdafiəsi
- Silahlı qüvvələrin tərkibinə daxil olan şəxslər
- Mühəribə vəziyyətinin bitməsi
- Beynəlxalq Humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən dörülümlə olañ tədbirləri əhatə edir
- Hərbi əməliyyatlarda faktik olaraq iştirak etmək

531 Hansı qadağan olunmuş metod deyil?

- Düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək
- işgəncələr, genosid və girov götürmənin tətbiq edilməsi
- Hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi
- insan bədənində asanlıqla döñən və ya yastılanan güllələr
- Parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək

532 Beynəlxalq humanitar hüququ leksikona kim götirmişdir?

- Jan Pol Akayesu
- Pol Mari Qodme
- Duško Tadić
- Jan Pikte

Brean Kelloq

533 İkitərəfli bəyanat hansı ölkələr arasında qəbul olunmuşdur?

- Yaponiya və Fransa
- İngiltərə və Fransa
- Fransa və ABŞ
- SSRİ və Yaponiya
- SSRİ və ABŞ

534 Quru müharibəsinin qanun və adətləri haqqında Haaqa Konvensiyası nə vaxt qəbul olunmuşdur?

- 1903.0
- 1905.0
- 1900.0
- 1907.0
- 1904.0

535 Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyasına əlavə neçə Protokol qəbul olunmuşdur?

- 5.0
- 4.0
- 2.0
- 3.0
- 1.0

536 Kombatantlar və mülki şəxslər arasında mövcud olan fərqli cəhətlər hansılardır? 1)davranış 2) hüquqlar 3)məsuliyyət 4) hücumlardan müdafiə 5) düşmən tərəfdən rəftar necə olmalıdır

- 1 3 5
- 1 4 5
- 1 2 3 5
- Hamısı
- 2 3 4

537 Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Konvensiyaya II Əlavə Protokolu nə vaxt qəbul edilmişdir?

- 26.03.1997-ci il
- 26.03.1995-ci il
- 26.03.1999-cu il
- 26.03.1998-ci il
- 26.03.1996-ci il

538 Azərbaycan Respublikası Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya qoşulmuşdur mu? Əgər qoşulmuşdursa, hansı tarixdə?

- qoşulmuşdur 21.05.1993-cü ildə
- qoşulmuşdur, 21.04.1992-ci ildə
- qoşulmuşdur, 21.04.1991-ci ildə
- qoşulmuşdur, 21.04.1993-cü ildə
- qoşulmamışdır

539 Parlamentyor hansı halda saxlanıla bilər?

- parlamentyor casus olduqda
- parlamentyor ona təsis olunmuş nişanlara məxsus olmasa o saxlanıla bilər
- parlamentyor hər bir halda saxlanıla bilər

- hərbi hissə rəisi parlamentyorum ona tapşırılmış məlumatların toplanmasının qarşısını almaq üçün zəruri tədbirlər görərkən, sonuncu tərəfindən bu halda suistifadə halları olanda, o müvəqqəti saxlanıla bilər
- o, heç bir halda saxlanıla bilinməz

540 Muzdlu əsgərlər kombatant və ya hərbi əsir statusuna malikdirmi?

- müəyyən ərazidə malikdirlər
- malikdirlər müəyyən şərtlər əsasında
- malikdirlər
- malik deyillər
- malik deyillər, ancaq beynəlxalq hüquq normaları tərəfindən müdafiə olunurlar

541 İki və daha artıq dövlət arasında gedən müharibələr hansı növ silahlı münaqişəyə aiddir?

- ümumi
- çoxsahəli
- maştaklı
- beynəlxalq
- dövlət daxili

542 Silahlı münaqişə hansı formada ola bilər?

- bir region cərcivəsində
- beynəlxalq; masştamkı
- çoxsahəli; beynəlxalq
- beynəlxalq; qeyribeynəlxalq
- çoxsahəli; beynəlxalq; qeyribeynəlxalq

543 Beynəlxalq humanitar hüquq neçə bölmədən ibarətdir?

- beynəlxalq silahlı münaqişələr hüququ
- “Cenevrə hüququ”; “Haaqa hüququ” və “Silahlı münaqişələr hüququ”
- “Cenevrə hüququ”; “Avropa hüququ”; “Haaqa hüququ” və “Silahlı münaqişələr hüququ”
- “Cenevrə hüququ”; “Haaqa hüququ”
- “Haaqa hüququ”; “Avropa hüququ”; “Müharibə hüququ”

544 Haaqa hüququnun tənzimlədiyi sahələr

- hərbi obyektlər, hərbi qospitallar
- müharibə zamanı tərəflərin hüquqlarını məhdudlaşdırır
- hərbi əməliyyatlar zamanı müharibə edən tərəflərin hüquq və vəzifələrini məhdudlaşdırır
- hərbi əməliyyatların aparılması zamanı müharibə edən tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir və zərər vura biləcək vasitələri seçmək imkanlarını məhdudlaşdırır
- hərbi əməliyyatlar aparılması zamanı zərər vura biləcək vasitələri seçmək imkanlarını məhdudlaşdırır

545 Terrorizmin qasısunın alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə bağlanıb

- 1957-ci ildə bağlanmış
- 1947-ci ildə bağlanmış
- 1940-ci ildə bağlanmış
- 1937-ci ildə bağlanmış
- 1936-ci ildə bağlanmış

546 Beynəlxalq humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri..... əhatə edir

- Beynəlxalq mülki hüququn implementasiyası
- Beynəlxalq humanitar hüququn implementasiyası
- Beynəlxalq insan hüququn implementasiyası
- Ümumdünya humanitar hüququn implementasiyası

- Beynəlxalq cinayət hüququnun implementasiyası

547 Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası nə vaxtı qəbul edilmişdir?

- 14 may 1954cü il
- 14 may 1960cı il
- 14 may 1955ci il
- 14 may 1956cı il
- 14 may 1959cu il

548 Seçimsiz təsir göstərən silahlar və ya sursatla edilən hücumları hansı Protokol qadağan edir?

- IY Protokol
- Haaqa Konvensiyası
- III Protokol
- II Protokol
- I Protokol

549 Repressalilərə qoyulan ciddi qadağan hansı Əlavə Protokolda öz əksini tapməşdir

- düzgün cavab yoxdur
- III Əlavə Protokolda
- II Əlavə Protokolda
- I Əlavə Protokolda
- IV Əlavə Protokolda

550 Norma yaradıcılığı baxımından beynəlxalq humanitar hüquq hansı beynəlxalq sənədlərdən başlayır?

- 1864cü il Cenevrə Konvensiyası
- 1969cu il Vyana Konvensiyası
- 1829cu il Cenevrə Konvensiyası
- 1923cü il Cenevrə Protokolu
- 1958ci il Nyu York Konvensiyası

551 Mülki əhalinin zorla köçürülməsi mümkünürmü?

- BHH bu halı tənzimləmir
- I Protokol bunu qadağan edir
- müəyyən şərtlər daxilində mümkündür
- Mümkündür
- II Protokol bunu qadağan edir

552 Mülki Əhalinin və ya ayrı ayrı mülki şəxslərin hücum obyekti ola bilməməsi hansı prokolda təsbit edilmişdir?

- IY Protokol
- II Protokol
- Haaqa Konvensiyası
- I Protokol
- III Protokol

553 Müharibə qurbanlarının müdafiəsinə aid əsas qaydalar Hansı beynəlxalq sənəddə göstərilmişdir ?

- Vaşinqton Konvensiyasının 3cü maddəsində
- Montreal konvensiyasının 3cü maddəsində
- Haaqa konvensiyasının 3cu maddəsində
- Cenevrə konvensiyalarının 3cü maddəsində
- Moskva Konvensiyasının 3cü maddəsində

554 Qəzaya uğrayan təyyarəni paraşütlə tərk edən heyvət üzvlərinə hücumlara qadağan edən Protokol hansıdır

- IV Protokol
- II Protokol
- Moskva Konvensiyası
- I Protokol
- III Protokol

555 Həddən artıq ziyan vuran və ya seçimsiz təsir gösərən silah hesab edilən adı silahların konkret növlərinin tətbiqinin qadağan olunması və ya məhdudla.dirılması haqqında Konvensiyaya necə protokol əlavə edilmişdir?

- 5.0
- 4.0
- 2.0
- 3.0
- 1.0

556 Həddən artıq ziyan vuran və ya seçimsiz təsir gösərən silah hesab edilən adı silahların konkret növlərinin tətbiqinin qadağan olunması və ya məhdudla.dirılması haqqında Konvensiya nə vaxtı qəbul edilmişdir?

- 10 oktyabr 1987ci il
- 10 oktyabr 1982ci il
- 10 oktyabr 1981ci il
- 10 oktyabr 1980ci il
- 10 oktyabr 1985ci il

557 BQXK fəaliyyət xarakterinə görə necə təşkilatdır?

- bütün variantlar düzdür
- çoxmillətli təşkilatdır
- humanitar təşkilatdır
- beynəlxalq təşkilatdır
- ideoloji təşkilatdır

558 BQXK üzvləri hansı millətdən olmadırlar?

- hökmən polşalı olmalıdır
- hökmən ingiltərəli olmalıdır
- çoxmillətli olmadırlar
- hökmən isveçrəli olmalıdır
- hökmən monqol olmalıdır

559 BHH onun qoyduğu öhdəlikləri yerinə yetirməməyə görə hansı məsuliyyəti nəzərdə tutur?

- bütün variantlar düzdür
- maddi məsuliyyəti
- inzibati məsuliyyəti
- cinayət məsuliyyəti
- mənəvi məsuliyyəti

560 Beynəlxalq humanitar hüququnun mənbələri hansılardır?

- beynəlxalq müqavilə, beynəlxalq adət, çoxtərəfli və ikitərəfli sazişlər
- çoxtərəfli və ikitərəfli sazişlər
- beynəlxalq müqavilə, çoxtərəfli və ikitərəfli sazişlər
- beynəlxalq müqavilə, beynəlxalq adət

- ikitərəfli sazişlər

561 Sıradan çıxmış hərbiçilərin, hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin və yalnız müharibə qurbanlarının mənafelərini qoruyan beynəlxalq humanitar bölməsi necə adlanır?

- "Silahlı münaqişələr hüququ"
 "Hərb hüququ"
 "Avropa hüququ"
 "Cenevrə hüququ"
 "Qeyrihərb hüququ"

562 Norma yaradıcılığı baxımından beynəlxalq humanitar hüquq hansı beynəlxalq sənədlərdən başlayır?

- 1969cu il Vyana Konvensiyası
 1829cu il Cenevrə Konvensiyası
 1923cü il Cenevrə Protokolu
 1864cü il Cenevrə Konvensiyası
 1958ci il Nyu York Konvensiyası

563 Hansı qadağan olunmuş vasitədir?

- Düşmən tərəfə mənsub olan şəxsləri, hərbi əməliyyatlarda iştiraka məcbur etmək
 Hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf edilməsi
 Düşmən qoşunlarına mənsub olan şəxsləri xainəsinə öldürmək
 Yeganə təyinatı boğucu və ya zərərlı qazlar yaymaqdan ibarət olan mərmilər
 Parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək

564 Müəyyən 1 zonada yaşamağa məcbur etmə necə adlanır?

- ratifikasiya
 preambula
 substitut
 internləşdirmə
 depozitar

565 Vuruşan tərəflərin təyin etdiyi və onların mənafelərini qorunmalı olan dövlət necə adlanır?

- Danışıqlarda iştirak edən dövlət
 Razılaşan dövlət
 ştirakçı dövlət
 Himayəçi dövlət
 Üçüncü dövlət

566 Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası nə vaxt qəbul olunmuşdur?

- 1974.0
 1944.0
 1934.0
 1954.0
 1964.0

567 Beynəlxalq humanitar hüquqda müharibənin sona yetməsi neçə mərhələdən ibarətdir?

- 5.0
 4.0
 3.0
 2.0
 1.0

568 Kimlər kombatant statusuna malik deyillər?

- hərbi müxbirlər
- partizan dəstələri
- yığma qoşun
- muzdlu əsgərlər
- müqavimət dəstələr

569 Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyaları nə vaxt qəbul olunmuşdur?

- 1947.0
- 1945.0
- 1946.0
- 1949.0
- 1944.0

570 Beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətli Konvensiya hansıdır?

- Hamısı
- Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt-Peterburq Bəyannaməsi
- Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
- Müharibə qurbanlarının müdafiəsinə dair 1949cu il konvensiyası
- Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası

571 humanitar hüququn əsas sazişlərini göstərin:

- boğucu,zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 iyun 1925)
- Asanlıqla dönə bilən və yastılanan güllələrin istifad olunmaması haqqında Haaqa Bəyannaməsi (29 iyul 1899)
- Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt-Peterburq Bəyannaməsi (11 dekabr 1868)
- hamısı
- Quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası (Quru müharibəsinin qanun və adətləri haqqında) 18 oktyabr 1907

572 Beynəlxalq humanitar hüquq əsasən nəyə söykənir

- heç biri
- Beynəlxalq normalara söykənir.
- Təşkilatlara söykənir
- Müqaviləyə söykənir
- beynəlxalq məhkəmələrin qərarlarına söykəni

573 Beynəlxalq humanitar hüquq kim tərəfindən elmə gətrilib

- Vilyam Çörçel
- Abram Russo
- Jan Pikte
- Con Lokk
- Lətif Hüseynov

574 Beynəlxalq humanitar hüquq neçə hissədən ibarətdir?

- «Cenevrə hüququ»;«Müharibə hüququ»
- «Cenevrə hüququ»;«Haaqa hüququ» və «Silahlı münaqişələr hüququ»
- «Cenevrə hüququ»; «Avropa hüququ»; «Haaqa hüququ»; və «Silahlı münaqişələr hüququ»
- «Cenevrə hüququ»;«Haaqa hüququ»
- «Haaqa hüququ»;«Avropa hüququ» və «Müharibə hüququ»

575 İxtiashaşlar və ya ayrıayı və sporadik zorakılıq hərəkətləri silahlı münaqişə sayılırmı?

- beynəlxalq təşkilatlar bu prosesdə iştirak edirən sayıılır
- müəyyən şərtlər daxilində sayıılır
- sayıılır
- sayılmır
- müəyyən şərtlər daxilində sayılmır

576 İnsan hüquqları baxımından beynəlxalq humanitar hüququ başlangıç beynəlxalq sənədi

- 1961-ci il Vyana Konvensiyası
- 1965-ci il Vəsinqton Konvensiyası
- 1921-ci il Cenevrə Sazişi
- 1948-ci il Ümumdünya Bəyannaməsi
- 1969-cu il Vyana Konvensiyası

577 Müharibə başlandıqdan sonra münaqişədə iştirak edən tərəfin ilk vəzifəsi nədir?

- bütün variantlar düzdür
- Beynəlxalq təşkilatlara bu barədə dərhal məlumat vermək
- BMTnin nəzarətçilərini əraziyə buraxmaq
- Himayəçi dövləti təyin etmək
- Sərhəd qonşu dövlətlərə məlumat vermək

578 İkinci dünya müharibəsi nə vaxtı başlamışdır?

- 1941.0
- 1940.0
- 1938.0
- 1939.0
- 1937.0

579 Himayəçi dövlətin təyin edilməsini münaqişə tərəflərindən hansı beynəlxalq təşkilat tələb etməlidir ?

- İNTERPOL
- BMT
- ATƏT
- BQXK
- YUNESKO

580 Fərqlənmə nişanında xəyanətgarcasına istifadə edilməsinin hüquqi nəticəsi?

- düzgün cavab yoxdur
- maddi məsuliyyətinin yaradır
- mənəvi məsuliyyətini yaradır
- müharibə cinayəti kimi qiymətləndirilir
- hər üç varinant düzdür

581 Daxili asayışın pozulması və gərginliklər silahlı münaqişə sayılırmı?

- beynəlxalq təşkilatlar bu prosesdə iştirak edirlərsə sayıılır
- müəyyən şərtlər daxilində sayıılır
- sayıılır
- sayılmır
- müəyyən şərtlər daxilində sayılmır

582 Bir dövlətin ərazisi hüdudlarında baş vermiş müharibələr necə adlanır?

- qeyri-regional
- ümumi
- sadə

- qeyribeynəlxalq
- tək sahəli

583 Beynəlxalq silahlı münaqişələr hansı konvensiya ilə tünzimlənir?

- 1930 Haaqa
- 1986 Vyana
- 1969 Vyana
- 1949 Cenevrə
- 1963 Strasburq

584 Mühəribə vəziyyətinin bitməsi mərhələsinin hansı formaları var? 1)sülh müqaviləsi 2)birtərəfli bəyanat
3)təslim olma 4)barışlıq

- 2.4
- 3.4
- 1,2,3
- 1.2
- 1.3

585 Haaqa hüququ nə vaxtdan yaranmışdır?

- 1900.0
- 1875.0
- 1876.0
- 1899.0
- 1888.0

586 Kombatantlar nə deməkdir?

- mədəni mülkiyyətin mühafizəsi
- mülki şəxslərlə vuruşan şəxslər
- mühəribə qurbanlarının müdafiəsi
- silahlı münaqişələr
- neytral dövlətlərin müdafiəsi

587 Cenevrə Konvensiyalarına Əlavə Protokollar nə vaxt qəbul olunmuşdur?

- 1957.0
- 1967.0
- 1993.0
- 1977.0
- 1987.0

588 Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi nədir?

- hamısı
- Zorakılığın qarşısının alınması
- Hərbi qulluqçuları müdafiə etmək
- Beynəlxalq silahlı münaqişələr
- Genosid cinayətinin qarşısının alınması

589 Cinayətin obyektinə hansı yolla ziyan yetirilir?

- cinayətin obyekti – adətə, əxlaqa və hüquq normalarına təsir etməklə cinayətin obyektinə ziyan yetirmə
- ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə
- cinayətin obyekti sayılan ictimai münasibətin elementinə fiziki təsir gös-tərməklə ziyan yetirilir
- ictimai münasibətin yaranması ilə bağlı olan predmetə təsir göstərməklə obyektdə ziyan yetirmə
- cinayətin obyekti sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə

590 Cinayət törədən şəxsin verilməsi (ekstradisiya) mexanizminin həlli Azərbaycan Respublikasında hansı orqana həvalə edilir?

- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
- Azərbaycan Respublikasının Baş Prokurorluğuna
- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə

591 Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?

- göndərici sanksiya
- mütləqmüəyyən sanksiya
- nisbimüəyyən sanksiya
- nisbimüəyyən, alternativ sanksiya
- mütləq qeyrimüəyyən sanksiya

592 Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya nə vaxt və hansı beynəlxalq Təşkilatın himayəsi altında qəbul edilmişdir?

- 14.05.1956ci il, YUNESKO
- 14.05.1953cü il, Avropa Birliyi Təşkilatı
- 14.05.1959cu il, BMTni Baş Assambleyası
- 14.05.1954cü il, YUNESKO
- 14.05.1955ci il, YUNESKO

593 Əsasən fiziki şəxslər tərəfindən törədilən və müqavilə xarakterli adlandırılan cinayətlərə nə deyilir?

- hełə bir adlandırılan cinayətlər yoxdur
- beynəlxalq hüquqa zidd cinayətlər
- beynəlxalq hüquqa zidd əməllər
- beynəlxalq xarakterli cinayət
- fiziki şəxslərin beynəlxalq cinayəti

594 Birbaşa dövlət tərəfindən törədilən və çox vaxt fiziki şəxslərin cinayyət məsuliyyəti dövlətin siyasi məsuliyyətinin forması kimi şixış edən cinayətlər necə adlanır?

- mülkiyyət əlehinə cinayətlər
- hüquqa zidd cinayətlər
- hüquqa zidd əməllər
- beynəlxalq cinayətlər
- təhlükəsilik əleyhinə cinayətlər

595 Beynəlxalq cinayətlər hansı növlərə ayrıılır?

- genosit, ekosid
- beynəlxalq humanitar hüquq normalarına zidd hərəkətlər; beynəlxalq xarakterli cinayətlər
- beynəlxalq cinayətlər, hüquqa zidd cinayətlər
- beynəlxalq cinayətlər, beynəlxalq xarakterli cinayətlər
- bəşəriyyət əleyhinə olan cinayətlər; təhlükəsizlik əleyhinə olan cinayətlər

596 Fiziki şəxslərin beynəlxalq cinayət əməlində hansı beynəlxalq ünsürlərin olmasına tələb edir?

- əməlin hüquqa zidd xarakterində, subyektində, nəticədə
- hüquqa zidd hərəkətində
- subyektdə, obyektdə, nəticədə
- subyektində, obyektiv cəhətdə
- əməlin hüquqa zidd xarakterində, obyektdə, nəticədə

597 Yuqoslaviya Beynəlxalq Tribunalının ərazi yurizdiksiyasına hara şamil edilir?

- Serbiya, Xarvatiya
- Yuqoslaviya SFRnin və Albaniyanın ərazisi
- Yuqoslaviya SFRmi və Balxas ölkələrinin ərazilər
- keçmiş Yuqoslaviya SFRnin ərazisi
- keçmiş Yuqoslaviya SFRnin, Balxas ölkələri və Albaniyanın ərazisi

598 Fransanın Lion şəhərində yerləşir:

- Tokio Tribunalı
- Yuqoslaviya Tribunalı
- Ruanda Tribunalı
- İnterpolun mənzil qərargahı
- Nürnberg Tribunalı

599 Azərbaycan Respublikası neçənci ildə Müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə məsuliyyət ə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında 1968ci il Konvensiyasına qoşulmuşdur?

- 1997.0
- 1992.0
- 1998.0
- 1996.0
- 1994.0

600 Genosid cinayətinin beynəlxalq firdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMTnin hansı qətnaməsində təsbit olunmuşdur?

- 1948ci il
- 1952ci il
- 1950ci il
- 1946ci il
- 1940ci il

601 İnsan leyaqətinə qarşı yönəlmış cinayətlər hansılardır?

- işgəncə,müharibə cinayətləri
- aparteid,işgəncə
- təcavüz,genosid
- girov götürülməsi,qul ticarəti
- beynəlxalq terrorizm,köləlik

602 Hansi tribunallar öz hökümlərində dəfələrlə beynəlxalq adətlərə istinad etmişlər?

- Ruanda və Nürnberg
- Ruanda
- Nürnberg
- Nürnberg və Yuqoslaviya
- Tokio və Yuqoslaviya

603 Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin layihəsi neçənci ildə qəbul olunmuşdur?

- 1998.0
- 1992.0
- 1990.0
- 1994.0
- 1996.0

604 Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə təsbit olunub?

- 1978ci il
- 1958ci il
- 1998ci il
- 1948ci il
- 1968ci il

605 Apartheid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında Konvensiya neçənci ildə təsbit olunub?

- 1996ci il
- 1982ci il
- 1954cü il
- 1973cü il
- 1965ci il

606 Nürenberq və Tokio tribunalları ilk dəfə neçə dövlətin imzalanmış sazişinə uyğun olaraq təsis olunmuşdur?

- 51.0
- 31.0
- 21.0
- 11.0
- 41.0

607 Cinayətkarların verilməsi haqqında Avropa Konvensiyası neçənci ildə olmuşdur?

- 1950ci il
- 1953cü il
- 1954cü il
- 1957ci il
- 1952ci il

608 Yuqoslaviya tribunalı neçənci ildə yaradılmışdır?

- 2000ci il
- 1993cü il
- 2003cü il
- 2003cü il
- 1983cü il

609 Ruanda tribunalı neçənci ildə təsis olunmuşdur?

- 1994cü il
- 1984ci il
- 2004cü il
- 2004cü il
- 2000ci il

610 Regional səviyyədə terrorçuluqla mübarizədə hansı çərçivələrdə həll edilir?

- BMT, Avropa Şurası, Avropa İttifaqı
- Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asyanın Regional Əməkdaşlıq Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asyanın Regional Əməkdaşlıq Assosiasiyyası
- ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyyası, BMT

611 Beynəlxalq Cinayət Polis Təşkilatı (INTERPOL) nə vaxtı yaradılmışdır?

- 1926.0
- 1924.0
- 1925.0
- 1923.0
- 1922.0

612 Azərbaycan Respublikası nə vaxtdan INTERPOLun üzvüdür?

- 1995.0
- 1991.0
- 1992.0
- 1993.0
- 1994.0

613 BMT hətətinin təhlükəsizliyi haqqında Konvensiya nə vaxt qəbul olunmuşdur?

- 1999.0
- 1998.0
- 1990.0
- 1994.0
- 1993.0

614 Cinayətkarların verilməsi sahəsində Azərbaycan Respublikası hansı ölkələrlə ikitərəfli saziş imzalamışdır? 1)Rusiya 2)Almaniya 3)İran 4)Belçika 5)Türkiyə 6)Ukrayna

- 2,4,6
- 2.6
- 1,2,5
- 1,2,5,6
- 1,4,6

615 Beynəlxalq cinayət polisi təşkilatının əsai neçənci ildə qoyulmuşdur?

- 1930.0
- 1915.0
- 1920.0
- 1923.0
- 1918.0

616 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin neçənci bölməsi Sülh və bəşəriyyət əleyhinə cinayətlərə həsr olunmuşdur?

- 8ci
- 5ci
- 4cü
- 7ci
- 10cu

617 Hansılar insan əleyhinə törədilmiş cinayətlər qrupuna daxildir? 1)adamöldürmə 2)kütləvi qırğın 3)işgəncə 4)kölə vəziyyətinə salma 5)zorlama 6)deportasiya

- 1,2,3,5
- 2,3,5
- 1,2,4,6
- hamısı
- 3,4,6

618 Zəruri niyyət və Qadağan olunmuş əməl hansı beynəlxalq cinayət formasının əsas ünsürüdür?

- işgəncə
- insanlıq əleyhinə cinayətlər
- təcavüz
- genosid
- köləlik

619 Aşağıdakılarda hansı təcavüzün maddihüquqi əsası kimi hüquqi xarakterə malik olmayan, lakin çox böyük əhəmiyyət daşıyan qətnamədir?

- Ruanda Tribunasının Nizamnaməsi
- Nürnberg Tribunalının Nizamnaməsi
- BrianKelloq Paktı
- "Təcavüzün tərifi haqqında" BMT qətnaməsi
- Tokio Tribunalının Nizamnaməsi

620 Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə hansı tribunaların nümunəsində həyata keçirilmişdir?

- Ruanda
- Ruanda və Berlin
- Berlin və Pekin
- Nürnberg və Tokio
- Yuqoslaviya və Ruanda

621 Beynəlxalq cinayət hüququnun ilk layihəsi neçənci ildə meydana çıxmışdır?

- 1940.0
- 1840.0
- 1932.0
- 1832.0
- 1836.0

622 Avropa Azad Ticarət Assosiasiyyası (AATS) hansı tarixdə yaradılmışdır?

- 1961ci ildə
- 1964cü ildə
- 1965ci ildə
- 1960ci ildə
- 1963cü ildə

623 Ümumdünya Ticarət Təşkilatı nə vaxt təsis edilmişdir?

- 1992ci ildə
- 1995ci ildə
- 1994cü ildə
- 1993cü ildə
- 1991ci ildə

624 Trans Milli Korporasiyalar üzrə Hökumətlərarası Komissiya hansı Beynəlxalq təşkilatın nəzdində və nə vaxtı yaradılmışdır?

- 1973cü il BƏM çərçivəsində
- 1971ci il Avropa Şurası çərçivəsində
- 1970ci ildə ATƏT çərçivəsində
- 1974cü il BMT çərçivəsində
- 1972ci il Avropa Birliyi çərçivəsində

625 Ticarətiqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər əməkdaşlığının konkret hansı sahələrini müəyyən edir?

- tikinti və sənaye obyektlərinin yenidən qurulması; patent və lisenziyaların alqı satqısı; birgə sahibkarlıq
- tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; birgə sahibkarlıq
- tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqısatqısı; kənd təsərrüfatı mallarının tədarükü
- tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqısatqısı; birgə sahibkarlıq
- avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqı satqısı; birgə sahibkarlıq; kənd təsərrüfatı mallarının tədarükü; hərbə sənaye malları satışı

626 Ticarət dövriyyəsini nə yaratdır?

- daxildə satılan malların qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsini yaratır
- eksportun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsini yaratır
- importun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsini yaratır
- eksport və importun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsini yaratır
- xaricə satılan malların qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsini yaratır

627 Tarixdə ilk çoxtərəfli ticarət müqaviləsi nə vaxt bağlanmışdır?

- 1946ci ildə
- 1949cu ildə
- 1948ci ildə
- 1947ci ildə
- 1950ci ildə

628 Tarixdə ilk çoxtərəfli ticarət müqaviləsi hansıdır?

- beynəlxalq texniki əməkdaşlıq və investisiya sazişi
- beynəlxalq klirinq və tariflər haqqında müqavilə
- beynəlxalq valyuta və ticarət haqqında müqavilə
- tariflər və ticarət haqqında Ümumi Saziş (TATU)
- beynəlxalq investisiya və valyuta haqqında sazişi

629 Regional beynəlxalq iqtisadi hüquq normalarının hüquqi məzmunu

- müəyyən bir coğrafi regionda yerləşən fərdi beynəlxalq hüquq subyektlərini bağlayan hüquq normalarıdır
- müəyyən bir coğrafi regionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır
- beynəlxalq hüquqda xalqlar arasındaki münasibətləri tənzimləyir
- müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır
- müəyyən bir coğrafi regionda yerləşən beynəlxalq təşkilatları bağlayan hüquq normalarıdır

630 Preferensial rejimin hüquqi anlamda məzmunu

- adətən iki dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzətləridir
- adətən bu, bu və ya digər dövlətlər dövlət arasında ticarət güzətləridir
- adətən bu, konkret iki dövlət arasında mövcud olan gömrük barəsində güzətləridir və üçüncü dövlətin bu sistemə daxili mümkünsüzdir
- adətən bu, ilk növbədə, bu və ya digər dövlətlər və ya bir qrup dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzəstləridir
- adətən bu, beynəlxalq təşkilatların himayəsi ilə bir qrup dövlət arasında ticarət güzəstləridir

631 Milli bazar dedikdə nə başa düşülür?

- satış üçün nəzərdə tutulanlar, istehsal edənin malını alıcı realizə edir
- bazarın bir hissəsi daxili alıcıya orientasiya edilir
- bazarın tam bütün hissəsi xarici alıcıya orientasiya edilir

- bazarın bir hissəsi xarici alıcıya arrientasiya edilir
- istehsal edən özü 3cü tərəf vasitəsi ilə məhsulu realizə edilir

632 Kapitalın beynəlxalq hərəkəti prosesinin təməlində hansı məqsədlər durur?

- mövcud bazarın təkmilləşdirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri); siyasi məqsədlər
- bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; siyasi və geosiyasi məqsədlər
- bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri)
- bazarın genişləndirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi; siyasi və geosiyasi məqsədlər
- daha yüksək mənfəətin əldə edilməsi; xarici investisiya əldə edilməsi; siyasi və əsosiyasi məqsədlər

633 Beynəlxalq Ticarət sistemini hansı komponentlərə bölmək olar?

- reqluyativtənzimləyici, funksional, ideoloji
- reqluyativtənzimləyici, funksional
- institusional xarakterli subyektiv, reqluyativtənzimləyici
- institusional xarakterli subyektiv, reqluyativtənzimləyici, funksional, ideoloji
- funksional, ideoloji

634 Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyasının (YUNSİTRAL) başlıca məqsədidir?

- Ticarət terminlərinin təfsirinin beynəlxalq qaydalarının hazırlanması
- Beynəlxalq ticarətlə bağlı maliyyələşdirmə sahəsində əməkdaşlığı dəstək vermək
- Fakultativ xarakterli beynəlxalq aktlar işləyib hazırlayır
- Beynəlxalq konvensiyaların və digər sənədlərin layihələrini hazırlamaq yolu ilə Beynəlxalq Ticarət hüququnun inkşafına dəstək vermək
- Ticarət sahəsində ayrıseçkiliyə yol verilməməsi

635 Hansı Ticarət və inkişaf üzrə BMT Konfransıdır?

- YUNİDO
- İnkoterms
- YUNSİTRAL
- UNİDRUA
- YUNKTAD

636 İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı (İƏİT) nə vaxtdan fəaliyyət göstərir?

- 1940.0
- 1945.0
- 1955.0
- 1960.0
- 1948.0

637 Hansılar AİNİN əsas orqanlarına daxildir? 1)şura 2)katiblik 3)Avropa parlamenti 4)komissiya 5)icra komitəsi 6)Avropa məhkəməsi

- 2,3,4,5
- 1,3,4,6
- 1,2,3,4
- 1,3,4,6
- 2,4,5,6

638 Avropa İttifaqının(Aİ) əsai hansı illərin müqavilələri ilə qoyulmuşdur?

- 1953 və 1957

- 1950 və 1956
- 1951 və 1953
- 1951 və 1957
- 1951 və 1955

639 İnkoterms in mənası nödir?

- heç biri
- ÜTT
- Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası
- Ticarət terminlərinin təfsirinin beynəlxalq qaydaları
- Ticarət və inkişaf üzrə BMT Konfransı

640 Ümumdünya Bankının tərkibinə daxildir:

- BYİB,BİA
- Beynəlxalq Maliyyə Korporasiyası(BMK),Beynəlxalq İnkışaf Asosasiyası(BİA)
- İTÇA,BMK
- BMK,BİA,İTÇA
- BİA,İnvestisiya Təminatı üzrə Coxtərəfli Agentlik(İTÇA)

641 Aşağıdakılardan hansı ÜTTnin əsas məqsədlərinə daxildir?

- Əmtəə dövriyyəsini təşkil edən malların kontingentini müəyyən etmək
- Müəyyən idxal,ixrac lisenziyalarının verilməsi
- Ticarət və iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən etmək
- Xarici ticarətin liberallaşdırılması,gömrük tariflərinin aşağı salınması
- Kvotaların müəyyən edilməsi

642 Hansı bəndə göstərilən müddəə ticarətin inkışafı (azad ticarət) prinsipstandartının hüquqi məzmununa aididir?

- xarici ticarətdə ayrı ayrı bazarların müqayisəli üstünlük prinsipi
- dünya təsərrüfatının müxtəlif həlkələrində kapitala tələb
- bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması
- beynəlxakq ticarətdən əldə edilən mənfəətdən istifadə hüququ
- kapital ixracı imkanı

643 Hansı bəndə göstərilən müddəə ticarətin inkışafı (azad ticarət) prinsipstandartının hüquqi məzmununa aid deyil?

- beynəlxalq ticarət məsələləri üzrə, azad ikitərəfli və coxtərəfli müqavilələrin bağlamaq hüququ
- beynəlxalq ticarət sahəsində “iri dövlətlər” anlayışının qəbulu
- ticarətə mane olan daxili hüquq normalarının müəyyən edilməməsi öhdəliyi
- beynəlxalq ticarət sahəsində dünyəvi problemlərin həllində iştirak hüququ
- beynəlxalq ticarətdə iştirak hüququ

644 Hansı əsrədə ilk beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir?

- 15ci əsrədə
- 17ci əsrədə
- 16 ci əsrədə
- 14ci əsrədə
- 18ci əsrədə

645 Dövlət investisiya proqramlarının həyata keçirilməsinin hansı metodları vardır?

- inzibatiamirlıq metod; sosial təmayül metod; azad iqtisadi siyaset metod
- inzibatiamirlıq metod; sosial təmayül metod; ödənişli iqtisadi siyaset metod

- inzibati amirlilik metodu; sosial təməyül metodu
- sosial təməyül metodu; azad iqtisadi siyaset metodu
- inzibati amirlilik metodu; azad iqtisadi siyaset metodu

646 BMTnin Ticarət və İnkışaf üzrə Konfransı nə vaxtı təsis edilmişdir?

- 1963cü il
- 1959cu il
- 1960cı il
- 1962ci il
- 1964cü il

647 Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı (Dünya Bankı) nə vaxtı yaradılmışdır?

- 1948cı il
- 1945cı il
- 1947cı il
- 1950ci il
- 1946cı il

648 Beynəlxalq ticarət sisteminin funksional komponentinin məzmunu

- bu komponentə siyasi və hüquqi tənzimlənmə metodları daxildir
- bu komponentə hüquqi tənzimlənmə metodları daxildir
- bu komponentə siyasi tənzimlənmə metodları daxildir
- bu komponentə investisiya ilə bağlı tənzimlənmə metodları daxildir
- bu komponentə maliyyə tənzimlənmə metodları daxildir

649 Beynəlxalq ticarət sisteminin ideoloji komponentinin məzmunu

- müxtəlif xaricisiyasi, xariciiqtisadi doktrinalar
- müxtəlif xariciiqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürleri və beynəlxaiq məhkəmələrin şərhləri
- müxtəlif daxilisiyasi və iqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürleri
- müxtəlif xaricisiyasi, xariciiqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürlər
- müxtəlif xaricisiyasi, doktrinalar, beynəlxalq hüquq təfəkkürleri

650 Beynəlxalq ticarət sistemində beynəlxalq hüquqi tənzimlənmənin hansı metodları tətbiq edilir?

- universal və müstərək tənzimlənmə metodu
- iki tərəfli tənzimlənmə metodu; coxtərəfli tənzimlənmə metodu
- universal və iki tərəfli tənzimlənmə metodu
- müstərək və coxtərəfli tənzimlənmə metodu
- iki tərəfli tənzimlənmə metodu; coxtərəfli tənzimlənmə metodu; universal və müstərək tənzimlənmə metodu

651 Beynəlxalq ticarət hüququ mənbələri hahsı xüsusiyyəti ilə seçilir?

- coxcəhətliliyi ilə
- alternativliyi və dəyişməzliyi ilə
- subyektivliyi ilə
- deklorativliyi ilə
- dəyişməzliyi və subyektivliyi ilə

652 Beynəlxalq ticarət hansı qarşılıqlı olaraq malların dövriyyəsindən ibarətdir?

- ikitərəfli və coxtərəfli müqavilələr
- eksport və import
- belə qarşılıqlı dövriyyə yoxdur
- beynəlxalq ticarətdə iştirak və imtina
- proteksionist və fiskal xarakterli daxili vergiqoyma

653 Beynəlxalq təşkilatların qərarları hansı xarakterli qüvvəyə malikdir?

- onlar bilavasitə mövcud hüquqların tamlığına xitam verir
- onlar tövsiyyə qüvvəsinə malikdir
- onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir
- onlar bilavasitə imperativdir
- onlar bilavasitə mövcud hüquqları təkmilləşdirir

654 BMTnin Avropa İqtisadi Komissiyasına hansı ölkələr daxildir?

- postsovət dövlətləri və Kanada
- Avropa və postsovət dövlətləri, ABŞ və Kanada
- Avropa dövlətləri
- Avropa və postsovət dövlətləri
- Avropa dövlətləri və ABŞ

655 Beynəlxalq iqtisadi hüququn əsas subyekti:

- Trans Milli Korporasiyalar
- dövlət
- Azad ticarət zonaları
- gömrük orqanları
- iqtisadi ittifaqlar

656 Bəzən Lüksemburq Məhkəməsi də adlandırılır:

- Amerika məhkəməsi
- Avropa Məhkəməsi
- Beynəlxalq İqtisadi Məhkəmə
- Beynəlxalq Cinayət Məhkəməsi
- Beynəlxalq Məhkəmə

657 Beynəlxalq Ticarət Palatası nə vaxt təsis olunmuşdur?

- 1940.0
- 1930.0
- 1920.0
- 1910.0
- 1950.0

658 Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası nə vaxt təsis olunmuşdur?

- 1950.0
- 1966.0
- 1965.0
- 1960.0
- 1955.0

659 YUNSİTRAL nə deməkdir?

- Beynəlxalq Ticarət Palatası
- Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası
- Ticarət və inkişaf üzrə BMT Konfransı
- Xüsusi hüququn unifikasiyası üzrə beynəlxalq institut
- ÜTT

660 ÜTTnin neçə üzvü var?

- 140.0

- 130.0
- 110.0
- 120.0
- 100.0

661 Beynəlxalq iqtisadi hüquqda köməkçi hüquq mənbələrinə aiddir:

- beynəlxalq müqavilələr
- beynəlxalq təşkilatların qətnamələri
- konvensiyalar
- normativ aktlar
- beynəlxalq adətlər

662 Gəmilərin toqquşmasının qarşısının alınması məsələləri hansı beynəlxalq Konvensiya ilə tənzimlənir?

- 1975-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1973-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1971-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1972-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1974-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar

663 Dəniz limanlarının hüquqi rejimi hansı konvensiya ilə təsdiq edilmişdir?

- 1952-ci il Cenevrə Konvensiyası
- 1931-ci il Cenevrə Konvensiyası
- 1929-cu il Cenevrə Konvensiyası
- 1928-ci il Cenevrə Konvensiyası
- 1932-ci il Cenevrə Konvensiyası

664 Dəniz və okean sahələri beynəlxalq hüquq baxımından hansı növlərə bölünür?

- hamısı
- müxtəlif dövlətlərin suverenliyi altında olan sahələr, müxtəlif dövlətlərin hər birinin ərazisini təşkil edən sahələr
- konkret dövlətə məxsus sahələr, beynəlxalq təşkilatlar, bloklar, qurumlara məxsus sahələr
- müxtəlif dövlətlərin suverenliyi altında olan və onlardan hər birinin ərazisinin təşkil edən sahələr, dövlətlərdən heç birinin suverenliyinin şamil edilmədiyi sahələr
- dövlətlərin heç birinin suverenliyinin şamil edilmədiyi sahələri, bütün dövlətlərin suverenliyinə şamil edilən sahələr

665 Dəniz dibi üzrə Beynəlxalq orqanın Müəssisə yaratmaqdə məqsədi nə idi?

- Dənizlərin hüquqi statusunu müəyyən etmək
- Texniki məsələlər
- Beynəlxalq gəmiçiliyin inkişafı
- Dəniz dibi rayonun bilavasitə istismarı və burada hasil olunmuş faydalı qazıntılarının nəql edilməsi, emalı və realizəsi
- Beynəlxalq kanallardan istifadədən faydalana maq

666 Sahilyanı dövlət təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə şelfdə düzəltdiyi qurğuların ətrafında neçə metrlik radiusa malik təhlükəsiz zona yarada bilər?

- 600 metr
- 300 metr
- 200 metr
- 500 metr
- 400 metr

667 Panama kanalı haqqında və Panama kanalının daimi neytrallığı və istismarı haqqında müqavilələr neçənci ildə və hansı dövlətlər arasında bağlanıb?

- 1970ci il, Panama və ABŞ
- 1978ci il, Panama və ABŞ
- 1977ci il, Panama və Meksika
- 1977ci il, Panama və ABŞ
- 1978ci il, Panama və Meksika

668 Suveyş kanalında sərbəst üzmənin təmin edilməsi üzrə konvensiyanın qəbul olunduğu il:

- 1901 ci il
- 1878 ci il
- 1900 cu il
- 1888 ci il
- 1898 ci il

669 İNMARSAT neçənci ildən fəaliyyət göstərir və məqsədi nədir?

- 1977ci il, dəniz dibinin tədqiqi
- 1980ci il, dəniz sərvətlərinin paylanması
- 1979cu il, beynəlxalq gəmiçiliyin texniki məsələləri
- 1979ci il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir
- 1988ci il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir

670 Dəniz məkanlarını seçin 1. Azad İqtisadi Zona 2. Müstəsna İqtisadi Zona 3. Xüsusi İqtisadi Zona 4. şelf 5. açıq dəniz 6. bitişik zona

- 3, 5, 6
- 1, 3, 5
- 1, 2, 3
- 2, 4, 5, 6
- 4, 5, 6

671 1) gəmiçilik azadlığı; 2) uçuş azadlığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq azadlığı Bunlar hansı növ dəniz məkanının hüquqi rejiminə daxil oan azadlıqlardır?

- qapalı dəniz
- daxili dəniz suları
- müstəsna iqtisadi zona
- açıq dəniz
- kontinental şelf

672 Bitişik zona nədir?

- 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz
- sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağı
- ərazi dənizi hüdudlarından kəndarda yerləşən ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur
- əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitər və immiqrasiya qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün sahilyanı dövlətin müəyyən etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur
- sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki

673 Dənizə çıxışı olmayan dövlətlərin hüquqları: 1. dənizə çıxış hüququ (dəniz sahilində yerləşən dövlət arasında müqavilə əsasında) 2. Bəşəriyyətin ümumi irsi ndən istifadə 3. dəniz sahilində yerləşən dövlət arasında müqavilə olmadan dənizə çıxış hüququ əldə etmək 4. Müstəsna İqtisadi Zona canlı ehtiyatlarının bu və ya digər səbəbə görə sahilyanı dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək hüququ 5. dənizə çıxış hüquqları yoxdur

- 2, 4, 5
- 2, 3, 4
- 1, 4, 5
- 1, 2, 4
- 1, 3, 5

674 1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşdırılmış liman suları 2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları Bunlar hansı növ dəniz məkanına daxildir?

- ərazi dənizi
- şelf
- kanal
- müstəsna iqtisadi zona
- axili dəniz suları

675 İlk dəfə sahil dövlətin bitişik zonası neçə dəniz həddində və həndisi Beynəlxalq Konvensiyada təsbit edilmişdir?

- ilk dəfə sahil dövlətin bitişik zonası 42 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1952-ci il Cenevrə Konvensiyasında təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Dəniz hüququ haqqında 1982-ci il Kovensiyasında təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi ivə bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 12 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi ivə bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 32 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1973-cü il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalarında təsbit edilmişdir

676 Beynəlxalq Dəniz Təşkilatı (BDT) nə vaxt yaradılmışdır?

- 1959.0
- 1956.0
- 1955.0
- 1958.0
- 1957.0

677 1935-ci il Sovet İran müqaviləsinə görə:

- Xəzər dənizi bütün dövlətlər üçün açıq hesab olunur
- 10 dəniz mili həddində öz sahil sularında baliqtutma azadlığı
- Xəzər Sovet dənizi sayıldı
- Xəzər hər 2 hökumət tərəfindən Sovet və İran dənizi sayılır
- Beynəlxalq hüququn qapalı dənizlərə aid normalar şamil olunmur

678 Dəniz dibi üzrə Beynəlxalq Orqanın strukturu:

- 36 üzvdən ibarət Şura və katiblik
- Assambleya və katiblik
- Assambleya, 30 üzvdən ibarət Şura və katiblik
- Assambleya, 36 üzvdən ibarət Şura və katiblik
- Assambleya

679 Bitişik zonanın növləri:

- Müstəsna İqtisadi Zona, sanitər zona, immiqrasiya zonası
- Müstəsna İqtisadi Zona, fiskal zona, gömrük zonası
- Müstəsna İqtisadi Zona, şelf, gömrük zonası
- fiskal zona, gömrük zonası, sanitər zona, immiqrasiya zonası

- fiskal zona, qapalı dəniz, kanal

680 Ərazi dənizi hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonu necə adlanır?

- kontinental şelf
 müstəsna iqtisadi zona
 bitişik zona
 açıq dəniz
 qapalı dəniz

681 Dəniz hüququ üzrə BMT Konvensiyası nə vaxt qəbul edilib?

- 1992ci ildə
 1972ci ildə
 16 noyabr 1994cü ildə
 10 oktyabr 1982ci ildə
 1973cü ildə

682 Qara dəniz boğazlarının hüquqi rejimi haqqında konvensiya neçənci ildə qəbul edilib?

- 1970 ci ildə
 1988 ci ildə
 1976 ci ildə
 1936 ci ildə
 1982 ci ildə

683 Müstəsna İqtisadi Zona hansı dəniz məkanının 1 hissəsidir?

- gömrük zonası
 şelf
 qapalı dəniz
 açıq dəniz
 bitişik zona

684 Ərazi dənizinin eni nə qədər olmalıdır?

- 14 dəniz mili
 11 dəniz mili
 10 dəniz mili
 12 dəniz mili
 13 dəniz mili

685 Beynəlxalq Dəniz Təşkilatının təsis olunduğu il:

- 1977 ci il
 1897 ci il
 1948 ci il
 1958 ci il
 1900 cu il

686 Hər hansı 1 dənizin hissələrini və ya ayrı ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləri necə adlanır?

- şelf
 açıq dəniz
 beynəlxalq kanallar
 beynəlxalq boğazlar

qapalı dəniz

687 Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki necə.adlanır?

- kontinental şelf
- dəniz dibi
- bitişik zona
- müstəsna iqtisadi zona
- arxipelaq suları

688 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz necə adlanır?

- dəniz dibi
- ərazi dənizi
- kontinental şelf
- qapalı dəniz
- daxili dəniz suları

689 Sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına Deyilir

- açıq dəniz
- arxipelaq suları
- daxili dəniz suları
- ərazi dənizi
- kontinental şelf

690 Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlangıç xətlər arasında yerləşən su məkanı

- açıq dənizdir
- kontinental şelfdir
- arxipelaq sularıdır
- daxili dəniz sularıdır
- müstəsna iqtisadi zonadır

691 Qara dəniz boğazlarının hüquqi rejimi haqqında konvensiya neçənci ildə qəbul edilib?

- 1970 ci ildə
- 1988 ci ildə
- 1976 ci ildə
- 1936 ci ildə
- 1982 ci ildə

692 Müstəsna İqtisadi Zona hansı dəniz məkanının 1 hissəsidir?

- bitişik zona
- şelf
- qapalı dəniz
- açıq dəniz
- gömrük zonası

693 Ərazi dənizinin eni nə qədər olmalıdır?

- 14 dəniz mili
- 11 dəniz mili
- 10 dəniz mili

- 12 dəniz mili
- 13 dəniz mili

694 Beynəlxalq Dəniz Təşkilatının təsis olunduğu il:

- 1977-ci il
- 1897-ci il
- 1948-ci il
- 1958-ci il
- 1900-cu il

695 Hər hansı 1 dənizin hissələrini və ya ayrı ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləri necə adlanır?

- şelf
- açıq dəniz
- beynəlxalq kanallar
- beynəlxalq boğazlar
- qapalı dəniz

696 Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki necə adlanır?

- arxipelaq suları
- bitişik zona
- müstəsna iqtisadi zona
- kontinental şelf
- dəniz dibi

697 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz necə adlanır?

- dəniz dibi
- ərazi dənizi
- kontinental şelf
- qapalı dəniz
- daxili dəniz suları

698 Sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına Deyilir

- daxili dəniz suları
- kontinental şelf
- arxipelaq suları
- ərazi dənizi
- açıq dəniz

699 Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlangıç xətlər arasında yerləşən su məkanı

- açıq dənizdir
- müstəsna iqtisadi zonadır
- daxili dəniz sularıdır
- arxipelaq sularıdır
- kontinental şelfdir